

**AZƏRBAYCAN RESPUBLİKASININ
KƏND TƏSƏRRÜFATI NAZIRLIYI**

**AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI
AKADEMIYASI**

FİRUDDİN NƏSRƏDDİN OĞLU CƏFƏROV

**AZƏRBAYCANDA CALAQ
ÜZÜM TİNGİNİN BECƏRİLMƏSİ**

DƏRS VƏSAİTİ

Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası “Kənd təsərrüfatı” bölməsinin 26.12.2008-ci il tarixli iclasının qərarı ilə təsdiq edilmişdir (21/1 sayılı protokol).

GƏNCƏ – 2008

**L – 104
Az – 2008**

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 09.01.2009-cu il tarixli 05 sayılı əmri ilə qrif verilmişdir.

F.N.CƏFƏROV-Azərbaycanda calaq üzüm tinginin becərilməsi. Dərs vəsaiti. AKTA nəşriyyatı. Gəncə 2009. 125 səh.

Elmi redaktoru: t.e.d., professor **H.K.FƏTƏLİYEV**

Rəy verənlər:

AKTA-nın dosenti, Azərbaycan Respublikasının Əməkdar Müəllimi **F.H.ŞƏRİFOV**

Gəncə Üzümçülüq, Şərabçılıq Təcrübə Stansiyasının direktoru **A.Ş.BUTAYEVA**

© AKTA nəşriyyatı, 2009

MÜNDƏRİCAT

GİRİŞ	5
ÜZÜMÇÜLÜKDƏ CALAĞIN QISA TARİXİ	7
ÜZÜMÜN ÇOXALDILMA ÜSULLARI.....	13
I FƏSİL. CALAQALTı ANACLIQ	27
Calaqaltı sortları	27
Calaqaltı və calaqüstünün qarşılıqlı təsiri.....	40
Sahənin seçilməsi və torpağın əkinə hazırlanması	51
Ərazinin təşkili və anacliğın salınması	53
Cavan bitkilərə qulluq işləri.....	55
Calaqaltı anacliqdə kolların budanması və forma verilməsi.....	55
Kolların zoğlarla yükü.....	58
Yaşıl zoğların biclərdən təmizlənməsi və ucunun vurulması.....	60
Calaqaltı anacliqdə dayaq sistemi	61
Anacliğin təmiri.....	62
Calaqaltı anacliqdə standart çubuq çixımının müəyyən edilməsi	62
Calaqaltı çubuqların tədarük vaxtı	63
Calaqaltı çubuqların saxlanılması.....	65
II FƏSİL. CALAQÜSTÜ ANACLIQ	67
Sahənin seçilməsi və torpağın əkin üçün hazırlanması	69
Qida sahəsinin müəyyən edilməsi.....	70
Anacliğin becərilmə sistemi	71
Anacliqdə kolların budanması və forma verilməsi	72
Calaqüstünün tədarük vaxtı	75
III FƏSİL. CALAQ	76
Calağın anatomiyası və fiziologiyası.....	76
Xarici mühit şəraitinin regenerasiya (bərpa) prosesinə təsiri.....	79
Calaqaltı və calaqüstünün calaqdan əvvəl hazırlanması.....	87
Calağın aparılma vaxtı	95
Calağın keyfiyyətinə nəzarət.....	96
Calaq qələmlərin stratifikasiyası və möhkəmləndirilməsi	97

IV FƏSİL. TİNGLİK	107
Tinglik üçün sahənin seçilməsi və əkinə hazırlanması	107
Calaq qələmlərin sahəyə əkilmə vaxtı və texnikası.....	108
Tinglikdə torpağa qulluq işləri	114
Xəstəlik və zərərvericilərlə mübarizə	116
Tingin çıxarılması, sortlaşdırılması, saxlanması və nəql etdirilməsi	118
ƏDƏBİYYAT	122

GİRİŞ

Üzümçülük - kənd təsərrüfatının əsas sahələrindən biridir.

Üzüm giləsi - yüksək qida və dad keyfiyyətinə malik olmaqla, tərkibində insan orqanizmi üçün lazımlı olan karbohidratlar, vitaminlər, aminturşuları vardır.

İndi respublikamızda kənd təsərrüfatının başqa sahələri ilə yanaşı, onun gəlirlili sahələrindən biri olan üzümçülüyü daha da inkişaf etdirmək üçün hər cür imkan və şərait vardır.

Yüksək məhsuldar üzümlükləri yalnız yerli sortların calaq əkin materialı ilə yaratmaq olar. Xaricdən ancaq ayrı ayrı yüksək məhsuldar klonları və xəstəliyə, zərərvericilərə qarşı davamlı və keyfiyyəti yüksək olan yeni sortları götirmək olar.

Uzun illər ərzində Azərbaycanda üzümçülük təsərrüfatının yüksək keyfiyyətli əkin materialı ilə təmin edilməsi məsəlesi həll edilməmiş qalırıldı. Çünkü əkin materialı istehsal edən təsərrüfatların maddi-texniki bazası zəif idi.

1975-ci ildə respublikamızın üzümçülük məşğul olan təsərrüfatların həm calaq və həm də öz kökü üstə bitən əkin materialı ilə təmin edən xüsusi trest yaradılmışdı. Bu trest 16 tinglik təsərrüfatını özündə birləşdirirdi. Qazaxda, Tovuzda, Dağlıq Qarabağda, Yenikənddə calaq ting becərən komplekslər tikilmişdi. 1981-1985-ci illərdə ümumi istehsal həcmi 35 mln. calaq olan 6 yeni kompleksin tikilməsi nəzərdə tutulmuşdu.

Sovet İKP MK və SSRİ Nazirlər Sovetinin 7 may 1985-ci il tarixli «Alkoqolizmə və sərxoşluğa qarşı mübarizə tədbirləri haqqında» məlum qərarından sonra alkoqolizmə mübarizə pərdəsi altında üzümlüklərin köklənməsinə başlanıldı. Bu proses Azərbaycanda çox sürətlə başa çatdırıldı. Uzun illər ərzində qazanılmış yüksək göstəricilər az bir vaxt ərzində məhv edildi.

Son illerdə üzümçülüyün inkişaf etdirilməsinə maraq və qayğının artması hiss olunur. Bu özünü respublikamızın ayrı-ayrı üzümçülük bölgələrində yeni, müasir üzüm bağlarının kütləvi sürətdə salınmasında göstərir.

Hal-hazırkı dövrdə respublikamızın üzümçülük lə məşğul olan bölgələrinin demək olar ki, hamisində filloksera zərərvericisinin yayılması, üzümlüklərin (Abşeron zonasından başqa) calaq əkin materialı ilə salınmasının vacibliyini göstərir. Təəssüflə qeyd etmək lazımdır ki, «Azərbaycanda üzüm yetişdirilməsinə dair aqronomik göstərişlər» toplusunda hələ də Gəncə-Qazax zonası üçün ən yaxşı calaqaltılar kimi, Berlandiyeri x Ripariya qrupuna mənsub olan calaqaltılarla yanaşı, bu torpaq tipinə tamamilə yararsız olan Ripariya x Rupestris 101-14 və Ripariya x Rupestris 3309 calaqaltıları da özünə yer tapmışdır. Bu calaqaltıların torpaqda olan aktiv əhəngin miqdarına dözümü olmadığından onların calaqaltı anaçıqları ancaq «kağız» üzərində olmuşdur.

Yüksək keyfiyyətli calaq ting yetişdirilməsinin vacib şərtləri Avropa sortlarına uyğun gələn calaqaltıların seçilməsi və calaqaltının torpağa adaptasiya edilmə qabiliyyətinin nəzərə alınmasıdır.

ÜZÜMÇÜLKƏ CALAĞIN QISA TARİXİ

Filloksera zərərvericisi ilə bağlı yaranan böhrana qədər üzüm bitkisi min illərlə öz kökü üzərindəbecərilirdi. Sadə cılıkləmə yolu ilə, xəndəyə 2-3 çilik əkməklə yüksək bitiş faizi alınırdı. Buna görə də əkin materialının becərilməsində çətinlik törənmirdi. Üzüm kollarının calaq edilməsi çox nadir hallarda - məhsula düşməni tezləşdirmək, bir sortu başqası ilə əvəz etmək və s. məqsədlərlə aparılırdı. Həmçinin bunun üçün ancaq – Vitis vinifera növündən istifadə olunurdu. Çünkü o vaxtlar alımların bir çoxu müxtəlif növlərin calaq olunmasını qeyri-mümkün hesab edirdilər.

XIX əsrin ikinci yarısında filloksera ilk dəfə tapılaraq təsvir edildikdən və ziyanvericiliyi müəyyən edildikdən sonra üzümçülüyü inkişafında yeni dövr başlandı. Kənd təsərrüfatının bir sahəsi kimi üzümçülüyü inkişafı, bu zərərverici ilə müvəffəqiyyətli mübarizədən asılı vəziyyətə düşmüşdü. P.X.Kiskin (1977) qeyd edir ki, əkinçiliyin tərixinədə fillokseranın təsirindən üzümlüklerin məhv olması ən qorxulu təhlükədir. Filloksera dünya miqyasında üzüm becərilmə texnologiyasında çevrilişə səbəb olmuşdur. Əksər ölkələr üzüm bitkisini öz kökü üzərində becərməkdən, fillokseraya davamlı calaqaltılar üzərində becərməyə keçdiłər.

Filloksieranın vətəni Şimali Amerikadır. Burada filloksera qədimdən yabani tənəyin üzərində, isti və rütubətli iqlim şəraitində yaşamışdır. İlk dəfə o, 1854-cü ildə Amerika entomoloqu Aza Fitç tərəfindən təsvir olunmuş, lakin üzüm bitkisinin zərərvericisi hesab olunmamışdır. Çünkü, zədələnmiş tənəklərin vəziyyəti o qədər də pis deyildi. Əkin materialı ilə Avropaya gətirilən filloksera avropa üzümündə inkişaf etmək üçün olduqca əlverişli mühit tapmış oldu. Yoluxmuş tənəklərin ilkin təsvirlərində zədələnmənin əsas səbəbi haqqında məlumat verilməmişdir. Çünkü o vaxt hələ heç nə məlum deyildi. Tənəklərin məhvinin Filloksera ilə əlaqədar olmasını ilk dəfə Planşon xüsusi komissiyanın sədri olarkən 1868-ci ildə Fransanın Voklyuz departamenti

üzümlüklerində müəyyən etmişdir. O, digər mütəxəssislərlə birgə fillokseranı Amerika üzümünün kök və yarpağında yaşayan formaları ilə eyniləşdirmişdi (Prins, 1965).

Qısa müddət ərzində filloksera demək olar ki, dünyanın bütün üzümçülük ölkələrində yayılmışdır. Amerikada (Kaliforniya, 1886) o, avropa sortlarında müşahidə olunmuş, bir neçə il sonra isə Cənubi Amerika, Afrika, Avstraliya, Yeni Zelandiya və s. ölkələrdə tapılmışdır.

XIX əsrə 25-30 il ərzində Fransa, İspaniya, Almaniya və digər avropa ölkələrində filloksera ilə əlaqədar olaraq 6 milyon hektar (bütün üzümlüklerin 70 %-i), Rusiyada isə 160 min hektar üzümlük köklənmişdi. Bu zaman filloksera ilə yanaşı mildiu, oidium xəstəlikləri və əlveriссiz (quraqlıq və şaxta) iqlim amillərinin təsirindən yaranan az məhsuldarlıq nəticəsində də xeyli üzümlükler ləğv edilmişdi. Təkcə Fransada 1895-ci ildə 2,4 mln. ha üzümlükdən təqribən 2,2 mln. ha (90,2 %) sirayətlənib məhv olmuşdu (Kiskin, 1977).

Filloksəra ilə mübarizə məqsədilə müxtəlif üsullardan istifadə olunmuşdur. Onun yayıldığı ilk zamanlarda ən geniş yayılan üsul radikal üsul idi. Bu halda filloksera ilə sirayətlənmiş və onun ətrafında olan kolların hamısı kökləri ilə birgə yerindəcə yandırılır və torpaq kimyəvi preparatlarla işlənirdi. Ancaq radikal üsul istənilən nəticəni vermədi və iri üzümçülük rayonlarında geniş yayılıraq böyük ziyanlar verməyə başladı. Bu hal Fransa kimi iri üzümçülük dövləti üçün böyük fəlakət sayılırdı. O, digər Avropa dövlətlərinə də tədricən keçərək İtaliyada 1879-cu ildə, Avstriyada 1872-ci ildə, Macarıstanda 1875-ci ildə müşahidə olunmuşdur.

Filloksəra XIX əsrə Avstraliyaya (1880), Afrikaya (1885-1886), Cənubi Amerikaya (1895), Asiyaya və başqa ölkələrə yayılmışdır.

Bu zərərvericinin belə fəlakətli və sürətli yayılması ona qarşı mübarizənin hazırlanmasına çətinlik törədirdi. Fransa və digər ölkə alımlarının gərgin əməyi nəticəsində (Planşon, Lixtenstejn, Bazil, Dyuma, Lui Vialya, Tenar, Balbians, Tyula, Marion, Milyarde, Kornyu, Mores, Pyer Vialya, Fo-

eks, Ravaz, Kuderk və s.) vəziyyətdən çıxış yolu tapıldı. Müəyyən edildi ki, Amerika növlü üzümlər bu və ya digər dərəcədə fillokseraya davamlı olsa da onların meyvələri keyfiyyətsiz olur. Odur ki, Avropa üzüm sortlarını Amerika növlərinə calamaq məsləhət görüldür. Calaq üzüm bitkisi baha başa gəlməsinə və əziyyətli olmasına baxmayaraq, Fransa və digər dövlətlərdə də filloksera zərərvericisinə qarşı mübarizədə yeganə çıxış yolu bu oldu.

1895-1897-ci illərdə filloksera problemi ilə bağlı keçirilən iclaslarda radikal üsuldan imtina edilməsi və Fransanın timsalında calaq üzüm becərilməsinə keçilməsi məqsədə uyğun sayılmışdır.

Fillokseranın peyda olmasının müsbət tərəfləri də olmuşdur. Belə ki, onun varlığının müəyyən edilməsindən sonra üzümçülük elminin inkişafının yeni dövrü başlanılmışdı. O, geniş, hərtərəfli elmi-tədqiqat işlərinin aparılmasına güclü təkan verdi. Üzümlüklərin filloksera ilə sirayətləndiyi müəyyən edilən vaxtdan karantin xidməti yaradılmış və kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərindən mühafizəsi təşkil edilmişdir. Fillokseranın peyda olması ilə ampeloqrafiyanın da inkişafına nail olunmuşdur.

Üzüm sortlarının immunitetinin öyrənilməsi və fillokseraya davamlı yeni sortların yaradılmasına dair xeyli işlər görülmüşdür. Davamlı sort yaratmaq üçün Fransız seleksiyaçıları tərəfindən (Milyarde, Kuderk, Zeybel və başqaları) başlanan növlərarası hibridləşmə işləri (birbaşa hasiledici hibdirlər) hal-hazırda da yüksək səviyyədə davam etdirilir. Nəticədə xeyli qiymətli sort və formalar yaradılmışdır.

Üzümçülüyün inkişafına ən çox təsir edən amil, üzümün calaq əkin materialı ilə artırılması olmuşdur. Calaq üzümçülüyə müvəffəqiyyətlə keçmək üçün calaq əkin materialı becərilməsi məsələsinə aid geniş elmi-tədqiqat işləri aparılmışdır. Avropa üzüm sortlarının Amerika mənşəli yabanı üzüm bitkisinə calanmaq ideyası Bazil, Laliman və Danielə məxsusdur (Kiskin, 1977). İlk cəhdlər çox məyusluq gətirdi, çünki Amerikadan gətirilmiş tənəklər Avropa üzüm sortları ilə

çox pis birləşdilər. Calaq üzüm bitkisinin becərilməsi uzandı. Axtarışlar nəticəsində Avropada yaxşı becərilən növlər-dən Rupestris, Riparia, Berlandiyeri müəyyən edildi. Nəticədə müəyyən olunmuşdur ki, calaq üçün ən yararlı, təmiz növlər deyil, onların hibrididir.

1874-cü ildən bəri bir neçə onilliklər ərzində Milyarde digər Fransız tədqiqatçıları ilə birlikdə Fransada calaq üzüm becərilməsi texnologiyasını işləmiş və geniş tətbiq etmişlər.

Amerika növlərinin bir-biri ilə, Amerika növlərinin Avropa növləri ilə çarpazlaşması və seçmə nəticəsində Ripariya Qluar de Monpelye, Rupestris dyu Lo calaqaltıları; Ripariya x Rupestris 101-14 və 3309, Ripariya x Berlandiyeri 420 A, 420 B, 34 EM, Şaşla x Berlandiyeri 41 B hibridləri alınmışdır. Sonralar onların bəzisi macar seleksiyaçısı Teleki tərəfindən yaradılan Berlandiyeri x Ripariya 8 B, baha sonra isə Avstriya seleksiyaçısı olan Kober tərəfindən onun toxmacarlarından alınan Berlandiyeri x Ripariya 5 BB klonu – calaqaltıları ilə əvəz olunmuşdur.

Bu sortlardan Berlandiyeri x Ripariya CO-4 (Almaniya) və Berlandiyeri x Ripariya Kreçunel 2 (Rumınıya) klonları ayrılmışdır. Hal-hazırda bu calaqaltılar, köhnə calaqaltılarla (Ripariya x Rupestris 101-14, Berlandiyeri x Ripariya Kober 5 BB) birgə geniş yayılmışlar.

Calaq üzüm becərilməsinə keçmək üçün calaq komponentləri arasında affiniteti (uyğunluğu), calaqaltıların bu və ya digər konkret torpaq-iqlim şəraitinə uyğunlaşmasını, yüksək regenerasiya, bitişmə qabiliyyətini calaq qələmlərinin inkişafını təmin edən üsulları, makro və mikro gübrələri, boy maddələrini və s. öyrənmək məqsədilə çoxsaylı tədqiqatlar aparılmışdır.

Üzüm bitkisinin calaq əkin materialı ilə becərilməsinə XX əsrin sonundan etibarən keçmiş SSRİ-nin əsas üzümçülük rayonları demək olar ki keçdilər. Ancaq bu proses xeyli gecikdi. Bundan başqa, Fransa və digər qərb dövlətlərinin təcrübəsindən kifayət qədər istifadə olunmamış bu və ya di-

gər üsulen hansının sərfəli olması uzun-uzadı müzakirə olunmuş və zərərvericilərlə mübarizənin təşkilinə az vəsait ayrılmışdır.

Sosial-iqtisadi şərait, yaxşı sortların calaq əkin materialının istehsalının cətinlikləri fransız sahibkarlarının reklamında əsasən birbaşa hasiledici hibridlərin əkin materialının kütləvi əkilməsinə səbəb olmuşdur.

Bununla yanaşı tinglik bazasının geniş inkişaf etdirilməsinə başlandı. Yeni tinglik təsərrüfatları təşkil olundu, calaqçılıq emalatxanaları, əkin materialının saxlayıcıları tikildi və anaclıqlar salındı.

Calaq əkin materialının istehsalının elmi əsaslarının işlənilib hazırlanmasında böyük əməyi olanlardan O.A.Borovikovu, L.V.Kolesniki, E.A.Makarevskayani, A.Q.Mişurenkonu, L.M.Maltabarı, A.S.Subbotoviçi, N.V.Axvedianini, V.Q.Nikolayenkonu və başqalarını göstərmək olar. Calaq əkin materialının istehsal texnologiyasının müxtəlif aspektlərinin təkmilləşdirilməsində mühüm tədqiqatlar Mold. ETÜŞİ-nin əməkdaşları İ.K.Qromakovski, İ.N.Tixvinski, P.A.Bukatar, S.İ.Unquryan və başqaları, M.V.Frunze adına Kişinyov KTİ-nin əməkdaşları D.N.Petraş, N.D.Perstnyov, V.T.Surujiu, V.B.Ponomarçenko, A.S.Stratienko və başqaları tərəfindən, eyni zamanda digər elmi-tədqiqat müəssisələri, Tairov adına Ukrayna Üzümçülük və Şərabçılıq İnstitutu, Gürcüstan Elmi Tədqiqat Bitkiçioik, Üzümçülük və Şərabçılıq İnstitutu, Kuban və Odessa KTI və s. tərəfindən aparılmışdır.

Respublikamızda calaq üzüm tinginin becərilməsi texnologiyasının təkmilləşdirilməsi məsələsinə dair əsaslı elmi-tədqiqat işləri Gəncə Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq təcrübə stansiyasının tinglik şöbəsində uzun illər ərzində N.Q.Talibli tərəfindən aparılmışdır. Burada keçmiş SSRİ-nin, Ukraynanın elmi-tədqiqat müəssisələrindən gətirilmiş müxtəlif calaqaltı sortlarından anaclıq salınmış, 25-30 adda müxtəlif qrupa aid olan perspektiv calaqaltı sortlarının aqrötexnikası, konkret torpaq-iqlim şəraitinə adaptasiyası,

yerli avropa sortları ilə uyğunluq dərəcəsi, daimi yerinə əkildikdən sonra affiniteti, strafikasiyazız üsulla calaq ting-lərin yetişdirilməsi texnologiyası, zonanın əsas texniki və süfrə üzüm sortları ilə müxtəlif calaqaltıların uyğunluq də-rəcəsi, perspektiv calaq kombinasiyaları öyrənilmişdir.

ÜZÜMÜN ÇOXALDILMA ÜSULLARI

Üzüm bitkisinin çoxaldılması – yeni özünəoxşar fərdlərin yaradılmasıdır. Üzümün çoxaldılması ümumi bioloji planda onun növlərinin mövcudluğunun fasiləsiz qaydada davamıdır.

Üzüm bitkisi iki üsulla çoxaldılır: cinsi (toxumla) və vegetativ. Bu üsullar arasında prinsipial fərqlər mövcuddur. Cinsi çoxalmada yeni orqanizm, iki cinsi hüceyrənin birləşməsindən (mayalanmasından) yaranır və nəticədə toxum əmələ gəlir ki, bu da yeni bitkinin başlanğıcını verir. Vegetativ çoxalmada isə bu orqanizm vegetativ orqanlardan və ya onların hissələrindən əmələ gəlir. Qeyd olunan üsulların əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, cinsi çoxalma zamanı toxumdan əmələ gələn yeni orqanizm öz fərdi inkişafını əvvəldən başlayır, vegetativ çoxalmada isə yeni fərd ana bitkinin çatdığı mərhələdən etibarən, onun davamı kimi inkişaf edir.

Toxumla çoxaltma üzümçülükdə məhdud şəkildə istifadə olunur. Bu onun bir sıra çatışmazlıqları ilə əlaqədardır. Belə ki, toxumdan cücərən toxmacarların sayı az, cücərməsi isə zəif olur; çox əl əməyi tələb edir, az məhsuldar olur. Cavan bitkilər həyatının başlanğıcında zəif inkişaf etdiyindən və adətən məhsula 5-7-ci ili bəzən də gec düşür, qiymətli sort nişanələrini özündə saxlamır və çox vaxt sort əlamətləri parçalandığına görə yabanı əcdadılara yaxınlaşma müşahidə olunur. Bununla yanaşı bəzən ayrı-ayrı nümunələr sortun hibrid qüvvəsindən, nəslin irsi müxtəlifcinsliyindən asılı olaraq (heteroziqotluq) qiymətli nişanələr kombinasiyası və xüsusiyyətlər verərək ana bitkini keyfiyyətinə görə keçir və buna görə də yeni üzüm sortlarının seleksiya üsulu ilə alınmasında istifadə olunur.

Üzüm bitkisi yabanı halda, əsasən toxumla çoxalır ki, bu da onun yaxşı yayılmasını təmin edir. Ancaq bəzi həllarda əlverişli şəraitdə (məsələn, zoqlar torpaq səthində sərilir, üstü bitki qalıqları ilə örtülmür, torpağın və havanın

nəmliyi kifayət qədər olur) basma üsulu ilə yeni kollar əmələ gəlir.

Üzüm bitkisi seleksiya və bəzi spesifik işləri nəzərə aldıqdan sonra, əsasən praktiki əhəmiyyəti olan vegetativ üsulla çoxaldılır. Vegetativ çoxalmanın əsas üstünlükləri aşağıdakılardır: çoxalmanın asan və yüksək səmərəli olması, yeni bitkilərin sürətli inkişafı, məhsula tez düşməsi, qiymətli təsərrüfat – sort nişanələrinin saxlanılması, üzümün sort tərkibinin təkmilləşməsi üçün klon seleksiyasına material (müsbət əlamətli klonlar) olması.

Coxsaylı tədqiqatlarla müəyyən edilmişdir ki, vegetativ çoxalmanın əsasında regenerasiya qabiliyyəti, yəni itirilmiş, zədələnmiş orqanların bərpası və ya ana bitkinin müxtəlif hissələrindən, yeni bitkinin inkişaf etməsi durur. Üzüm bitkisinin müxtəlif orqanlarının regenerasiya qabiliyyəti eyni deyildir. Məsələn, kök, yan budaqlanmalarını yaxşı əmələ gətirir, ancaq zoğ vermir. Yarpaq saplaşığı, çiçək və gilə saplaşığı kök əmələ gətirir, ancaq gövdə tumurcuğu vermir.

Bir çox növ və sortların yetişmiş və yaşıł zoğları bugumlardan və bugumaralarından asanlıqla kök verir. Ancaq yeni zoğlar bugumlarda yerləşən qışlayan gözcüklərdəki əsas və əvəzedici tumurcuqlardan inkişaf edir. Üzümdə adventiv tumurcuq əmələ gəlmir. Tənəyin çoxillik yerüstü hissəsinin kökvermə qabiliyyəti xüsusiylə də yaşının artması ilə əlaqədar olaraq azalır, yeni zoğlar isə əlverişli şəraitdə yetmiş tumurcuqlardan inkişaf edə bilir. Vegetativ çoxalma qabiliyyəti bir çox şərtlərdən asılıdır: növün, sortun irsi xüsusiyyətlərindən, bitkinin ümumi fizioloji vəziyyətdən, çoxaltma üçün götürülən hissənin yaşından, xarici mühit şəraitindən, calaq komponentlərinin affinitetindən, qohumluq dərəcəsindən və s.

Üzümün vegetativ çoxalmasının bir neçə üsulu mövcuddur: calaqla, çubuqla, yaşıł zoğla, basma ilə və eyni zamanda son illərdə daha geniş yayılan toxumalardan becərmə (böyümə konusunun meristem hüceyrələrindən) və ayrı ayrı tumurcuqlardan istifadə etməklə çoxalma. Bu üsullar-

dan istifadə etməklə birincidə calaq əkin materialı, qalanlarında isə öz kökү üzərində əkin materialı alınır.

Calaq qələm iki komponentin birləşməsindən ibarət olub, onlardan biri (calaqüstü) zoğ, digəri (calaqaltı) isə kök əmələ gətirir. Calağın hər iki komponenti, uyğun istilik, nəmlik və qidalanma şəraitində calaq yerində kallusun, yeni ötürüçü boruların əmələ gəlməsi nəticəsində bitişir və yeni bitki calaq-ting əmələ gəlir. Filloksera, şaxta və karbonatlı torpaqlarda sənaye üzümçülüyünü uyğun gələn calaqaltını seçməklə müvəffəqiyyətlə inkişaf etdirmək olar.

Qədim zamanlardan indiyə qədər calağın bir çox üsul və modifikasiyaları işlənib hazırlanmışdır. Bundan asılı olaraq calaqaltı kimi cavan və ya yaşlı tənək, ting və ya birillik ciliklər, calaqüstü kimi yetişmiş (birillik) və yaşıl zoğlar və ya bəzi qalxancıqlı və ya zoğ kəsimi olan gözlər də ola bilər. Calaqlar otaq şəraitində (stolüstü) və ya bağ yerində aparılan (cavan və ya yaşlı tənəyə), əl ilə vurulan və ya mexanik-ləşdirilmiş olur. Calaq təsərrüfatlarında calaq əkin materialı becəriləməsi üçün ən geniş yayılan yaxşılaşdırılmış stolüstü calaq üsuludur. Son vaxtlar otaq şəraitində mexanikləşdirilmiş və yarımmexanikləşdirilmiş calaq üsullarından istifadə olunur ki, bu üsullar da əl əməyini xeyli yüngülləşdirməklə bu əməliyyatın məhsuldarlığını artırır.

Yeni və az tapılan sortların sürətli çoxaldılmasında, sortların əvəz olunmasında, anaçığın, kolleksiyaların və s. yaradılmasında cavan və yaşlı tənəklərə yerindəcə calaq etməkdən istifadə olunur.

Bəzi ölkələrdə (ABŞ, Fransa) isə bu üsul, hətta adı üzümlüklərin yaradılmasında geniş istifadə olunur.

Calaqla çoxaltma bir çox müsbət tərəfləri ilə yanaşı, bioloji-iqtisadi və bioloji nöqtəyi nəzərdən müəyyən çatışmazlıqlara da malikdir. Fillokseraya davamlı calaqaltılarla calaq edilməsi, əkin materialı becəriləməsi prosesini (texnologiyasını) xeyli dərəcədə çətinləşdirmiş, calaq emalatxanalarının və digər köməkçi binaların tikilməsi məcburiyyətini yaratmış və görülən işlərin həcmini xeyli artırmışdır. Bun-

dan başqa calaq zamanı bir-birinə yad olan iki bioloji orqanizm məcburən birləşdirilir ki, bu da heç də həmişə fizioloji-biokimyəvi və anatominik cəhətdən birliyə nail olmağa imkan vermir, yəni calaqaltı ilə calaqüstü arasında tam uyğunluq (affinitet) əldə etmək mümkün olmur. Bu da öz növbəsində tinglikdən ting çıxımının azalmasına, kolların daimi yerində qeyri-bərabər inkişafına və məhsuldarlığın azalmasına, seyrəkliyin artmasına, əkinlərin ömrünün qısalmasına gətirib çıxarır. Bütün bunlara baxmayaraq, calaq, vaxtilə üzümlükləri fillokseradan qurtarmış və hal-hazırda əkin materialı istehsali üçün əsas üsuldur. Elmi nailiyyətlərin tətbiqi, yüz illər ərzində əkin materialı becərilməsinə aid işlənmiş texnologiyanın dəqiq həyata keçirilməsinə, bu çatışmazlıqların minimuma endirilməsinə və üzümçülüyün müvəffəqiyyətlə inkişaf etdirilməsinə imkan verir.

Vegetativ çoxalma üsullarının ikinci qrupuna çubuqla çoxalmanın bütün mümkün növ müxtəliflikləri aiddir. Bu üsul filloksera olmayan bölgələrdə əkin materialı (öz kökü üzərində) becərilməsi üçün ən sadə və geniş istifadə olunandır. Zərərverici yayılan zonalarda məhdud şəkildə istifadə olunur və fillokseraya davamlı calaqaltıların, birbaşa hasil edici hibridlərin, izabel sortlarının və həmcinin fillokseraya yüksək davamlı sortların çoxaldılmasında istifadə olunur. Bundan başqa, öz kökü üzərində olan əkin materialından sürətli çoxalmada, yeni perspektiv və az yayılmış üzüm sortlarının anaclıqlarının salınmasında istifadə etmək olar. Qeyd olunan çoxaltma üsullarında oduncaqlaşmış və yaşıl zoqlardan istifadə olunur. Birincilər standart (40 sm-dən 60-70 sm-dək uzunluqda) və qısalılmış (bir, iki, üç gözlüklü) olur. Sonuncular az yayılmış sortların sürətli çoxaldılmasında istifadə olunur. Yaşıl zoqları da qısa (bir, iki gözcüklü) kəsərək əsasən bu məqsəd üçün, yəni sürətli çoxaltma üçün istifadə edir və az yayılmış üzüm sortları üçün əkin materialı becərilməsinin çox yüksək istehsal əmsalına nail olurlar. Üzümün öz kökü üzərində becərilməsinin, calaq üzüm bitkisinin becərilməsinə nisbətən bir üstünlüyü də on-

dan ibarətdir ki, kollar böyümə gücünə, məhsuldarlığına, uzunömürlüyünə, zədələnmə zamanı bərpasının yüngül olmasına görə fərqlənir.

Basmalarla çoxaltma əvvəlki üsullara nisbətən az halarda tətbiq olunur. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, kökləndirmə üçün nəzərdə tutulan zoğ bir müddət ana bitkidən ayrılmır, yumşaq və nəm torpaqla örtülür ki, bu da sürətli və güclü böyüməni təmin edir. Basmalar üfüqi və şəqqli olur. Bu üsul ilə öz kökү üzərində əkin materialı alınır. Basmalar həmçinin üzümlüklərin təmirində də istifadə olunur. Bu üsulun çatışmayan cəhəti odur ki, ana bitkini zəiflədir və ağır zəhmət tələb edir. Bununla yanaşı bu üsul anachıqda ilkin kolların yaradılmasında, az yayılmış sortların sürətlə çoxaldılmasının başlangıç mərhələsində, çətin kökatan sortların çoxaldılmasında və həmçinin hər hansı bir qiymətli sortun calağının pis bitişməsi zamanı istifadə olunur.

Toxuma və orqanlarla (tumurcuq) çoxalma üsulu son 25-30 il ərzində geniş istifadə edilməyə başlanılmışdır. Bu az yayılmış sort və klonların xüsusilə də təhlükəli xroniki xəstəliklərdən azad (bakterial xərçəng, virus və s.) əkin materialını əldə etmək üçün ən məhsuldar üsuldur.


Moldova Elmi Tədqiqat Bitkiçilik, Üzümçülük və Şərabçılıq İnstytutunun virusologiya şöbəsinin, Moldova Elmi Tədqiqat Üzümçülük və Şərabçılıq «Vierul» Elm İstehsalat Birliyinin bitki mühafizəsi şöbəsi sitoembriologiya və toxuma becərmə laboratoriyası və digər elmi tədqiqat müəssisələri tərəfindən bu üsulun texnologiyasının təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülmüşdür. Belə əkin materialı ilə və qeyd olunan xəstəliklərlə sirayətlənmənin qarşısını alacaq tədbirlərdən istifadə edilməklə salinan üzümlüklərin ömrü artır, məhsuldarlığı və məhsulun keyfiyyəti yüksəlir.

Qeyd olunan çoxaldılma üsulları zonadan, konkret şəraitdən, material-texniki bazadan, bu və ya digər sortun ar-

zu olunan və ya planlaşdırılan çoxaldılma sürətindən asılı olaraq tətbiq olunur.

Üzüm bitkisinin calaq üsulları. Calağın kəşfi qədim tarixə malikdir. Calaq hələ qədim vaxtlardan finikiyalılara məlum olmuş, sonralar karfagenlərə (Şimali Afrikada qədim şəhər-dövlət, indiki Tuniş şəhərinin ərazisi), yunanlara, daha sonra isə rımlilərə, onlardan isə Fransaya və digər ölkələrə keçmişdir. Məlumat var ki, Çində calaq daha əvvəl, bizim eradan 5 min il əvvəl istifadə olunmuşdur. Bu qədim və vacib əməliyyat ədəbiyyatda çox geniş (Krenke, 1950; Qoşə, 1889; Kiçunov, 1930 və b.) təsvir olunmuşdur. Calağın üzümçülükdə tətbiqinə gəlincə, o, Avropada filloksera peyda olana qədər indikindən fərqli olaraq çox məhdud şəkildə istifadə olunmuşdur. Calağın növləri olduqca çoxdur (Şəkil 1).

Üzümçülükdə calaq, fillokseraya və şaxtaya davamlığı artırmaq, bir sortu başqası ilə əvəz etmək, azyayılmış sortları çoxaltmaq, kolları cavanlaşdırmaq, böyümə gücünü bərpa etmək, vegetativ hibridləşdirmə yolu ilə yeni üzüm sortları almaq üçün və s. məqsədlər üçün istifadə olunur.



Şəkil 1. Üzümün calaq üsulları:

1. Yarma;
2. Şiftli (*dəmir milli*);
3. Çəpinə qələm calağı;
4. Omeqaşəkilli çıxıntılı;
5. Tək lövhəli çıxıntılı;
6. Çox lövhəli çıxıntılı;
7. Trapesşəkilli çıxıntılı;
8. Pilləli çıxıntılı;
9. Pərçimli;
10. Qondarma göz calağı


Üzüm tingliyində hal-hazırda əsasən 3 calaq üsulundan istifadə olunur:

- 1) yarma və ya yerində yarım yarma (köklü calaqaltıya 1-2 gözcüklü calaqüstü caladıqda) calaq;
- 2) bitkinin yaşıl hissələri ilə;
- 3) stolüstündə ana bitkidən ayrılmış birillik calaqaltı çubuğa, dilcik, qalxan, paz və ya dəmir bənd vasitəsilə bir gözlü calaqüstüün calaq edilməsi.

Yarma və ya yerində yarım yarma calağı o hallarda istifadə olunur ki, bir sortu başqası ilə əvəz etmək və ya koluñ yerüstü hissəsini cavanlaşdırmaq tələb olunur. Belə calaq zamanı koluñ yeraltı ştambı yoğun köklər başlanan yerədək qazılır və oradan mişarla kəsilir. Sonra bir tərəfdən, qalın calaqaltıda isə iki tərəfdən yarma alınır və oraya iti paz şəkilli calaqüstü gözcük qoyulur (şəkil 2). Bu üsulla aparılan calağın keyfiyyəti calaqüstüün calaqaltına toxunma kip-liyindən və kambi təbəqələrinin üst-üstə düşməsindən asılıdır. Bu üsul Fransada yeni üzümlüklərin salınmasında istifadə olunur. Bunun üçün calaqaltı çubuqları və ya tingləri daimi yerinə əkir, ikinci ili isə onlara lazım olan sortun ciliyi calanır.

N.F.Nemerovski, E.S.Komarova, A.Q.Müşurenko, R.P.Presler tərəfindən tinglikdə yerindəcə kökləndirilmiş calaqaltıya calaq etməklə calaq ting becərməyin aqrotexnikası işlənib hazırlanmışdır. Bunun üçün ən yaxşı vaxt iyundur. Calağı, çəpinə kəsilən qələm calağı üsulu ilə edirlər. Bu zaman calaqüstü ilə calaqaltıının diametri eyni olmalıdır. Ancaq A.Q.Müşurenkonun qeyd etdiyi kimi tinglikdə yerində aparılan calaq çox əl əməyi tələb edir və bu üsul ilə alınan tinglərdə bitişmə birtərəfli olur. Qeyd etmək lazımdır ki, yerində aparılan yarma calağı və onun müxtəlif modifikasiyaları istehsalatda geniş inkişaf tapmamışdır. Çünkü, onun həyata keçirilməsi vaxtı məhdud və çox zəhmət tələb edən işdir. Eyni zamanda yarma calağında dərin yara əmələ gəldiyindən o, bitişmənin həlqəvi olmasına imkan vermir və

xəstəliyə yoluxmaqla bitkinin ömrünün qısa olmasına səbəb olur.




Şəkil 2. İki çilikli tam yarma calağı

Bitkinin yaşıl hissələri ilə aparılan yaşıl calaq. Nəzəri əsasları və təcrübi tətbiqi A.S.Subbotoviç tərəfindən işlənib hazırlanmış yaşıl calaq üsullu hal-hazırda az miqdarda da olsa istifadə olunur. Yaşıl calaq üsulları çoxdur: sadə qələm calağı, dilli qələm calağı, yəhərli qələm calağı, yarma calağı, qabıq altı göz calağı, qondarma göz calağı. Bu üsullardan mühit şəraitinə və üzüm kollarının fizioloji vəziyyətinə uyğun istifadə olunur.

May ayının sonundan, iyun ayının sonuna dək (calaqlı zoğun kəsiyində güclü şirə axımı başladığı zaman) yaşıl calaq üsullarından, sadə qələm calağının həyata keçirilməsi məsləhət görülür (şəkil 3). Bunun üçün calaqaltı zoğun əsasına yaxın 2-3 sm uzunluğunda çəpinə kəsik alınır. Bundan sonra belə bir kəsik bir gözcüklü calaqüstü çilikdə, gözcüyün


altından buğuma yaxın yerdən edilir. Hər iki kəsik qalınlığına və uzunluğuna görə eyni olmalıdır. Sonra calaqaltı calaqüstü ilə birləşdirilir və polixlorvinil pərdəsi ilə sarınır. Calaq vaxtı ardıcıl olaraq calaqüstü kolundan yaşıl zoğlar tədarük olunur. Zoğda təpə hissə, biğciq və yarpaq ayasının bir hissəsi qoparılır, bic zoğlar isə saxlanılır.



Şəkil 3. Sadə yaşıl qələm calağı

İyuldan başlayaraq avqustun ortasında dək isə (şirə axımı qurtarandan sonra), ancaq yatmış tumurcuqla edilən yaşıl qondarma göz calağı üsulu yaxşı nəticə verir (şəkil 4).


Calağı, yaxşı inkişaf etmiş calaqaltı zoğları üzərində təxminən 50 sm-dən bir edirlər. Zoğun əsasından 50 sm məsafədə, buğumda birinci calağı, 50 sm-dən sonra ikinci calağı və s. edirlər.



Şəkil 4. Qondarma yaşıl göz calağı

Calaqaltının bugumunda calaq yerində 2 kəsik alınır. Əvvəlcə bıçaq, gözcükdən 1-2 sm aşağı 45° bucaq altında ortaya doğru calaqaltıya təxminən 2 mm dərinliyə yeridilir. Sonra bıçaq gözcükdən 1-2 sm yuxarıdan qoyulur, sürüşkən hərəkətlə, aşağı kəsiyə qədər qabiq hissəsi azca oduncaqla birgə kəsilir. Sonra kəsilən 2-3 sm-lik «qalxancıq» çıxarılır. Calaqüstünün gözcüyü analoji üsulla onun üzərindəki yarpaq saplığı və cavan bic zoğ əsasına qədər kənar edildikdən sonra kəsilir. Calaqaltı və calaqüstünün təmasda olan hissələri zoğun eninin ölçülərinə görə nizamlanır. Bunun üçün gözcüklər seçilərkən eyni yoğunluqda olan çiliklərdən və ya zoğun müxtəlif yerlərindən kəsilir. Calaqüstünün qalxancığı,

calaqaltıda hazırlanmış kəsiyə qoyulur. Calaq nəticəsində yaranan yara polixlorvinil pərdəsi ilə yaxşı sarınmalı, calaqüstü gözcük isə açıq qalmalıdır. Sarğı calaqdan 30-40 gündən sonra açılır. Payızda yarpaq töküləndən sonra şaxtalardan qabaq bütün calaqlar ana kollardan kəsilir, sortlaşdırılır, qom halında bağlanır və saxlanılmaya qoyulur (şəkil 5).



Şəkil 5. Göz calağının polietilen sarğı ilə sarınması


Aprelin əvvəlində calaqlar yenidən sortlaşdırılır, kəsiklər təzelənir, calaqaltıda gözcüklər diqqətlə kor edilir və su-da 1-2 gün isladılır. Sonra onlar adı üsulla tinglikdə əkilərək torpaqla örtülür və onlara adı tinglikdəki kimi qulluq edilir.

A.S.Subbotoviçin apardığı tədqiqatlarla sübut olunmuşdur ki, calaqaltı anachılıqda vegetasiya dövrü ərzində calaq tingbecərmək məqsədlə tətbiq edilən qondarma yaşıl göz calaq üsulu müxtəlif məqsədlə edilən yaşıl sadə qələm calağı kimi özünü tam doğruldur. Bu calaq üsulları

üzümlükdə əsasən seyrəkliyin aradan qaldırılmasında, rekonstruksiyada, yararsız kolların əvəz olunmasında, kolların cavanlaşdırılmasında, az yayılan və yeni seleksiya sortlarının sürətlə çoxaldılmasında, bəzi hallarda ampeloqrafiya kolleksiyalarının yaradılmasında, həmçinin tingin sənaye istehsalında geniş istifadə olunmalıdır.

Stolüstü əl və mexanikləşdirilmiş calaq. Bütün yuxarıda qeyd olunan calaq üsulları calaq tingə olan böyük tələbatı heç cür ödəmir.

Yaxşılaşdırılmış stolüstü çəpinə calaq üsulunun məhiyyəti aşağıdakı kimidir. Eyni diametrə malik olan calaqaltı və calaqüstü çubuqlarda çəpinə kəsiklər edilir. Sonra bu kəsiklərdə dil şəkilli kəsiklər açıldıqdan sonra, onun köməyi ilə onlar bir-birinə geyindirilir (Şəkil 6).



Şəkil 6. Əl ilə edilən dilcikli çəpinə kəsikli calaq:

a) calaqüstü; b) calaqaltı; v) çəpinə kəsik; q) dilciyin kəsməsi; d) dilcikli calaqüstü və calaqaltı; e) hazır calaq

Calaqüstüdə çəpinə kəsik gözcük tərəfdən və mütləq onun altından edilir. Calaqaltıda isə çubuğun yaxşı inkişaf etmiş tərəflərindən birində edilir.

Calaqüstünün diametri calaqaltının diametrindən heç vaxt artıq olmamalıdır. Belə ki, əksər calaqaltı sortlarda

calaqüstünə qabıq elementləri calaqüstülərə nisbətən qalındır.


Calaqaltı və calaqüstünün kopulyasiya kəsiklərinin uzunluğunun eyni olması da çox vacibdir. Dilciklər elə kəsilməlidir ki, onlar özəkdən yuxarı başlasın və uzunluğu, kəsiyin uzunluğunun $\frac{2}{3}$ -i qədər olsun. Bu zaman dilçiyin nəzik olması, qırılması yol verilməzdir.

Yuxarıda qeyd olunan qaydalara düzgün riayət etmək üçün biçaq iti olmalı və kəsiklər biçağın birdəfəli hərəkəti ilə həyata keçirilməlidir. Belə kəsiklər hamar olmaqla, hüceyrələr az dağılır və bu da calaq komponentlərinin daha tez bitişməsinə imkan yaratdır.

Əl calağı – çox zəhmət tələb edən iş olub, yüksək ixtisaslı icraçı tələb edir. Məsələn, orta dərəcədə ixtisaslaşmış calaqçı, stolüstü yaxşılaşdırılmış qələm calağı üsulu ilə bir iş gündündə 800-ə qədər calaq edə bilir. Calaqvurma kompaniyası 30-35 gün ərzində başa çatır və həm də bu dövrdə tarla işlərinin həcmi artdığından, calaq prosesinin mexanikləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Hal-hazırda stolüstü mexanikləşdirilmiş calaq üsulu ən geniş yayılmışdır (şəkil 7). Çünkü bu üsulla calaqaltı və calaqüstü çubuqlarda frezer vasitəsilə düzbucaqlı çıxıntı və paz şəkilli formalar kəsilərək əl ilə geyindirilir. Paz və çıxıntıının sayı çubuğun diametrindən asılıdır. Bu üsulla alınan qələmlərin birləşdirilməsi ingiliş qələm calağına nisbətən mexaniki cəhətdən daha möhkəm olur.

V.E.Tairov adına Ukrayna Elmi Tədqiqat Üzümcülük və Tingçilik İnstytutunun, Kişinyov «plodselxozməş» EİB-nin və Odessa Kənd Təsərrüfatı İnstytutunun iştirakı ilə birgə yaratdıqları kompleks yarımavtomat daha yüksək əmək məhsuldarlığına malikdir. Bu kompleksə 3 yarımavtomat: PUQ-1 – calaqaltıda gözcükləri kənarlaşdırın; PNK-1-3454010 – çubuqları calaqdan əvvəl kalibrəşdirən; PPG-3456010 – calaq vuran maşınlar daxildir.



Şəkil 7. Mexanikləşdirilmiş calaq:

a) tək çıxıntılı birləşmə; b) çox çıxıntılı birləşmə; v) fi-qurlu birləşmə

I FƏSİL. CALAQALTI ANACLIQ

Calaqaltı sortları

Calaq üzüm tingçiliyində ən vacib və mürəkkəb məsələlərdən biri calaqaltının düzgün seçilməsidir. İstənilən üzüm sortunun hansı calaqaltiya calanmasından asılı olaraq, məhsulun miqdarı, keyfiyyəti, kolların uzunmürlüyü, xəstəlik və zərərvericilərə, ətraf mühitin əlverişsiz şəraitinə davamlığı xeyli dərəcədə dəyişir.

Üzümün calaqaltı sortları müəyyən tələbata cavab verməlidir. Əvvəla, onlar kifayət qədər fillokseraya, şaxtaya və quraqlığa davamlı, ikincisi əsas calaqüstü üzüm sortları ilə affinitetə, güclü boyatmaya, zəif bic əmələgətirmə xüsusiyyətinə malik və torpaqda karbonatın yüksək miqdarına dözümlü olmalıdır.

Fransız alimi P.Qale calaqaltı sortlarının vegetasiya dövrlərinin davametmə müddətinə böyük əhəmiyyət verir və bu əlamətin calaqaltının bu və ya digər calaqüstü sort üçün seçilməsində həllədici rol oynadığını qeyd edir. Calaqallardan istifadə edilərkən qarşıya çıxan əsas çətinliklərdən biri, bir çox calaqaltıların və ya calaq üzüm bitkisinin torpaqda əhəngin artıq miqdarına dözməyərək xloroz tutulmasıdır. Bernarın kalsimetri ilə torpaqda ümumi karbonatı təyin edərkən müəyyən olunmuşdur ki, eyni miqdarda karbonata malik olan torpaqlarda, xloroz tutulma müxtəlif cür olmaqla, bir tərəfdən müqayisəni çətinləşdirmiş, digər tərəfdən üzümçüləri məcbur etmişdir ki, geniş uyğunlaşma diapazonuna malik olan calaqallardan istifadə etsinlər. Bu məsələ öz həllini, P.Qalenin xlorozun əmələ gəlməsində aktiv əhəngin suda həll olan kalsium, həmçinin kalsium duzunun bir hissəsinin, udulan kalsiumun əsas hissəsinin vacib rol oynadığını müəyyən etdikdən sonra tapmışdır. P.Qale böyük material analiz edərək müxtəlif torpaqlar üçün hər hansı bir konkret sortda xlorozun müşahidə olunmasına

əsasən empirik üsul ilə torpaqda aktiv əhəngin miqdarına görə davamlılıq şkalası tərtib etmişdir (cədvəl 1).

Cədvəl 1
Müxtəlif calaqaltı sortların torpaqda əhəngin miqdarına davamlılıq şkalası (P.Qaleyə görə)

Sort	Sortda xlorozun müşahidə olunmadığı, aktiv əhəngin maksimum miqdarı, (%-lə)
Viala Klinton	4
Ripariya x Qluar	6
Ripariya x Rupestris 101-14	9
Ripariya x Rupestris 3306 və 3309	11
Aramon x Rupestris Qanzen, Murvedr x Rupestris 1202, Teleki 5C	13
Rupestris dyü Lo	14
Rixter 99 və 110	17
Kober 5 BB, 420 A, 34 EM	20
161 – 49 C	25
41 B, 333 EM	40

Üzüm bitkisi üçün torpağın yararlılığı müəyyən edildikdə onun bir sıra xüsusiyyətləri: kök yayılan təbəqənin gücü və orada zəhərli duzların ehtiyatı, qrunut sularının səviyyəsi, torpaq horizontlarının sıxlığı, karbonatların miqdarı, pH mühiti və s. nəzərə alınır.

Azərbaycanda üzümlükler əsasən boz-şabalıdı və boz torpaqlarda becərilir. Bu torpaqlar orta mülayim, quru iqlim şəraitində, əhənglənmiş müxtəlif cins torpaqlardan formalşmışdır. Bu torpaqlar bütün profilinə görə karbonatlıdır. Reaksiyası qələvi mühitlidir. Boz torpaqlar los şəkilli gilli yerlərdə yaranmışdır. Dağətəyi, yamaçlı düzənliklərin boz-şabalıdı torpaqları, gilli, ağır-gillicəli mexaniki tərkibli cins torpaqlarda inkişaf etmişdir. Torpaqlar zəif humuslu-

dur (1,5-2%). Ümumi karbonatın miqdarı 5%-dən 20%-ə qədər olur. Mineral qrunut suları torpaq səthinə yaxın olan yerlərdə duzlaşmış çəmən torpaqları yayılmışdır. Respublikamızda calaq üzümçülüyün inkişafı ilə əlaqədar olaraq üzümlüklərdə edafik xlorozun olması halları labüddür.

Fillokseraya davamlı calaqaltılar və calaq üzüm kolları üçün torpaqların xloroz təhlükəsini müəyyənləşdirən ölçü Druino-Qale indeksidir.

Druino-Qale indeksi, torpaqda mütəhərrik karbonatın miqdarnı və ya aktiv əhəngin faizlə miqdarnı ifadə edir.

Əsas calaqaltıların karbonat xlorozuna davamlılıq şkalası, mütəhərrik karbonatın miqdarnının yol verilən həddinə görə eyni calaqaltı sortları üçün xeyli müxtəlif olur (cədvəl 2).

Cədvəl 2
Əsas calaqaltıların karbonat xlorozuna davamlılıq şkalası

Calaqaltılar	Torpaqda aktiv əhəngin maksimum miqdarı, %-lə			
	Moldova	Fransa	Rumınıya	İtaliya
Izabella	4,5	4	-	-
Ripariya Qluar	9,5	6	15	5-8
Ripariya x Rupestris 101-14	10,5	9	-	-
Ripariya x Rupestris 3309	11,5	11	-	-
Rupestris dyü Lo	17,5	14	15-20	15-20
Berlandiyeri x Ripariya Kober 5 BB	23,0	20	20-30	26-30
Şasla x Berlandiyeri 41 B	29,0	40	30	37-40

Bununla yanaşı calaqaltıların karbonata davamlılıq cərgəsində ardıcılılığı saxlanılır. Müxtəliflik tək torpaq-iqlim şəraitindən yox, həmçinin konkret şəraitdə əlamətlərin

maksimum əhəmiyyətinin təyininə yanaşmanın müxtəlifliyindən də asılıdır.

Ədəbiyyatda torpağın xloroz təhlükəsini təyin etmək haqqında müxtəlif fikirlər mövcuddur. E.Şankren və J.Lonq aktiv əhəngin 60 sm dərinliyə qədər təyin edilməsini məsləhət görürər.

V.Q.Unquryan (Kişinyov KTİ) torpaq-nümunə analizlərinin 2 m dərinliyə qədər aparılmasının vacib olduğunu sübut edir.

Sonuncu yanaşmanı daha düzgün hesab etmək olar. Çünkü, üzüm bitkisinin quru və isti iqlim şəraitində normal böyüməsinə, inkişafına və barverməsinə nail olmaq üçün 60 sm-lik torpaq təbəqəsi tamamilə kifayət deyildir. Köklər daha dərinliklərə gedir. Torpağın genetik xüsusiyyətlərdən asılı olaraq, kökyayılan zona 80 sm-dən 150-200 sm-ə qədər tərəddüd edir.

Çoxillik tədqiqatlar nəticəsində Amerika növlərinin ən yaxşı sortları müəyyən edilmişdir.

Calaq üzümçülüyə keçidin ilkin mərhələlərində çoxlu calaqaltı sortlar təklif olunmuşdur. Təbii ki, müxtəlif torpaq-iqlim şəraiti üçün yaxşı calaqaltıların seçiləməsi, onlar üçün aqrotexnikanın işlənib hazırlanmasını çətinləşdirirdi.

Vaxt keçdikcə seleksiyaçılar fillokseraya davamlı 3 əsas calaqaltı növləri üzərində dayanmışlar: Ripariya, Rupestris və Berlandiyeri. Bunlardan yeni sort yaratmaq üçün seleksiya işində istifadə olunmuşdur.

Çoxillik tədqiqatlar nəticəsində amerika növlərinin öz aralarında və avropa sortları ilə çarpzlaşması nəticəsində yeni sortlar alınmışdır. Ümumiyyətlə calaqaltılar hamısı 5 qrupda birləşir və bunlar aşağıdakılardır:

Birinci qrup calaqaltılar təmiz amerika növləri ilə təmsil olunur: V.ripariya Michx., V.rupertris School., V.berlandiyeri Planch. Keçmiş SSRİ-nin anacliqlarında 2 sort: Ripariya Qluar de Monpelye və Rupestris dyü Lo yayılmışdır.

İkinci qrup calaqaltılar amerika növlərinin öz aralarında çarbazlaşması nəticəsində alınmışdır. Ən geniş yayılan hibridləri Ripariya x Rupestris 101-14, Ripariya x Rupestris 3306, Ripariya x Rupestris 3309, Berlandiyeri x Ripariya 420-A, Berlandiyeri x Ripariya Kober 5 BB, Berlandiyeri x Ripariya Teleki 8 B, Berlandiyeri x Ripariya CO 4 və s.

Üçüncü qrup calaqaltılar V.vinifera L.-in amerika növləri ilə çarbazlaşması nəticəsində alınmışdır. Avropa-amerika hibridlərindən ən geniş yayılanı Şasla x Berlandiyeri 41B-dir.

Dördüncü qrupa şaxtaya davamlı calaqaltılar aiddir. V.ripariya Michx. ilə V.amurenzis Rupr. və V.amurenzis Rupr. ilə V.vinifera L. çarbazlaşmasından alınmışdır. Onlardan ən geniş yayılanları Butztur, Arktik və Miçurin Korkinasıdır.

Beşinci qrup calaqaltılar nematodaya davamlı calaqaltılar V.candikans Engel., V.rotundifoliya Michx., V.Longii Prince, V.solonis Planch. və s. çarbazlaşmasından alınmışdır. ABŞ-da Colonic x Otello 1613, Doqric, Colonic x Ripariya 1616, Colt Krik, Berlandiyeri x Ripariya 5-A və s. yayılmışlar. Onlardan bəziləri fillokseraya yaxşı davamlılıq xüsusiyyətinə malikdir.

Aşağıda Azərbaycan üçün perspektivli olan calaqaltıların qısa xarakterizəsini veririk.


Berlandiyeri x Ripariya hibridləri. Berlandiyeri x Ripariya qrupu calaqaltıları keçən əsrin sonundan üzüm əkin materialıbecərilməsində istifadə olunmağa başlanılmışdır. Berlandiyeri x Ripariya növlərinin çarbazlaşdırılmasından xeyli sayda qiymətli calaqaltılar alınmışdır ki, bunlar da kollarının böyük boyatma gücü, fillokseraya yüksək davamlığı, qələmlərinin yaxşı kökvermə və kallus əmələgətirmə qabiliyyəti, müxtəlif torpaq tiplərinə uyğunlaşması və torpaqda aktiv əhəngin yüksək miqdarına davamlığı ilə seçilir. Geniş yayılan hibridlərdən Kober 5 BB, Kreçunel 2, CO₄, Teleki 8 B və Teleki 5 C-ni göstərmək olar.

Berlandiyeri x Ripariya Kober 5 BB üç pəncəli, kənarları enli kümbəzşəkilli, dişcikli, yuxarı tərəfdən tünd-yaşıl rəngli yarpaqlıdır. Saplaq oyuğu dərin, forması liraşəkilli, demək olar ki, paralel tərəflidir. Zoğları çılpaq, gündöyən tərəfi qırmızı-şərabı, kölgədə olan hissəsi yaşıl rəngli olub, bugumalar çox vaxt tünd-qırmızı rənglidir. Zoğun təpəsi şabalıdı-sarı rəngli olsa da aq rəngli görsənir. Çünkü yarpaqların damarları tükcüklerlə örtülüdür. Oduncaqlaşmış zoğları tünd-şabalıdı rəngli olur. Çiçəkləri funksional dişi tiplidir. Zoğları duz, bərabər inkişaflı, bugumaraları uzundur. Calaqaltının tumurcuqlarının açılması aprelin ortalarında, çıçəkləmə isə mayın sonunda olur. Tumurcuqların açılması və xüsusilə də çıçəkləmə vaxtı bu calaqaltının istiliyə çox tələbkarlığı bir daha müşahidə olunur. Sort böyük böyümə gücünə, zəif bic əmələ gətirmə qabiliyyətinə və calaqüstü sortları ilə yaxşı affinitetə malikdir. Sortun müsbət keyfiyyətlərindən biri də onun asan kök verməsi və yaxşı kallus əmələgətirmə qabiliyyətinin olmasıdır (şəkil 8).

Berlandiyeri x Ripariya Kober 5 BB praktiki olaraq, filokseranın kök formasına qarşı davamlı olub, yarpaq formasına çox az yoluxur. Birillik oduncaqlaşmış zoğların və çoxillik oduncağın şaxtaya davamlığı yüksək olsa da, köküñkü kifayət qədər deyildir. A.Q.Mişurenkonun məlumatına görə bu calaqaltının kökü -8^0 -yə qədər şaxtaya dözür. Calaqaltının istiyə böyük tələbkarlığını və kök sisteminin şaxtaya zəif davamlığını nəzərə alıb, calaqaltı analığını və ya bu calaqaltiya calanmış tənəkləri cənub rayonlarındabecərmək məsləhət görülür.

Calaqaltı, quraqlığa davamlı və müəyyən qədər də rütubətin artıqlığına dözümlüdür. Bütün torpaqlarda demək olar ki, yaxşı bitir və torpaqda aktiv əhəngin 20% miqdарına dözür. *Berlandiyeri x Ripariya Kober 5 BB* sortunun çatışmayan cəhətləri onda uzun bugumaralarının və böyük özəkli boş oduncağın əmələ gəlməsidir. Gəncə-Qazax bölgəsində 8 illik müşahidə illəri ərzində hektardan 170-180 min ədəd 0,5 metrlik çubuq verdiyi müəyyən olunmuşdur. Azə-

baycanın filloksera ilə sirayətlənmiş bölgələri üçün rayonlaşdırılmışdır.



Şəkil 8. Berlandiyeri x Ripariya Kober 5 BB

Berlandiyeri x Ripariya Kreçunel 2. Sort 1935-ci ildə Ruminiyanın Kreçunel-Blaj təcrübə stansiyasında klon seleksiyası yolu ilə Berlandiyeri x Ripariya Kober 5 BB sortundan alınmışdır. Berlandiyeri x Ripariya Kreçunel 2 sortunun yarpaqları bütöv beşpəncəlidir. Yarpaq ayası zəif tüklüdür, zoqları qabırğalı, yaşıl rənglidir. Buğumaları 16-20 sm-dir. Çiçekləri funksional dişli tiplidir. Sort yaxşı inki-

şaf etmiş kök sisteminə malik olub, torpağın 2-3 metr dərinliyinə işləyir. Aktiv vegetasiya dövrü 170-190 gündür. Zoğların yetişməsi Kober və Teleki sortlarına nisbətən tez başlayır. Berlandiyeri x Ripariya Kreçunel 2 güclü böyüyən calaqaltıdır. Q.Konstantineskunun məlumatına görə standart çubuq çıxımı Ruminiya şəraitində hektardan 160-250 min ədəd, Azərbaycan şəraitində isə 130-150 min ədəddir. Qələmləri asan köklənən olub, yaxşı kallus əmələ gətirmə qabiliyyətinə malikdir. Zoğları 80-85% yetişir.


Calaqaltı fillokseraya, quraqlığa, artıq rütubətə yüksək davamlığı ilə seçilir.

Əsas avropa sortları ilə yaxşı affinitetə malikdir. Bu sortun çubuqlarının keyfiyyəti Berlandiyeri x Ripariya Kober 5 BB-yə nisbətən yüksəkdir.

Berlandiyeri x Ripariya Teleki 8 B. Sort Macarıstanda seleksiyaçı Aleksandr Teleki, Fransada Ressegye tərəfindən göndərilmiş toxumdan alınmışdır. Zoğun yarpağı və ümumi habitusu Berlandiyeri x Ripariya Kober 5 BB sortunu xatırladır. Zoğu bütünlükə parlaq tükcükrlərə örtülüdür. Birillik yetmiş zoğları daha açıq rəngə malik olması ilə fərqlənir. Sort, zoğlarının güclü böyüməsi və iri həcmli özəyi ilə seçilir. Güclü inkişaf etmiş kök sisteminə malik olmaqla Berlandiyeri x Ripariya Kober 5 BB calaqaltısında olduğu kimi aşağı temperaturaya həssasdır. Oduncuqlaşmış birillik zoğların şaxtaya davamlığı kifayət qədər yüksəkdir (şəkil 9).

Fillokseranın kök formasına qarşı davamlığı yüksək olub, yarpaq forması ilə nisbətən yoluxur. 2x2 m qida sahəsində hektardan 0,5 m-liq çubuq çıxımı 60-75 min ədəddir.


Qələmlərin kökverməsi və kallusəmələgətirmə qabiliyyəti kifayət qədər yüksəkdir və calaqüstü sortlarla yaxşı qaynaq verir. Bic zoğ əmələ gətirmə xüsusiyyəti aşağıdır. Bu calaqaltı Avropanın bir çox ölkələrində geniş yayılmışdır.



Şəkil 9. Berlandiyeri x Ripariya Teleki 8 B calaqaltısının yarpaqları

Berlandiyeri x Ripariya CO 4 (sinonimləri CO·4 və Openqeym 4). Sort Almaniyada Openqeym üzümçülük məktəbində klon seçməsi nəticəsində Berlandiyeri x Ripariya Teleki 4 calaqaltısından alınmışdır. Cavan zoğun təpəsi açıq-yaşıl, bürüncü çalarlı, tüklüdür. Yarpağı iri, pazşəkilli, zəifdilimli, üçpəncəlidir. Saplaq oyuğu cavan yarpaqlarda açıq, oxvari və tağlı olur. Yarpağın alt hissəsində damarlarda cod tüklər olur (şəkil 10). Saplaqlar da zəif tüklüdür. Damarların əsası və saplaqlar zəif qırmızı-şərab rəngindədir. Yarpaq ayası parlaq, xırda qabarcıqlı olur. Yetişmiş zoqları şabalıdı, qırmızı çalarlıdır. Zoqların yetişməsi yaxşıdır. Zoqlar Teleki calaqaltısından tez yetişir. Qələmlərin kökverməsi çox yüksəkdir. Müxtəlif calaqüstü sortları ilə yaxşı qaynaq verir. Berlandiyeri x Ripariya CO 4 quraqlığa yaxşı dözür. Onun yarpaqları, hətta aşağı yaruslarda da rütubət çatışmadıqda qopub düşmür. Calaqaltı əhəngli torpaqlara Kober 5 BB calaqaltısına nisbətən zəif davamlıdır.

və 17% əhəngə dözə bilir. Bu sort son illər Fransada geniş inkişaf tapmışdır. Azərbaycan şəraitində 0,5 m-lik çubuq çıxımı ha-dan 140-160 min ədəddir.




Şəkil 10. Berlandiyeri x Ripariya CO 4

Fillokseranın yarpaq forması ilə sirayətlənmiş zoğlar 90%-dən artıq yetişir. Xloroza qarşı davamlıdır.

Kallus əmələ gətirmə qabiliyyətinin nisbətən zəif olmasına baxmayraq, yerli sortlarla calaq kombinasiyaları yüksək ting çıxımı verir. Təbrizi sortu ilə calandıqdə yaxşı nəticə verir.

Berlandiyeri x Ripariya Teleki 5 C (sinonimləri: 5 C, Teleki 5 C). Sort 1922-ci ildə Telekinin oğlu Şandor tərəfindən klon seleksiyası yolu ilə yaradılmışdır. Qalənin məlumatına görə Fransada bu ad altında bir neçə klon vardır.

Berlandiyeri x Ripariya Kober 5 BB calaqaltısına çox oxşayır (Şəkil 11). Lakin ondan cavan zoğunun açıq-yaşıl rəngli, damarlarının yaşıl rəngli, yarpaq oyuğunun daha asimetrik olması və yarpaq ayasının kənar dişciklərinin yüksək və iti olması ilə fərqlənir. Tumurcuqlarının oyanması və çiçəkləmə Kober 5 BB və Teleki 8 B calaqaltıları ilə eyni vaxtda baş verir. Teleki 5 C-nin kolları güclü inkişaf edir. Kolun illik inkişafı 25-30 m təşkil edir. Zoğlar vegetasiyanın sonuna kimi yaxşı inkişaf edir. Fillokseraya, quraqlığa yüksək davamlığı və güclü böyüməsi ilə seçilir. Karbonatlı torpaqlarda yaxşı bitir. Aktiv əhəngin 13%-li miqdərində xlorozla xəstələnmir. Midiu və oidiuma qarşı davamlıdır. Qələmlərinin kökverməsi yaxşıdır. Çubuq çıxımı yüksəkdir. 2x2 m qida sahəsində çubuq çıxımı 60-75 min (50 sm-lik) ədəd olur. Bir çox Avropa sortları ilə yaxşı qaynayıb bitişir. Azərbaycanda 0,5 m-lik çubuq çıxımı Kober 5 BB calaqaltısına nisbətən az, yəni ha-dan 140-160 min ədəddir.



Şəkil 11. Berlandiyeri x Ripariya Teleki 5 C calaqaltısının yarpaqları

Kober 5 BB calaqaltısına nisbətən fillokseranın yarpaq forması ilə az da olsa sirayətlənir. Azərbaycanın yerli sort-larlı ilə yaxşı bitiş verir və güclü kök sistemi əmələ gətirir. Kober 5 BB-yə nisbətən daha çox və düz zoqlar verir.

Berlandiyeri x Ripariya Draqoşan 37. Hektardan 0,5 metrlik çubuq çıxımının nisbətən az, 110-130 min ədəd olmasına baxmayaraq, Gəncə-Qazax bölgəsi üçün böyük əhəmiyyət kəsb edir. Güclü böyüməsi, quraqlığa davamlığı və zoqlarının düz olması ilə seçilir. Yüksək ting çıxımı (40-50%) verir və kök sistemi yaxşı inkişaf edir. Fillokseranın yarpaq forması ilə sirayətlənmir.


Berlandiyeri x Ruperstris Rixter 57. Yuxarıda qeyd olunan calaqaltılara nisbətən quraqlığa az davamlıdır. Kallus-səmələğətirmə xüsusiyyəti zəifdir. Hektardan çubuq çıxımı 100-110 min ədəddir. Ting çıxımı 40-45% təşkil edir. Fillokseranın yarpaq forması ilə sirayətlənir.

Berlandiyeri x Rupestris Rixter 110. Orta böyüyən sortdur. Hektardan çubuq çıxımı 70-80 min ədəddir. Yüksək kallus-səmələğətirmə enerjisinə və yaxşı calaq ting çıxımına (40-50%) malikdir. Fillokseranın yarpaq formasının inkişafı üçün əlverişli iqlim şəraiti olduqda çox güclü sirayətlənir.

Vinifera x Berlandiyeri hibridləri. Bu qrupun calaqaltıları avropa (*vitis vinifera*) sortlarının amerika növü Berlandiyeri ilə çarpanlaşdırılmışından alınmışdır. Alınmış hibridlər müxtəlif torpaq tipində bitir. Xloroza qarşı böyük davamlığı olan *Vinifera x Berlandiyeri hibridləri* Aralıq dənizi hövzəsində çox geniş sürətlə yayılmışdır. *Vinifera x Berlandiyeri hibridlərindən* ən geniş yayılanı *Şasla x Berlandiyeri 41B*-dir.

Şasla x Berlandiyeri 4 B. Bu calaqaltı 1882-ci ildə Fransada selleksioner Millyarde tərəfindən alınmışdır. *Şasla x Berlandiyeri 41B*-nin cavan zoqlarının təpəsi çəhrayı rəngli olub, six, torlu tükcük'lərlə örtülüdür. Cavan yarpaqları parlaq, qırmızı-bürüncü rənglidir. Cavan zoğ şabalıdı-qırımızı rəngli torlu tükcük'lərlə örtülüdür. Yarpaqları orta öl-

çüdə olub, avropa sortlarının yarpaqlarına oxşarlığı vardır. Demək olar ki, bütövdür (şəkil 12).



Şəkil 12. Şasla x Berlandiyeri 41B

Yarpaq ayası çılpaq, düz, yaşıl rəngli, alt tərəfdən bəzən törlü tüklüdür. Oduncaqlaşmış zoğları tünd-şabalıdı rəngli, qabırğalı, bügümərin ətrafi yastılaşmışdır. Sortun aktiv vegetasiya dövrü 170-180 gündür. Kolun boyatma gücü ortadır. Fillokseraya davamlığı yaxşıdır. Hektardan 0,5 m-lik çubuq çıxımı 90-100 min ədəddir. Quraqlığa dözümlüyü yüksəkdir. Bu calaqaltının zoğları yoğun olub, o qədər də düz deyildir. Yerli sortlarla calandıqda ting çıxımı aşağı olur. Xəstəlik və zərərvericilərlə zəif sirayətlənir. Bu sortun kökünün şaxtaya davamlığı çox aşağıdır. A.Q.Müşurenkonun məlumatına görə -70°C -də köklər güclü zədələnir. Güclü yağmurlu illərdə midiu xəstəliyinə qarşı 2-3 dəfə çılmə aparmaq lazımdır.

Calaqaltı və calaqüstünün qarşılıqlı təsiri

Affinitet fransız sözü olub (affinitet), yaxınlıq, qohumluq deməkdir. Calaqlı və calaqüstü arasında anatomik və fizioloji uyğunluğun olması, calaq komponentlərinin bitişməsinə, gələcək inkişafına təsir göstərir. Üzümün müvəffəqiyyətli calaq edilməsi affinitetdən çox asılıdır. Üzüm bitkisində affinitetin geniş öyrənilməsinə XIX əsrin ikinci yarısından filokseranın meydana gəlməsi ilə əlaqədar avropa üzüm sortlarının calaq olunması məcburiyyətindən başlanılmışdır. Bir çox alımların fikrincə, calaqlarda affinitetin əsas həllədici göstəricisi maddələr mübadiləsində oxşarlıq və ya müxtəlifliyin olmasıdır. Ancaq affinitetin mahiyyəti hələ kifayət qədər aydınlaşdırılmamışdır. Affinitetin kifayət qədər olmaması nəticəsində calaqlı və calaqüstü pis bitişdiyindən gələcəkdə calaq komponentlərinin bitişmə yerində əlaqə pozulur. Bu da böyümənin, məhsuldarlığın zəif və calaq üzüm bitkisinin ömürünün qısa olmasına səbəb olur. Üzümdə yaxşı affinitet bir cins daxilində müşahidə olunur. Ancaq müxtəlif ekoloji şəraitdə becərilən növ və hətta sort daxilində bəzən elə hallar olur ki, bitişmə çətin olur.

Konkret mühit şəraitində calaq komponentlərinin seçilməsi laboratoriya və tarla şəraitində birbaşa eksperiment yolu ilə həyata keçirilir. Affiniteti qiymətləndirmək üçün karbohidratların, aminturşalarının miqdar və keyfiyyət göstəriciləri, fermentlərin aktivliyi, toxumaların anatomik quruluşu, nişanlanmış atomların calaq bitkiyə daxil olması, həmçinin stratifikasiyadan çıxan calaq qələmlərin çıxımı, tinglikdən ting çıxımı, kolların məhv olması, kolların böyüməsi və məhsuldarlığı, məhsulun keyfiyyəti və s. göstəricilər istifadə oluna bilər.

Calaqlı və calaqüstünün qarşılıqlı təsirinin geniş miqyasda öyrənilməsinə XIX əsrin 70-80-ci illərində filokseranın meydana gəlməsi ilə əlaqədar olaraq başlanılmışdır.

Müəyyən edilmişdir ki, calaq nəticəsində calaq komponentlərində xeyli dəyişikliklər baş verir. Bir çox tədqiqatçı-

lar tərəfindən sübut olunmuşdur ki, calaqaltının düzgün seçilməsi ilə nəinki məhsulu artırmaq, eyni zamanda onun keyfiyyətini də yüksəltmək olar. Calaqaltının təsirindən calaqüstünün xloroza, quraqlığa, şaxtaya və digər əlverişsiz mühit şəraitinə davamlığı dəyişir.

İki və ya bir neçə bitki fərdlərinin calaq zamanı bitişməsi, onların təbiətinə görə yaxınlığından çox asılıdır. Bitkinin calaq zamanı yaxşı bitiş verməsi, müxtəlif növlərə və hətta müxtəlif ailəyə mənsub olan bitkilərdə də olması məlumdur. Üzüm bitkisində yaxşı bitiş eyni cins daxilində olur və özü də bütün növlərdə olmur. Hələ indiyə kimi Vinifera və Rotundifoliya növləri arasında bitişmə (qaynaq) alınmamışdır. Bununla yanaşı müxtəlif ekoloji şəraitdə becərlən bitkinin növdaxilində, hətta sort daxilində də çətin bitişmə hallarının olması məlumdur.

Fillokseranın meydana gəlməsi ilə bağlı olaraq, calaq əkin materialı becərilməsində calaq komponentləri arasında uyğunluğun öyrənilməsinə bir çox elmi tədqiqat işləri həsr olunmuşdur. İtalya alimi Sanottinin tədqiqatlarına görə uyğunluq – calaqaltı və calaqüstü arasında az və ya çox dərəcədə anatomik quruluşa, protoplazma təbiətinə və fizioloji fəaliyyətə görə yaranan harmoniya dərəcəsindən asılıdır. Sanotti düzgün olaraq qohumluğun öyrənilməsi məsələsində əsas əlaqəni, üzümün bioloji xüsusiyyətlərdən olan böyümə gücündə, məhsulun kəmiyyət və keyfiyyətdə, əlverişsiz iqlim-torpaq şəraitinə və xəstəliklərə davamlıqda görür.

R.A.Suluaqanın fikrincə calaqaltı və calaqüstü arasında qohumluq əlaqəsinin müxtəlifliyi onların hüceyrələrinin protoplazmatik təbiəti, zoqlarının anatomik quruluşu və fizioloji fəaliyyət ilə müəyyənlenir. Bu şərt də son nəticədə yüksək məhsuldarlığı və calaq bitkinin uzunömürlüyünü təmin edir.

S.J.Velenjik qeyd edir ki, uyğunsuzluğun əsasında ancaq calaqaltı və calaqüstünün fizioloji və bioloji müxtəlifliyi durur. Müəllifin məlumatına görə qabaq bitkisinə ca-

lanmış yemiş bitiş verir və müəyyən müddət inkişaf edir, sonra bitki qəfldən soluxur və məhv olur. Əks kombinasiyada isə calaq müvəffəqiyyətli olur.

Calaq komponentlərinin müxtəlif uyğunluq dərəcəsi ilə yanaşı, ədəbiyyatda onların qarşılıqlı təsirinə dair məlumatlara da rast gəlinir. Məsələn, gilas calaqaltından asılı olaraq güclü böyüyən ağac ola bilər və ya karlik meyilli və nəhayət antipka üzərində orta böyüyən ola bilər. Analoji nəticələri alma haqqında L.Q.Dau da qeyd etmişdir.

U.P.Hedrick calaqaltının böyüməyə, məhsula düşməyə və məhsulun artmasına təsirini öyrənmişdir. Müxtəlif calaqaltı sortlarının gavalı sortlarına təsirinin öyrənilməsi göstərmişdir ki, calaqaltı, ağacların böyümə gücünə və məhsuldarlığına xeyli təsir göstərir. Onun tədqiqatlarının nəticələri göstərmişdir ki, digər calaqaltılara nisbətən ən çox məhsul verən, alçaya calanmış ağaclar olmuşdur. Müxtəlif üzüm sortlarında calaqaltının təsirindən məhsulun çox artması F.N.Harmon, İ.E.Vaile tərəfindən müəyyən olunmuşdur.

Güclü böyüyən calaqaltılar üzərində olan sortların məhsuldarlığı, öz kökü üzərində olanlara nisbətən calaqaltından asılı olaraq 30%-dən 150%-ə qədər artmışdır.

Calaqüstünün calaqaltiya təsirinə aid F.E.Glagwith apardığı tədqiqatlarla müəyyənləşdirilmişdir ki, zəif böyümə gücü ilə seçilən sortlar, güclü boyatan calaqaltıların kök sisteminin fəaliyyətini azaldır. Buna görə də irsi cəhətdən az məhsuldar və zəif boyatan sortları hətta güclü boyatan calaqaltılara calamaqla da onları güclü boyatan və çox məhsuldar bitkilərə çevirmək olmaz. Hər calaqüstü sort bu zaman calaqdan asılı olmayıaraq, fərqli nişanələri saxlayır.

A.S.Krujilin calaq bitkilərdə gedən fizioloji prosesləri öyrənərək belə nəticəyə gəlmişdir ki, oksidləşmə-bərpaetmə fermentlərinin aktivliyi və istiqamətlənməsi, həmçinin müxtəlif növ və sortların müxtəlif cinsli kimyəvi tərkibi, onların fizioloji uygunsuzluğunun, pis bitişib qaynaqlanmasının və komponentlərin qarşılıqlı təsirinin əsasını təşkil edir.

Ruminiyada T.Martin və M.Oslobceanu calaq komponentlərinin qarşılıqlı təsirinə dair apardıqları tədqiqatlar bərədə xeyli məlumatlar vermişdir.

Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, fermentlərin aktivliyi, transpirasiyanın və fotosintezin intensivliyi müxtəlif calaqaltılarda fərqli olur. Müəlliflər eyni zamanda belə bir nəticəyə gəlmişlər ki, calaq komponentlərinin qarşılıqlı təsiri nəticəsində calaqüstüdə bir çox metabolism dəyişkənliliyinə səbəb olur. Bununla yanaşı eyni zamanda calaqaltıda kök sisteminin inkişaf xarakteri dəyişir. Bu, calaq tənəklərin məhsuldarlığının xeyli dəyişməsinə səbəb olur.

A.İ.Derendovskayanın tədqiqatlarına görə calaq komponentlərində aminturşuları mübadiləsinin xarakterinin tədqiqi göstərdi ki, o, müxtəlif sürətlə gedir və həm də uyğunsuzluğun səbəblərindən biridir. Uyğun gələn komponentlərdə aminturşularının miqdarındaki müxtəliflik çox az olur.

Fransız tədqiqatçısı E.Şankren və başqaları hesab edirlər ki, calaqüstündə «antigen» maddəsi əmələ gətirir ki, bu da calaqaltıya daxil olaraq «principit» yaranmasına səbəb olur. Bunun hesabına calaq yerində nişasta əmələ gəlir və bu da bitkinin inkişafını, tənəffüs enerjisini zəiflədir, hüceyrələrin bölünməsinin qarşısını alır.

1952-ci ildə V.E.Tairov adına Ukrayna Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstytutunun təcrübə təsərrüfətində maraqlı eksperiment aparılmışdır. Kaberne-Sovinyon sortunun aşağıdakı variantlarda: 4 illik yaşı olan öz kökü üzərində bitən kollardan, 4 il 101-14 calaqaltısı üstündə olan kollardan və 12 il 101-14 calaqaltısı üstündə olan kollardan çubuqlar tədarük edilmişdir. Yazda hər qrup calaqüstü 2 cür calaqaltıya – R.xR.101-14 və R.xR.3309 calaqaltılarına calanmışdır. Calaq adı qaydada aparılmış və bütün calaqlar stratifikasiya, möhkəmlənmə prosesi zamanı və tingiliyə əkildikdən sonra da eyni şəraitdə olmuşdur.

Həlqəvi bitisi ən yüksək olan ting çıxımı, Ripariya x Rupestris 101-14 calaqaltısı üstündə 12 il becərilən kolların çubuqlarından istifadə olunmaqla alınmışdır (cədvəl 3).

Bu və digər müəlliflərin apardıqları tədqiqatlarla müəyyən olunmuşdur ki, affinitetin mahiyyətini, ayrı-ayrı növ və sortların müxtəlif dərəcədə qaynaqlanması məsələsini Miçurinin mentor təlimi əsasında izah etmək olar.

Cədvəl 3

Calaqüstünün calaqaltı üstündə becərilmə müddətinin
calaq ting çıxımına təsiri
(Kaberne-Sovinyon sortu timsalında)

Variantlar (calaqüstü)	Calaqaltı	Calağın sayı, ədəd	Ting çıxımı, %-lə			Öz kökü üzərində olan ca- laqüstüne görə artım, %-lə
			Həlqəvi bitisi	O cümlədən 1-ci sort		
4 illik öz kökü üstündə olan kollardan	101-14	375	60,0	37,8	100	
4 il 101-14 calaqaltısı üstündə olan kollardan	101-14	375	60,3	39,2	104	
12 il 101-14 calaqaltısı üstündə olan kollardan	101-14	405	64,9	45,4	120	
4 illik öz kökü üstündə olan kollardan	3309	340	54,4	34,1	100	
4 il 101-14 calaqaltısı üstündə olan kollardan	3309	355	60,3	39,7	116	
12 il 101-14 calaqaltısı üstündə olan kollardan	3309	111	49,5	34,2	100	

Bu təlimə əsasən calağın tutmaması, calaq komponentləri tərəfindən yaradılan qida maddələrinin xarakterindən asılıdır. Pis bitiş verən calaq komponentləri tədricən birgə həyata «öyrəşə» bilərlər. Ancaq buna müəyyən vaxt tələb

olunur. Bu vaxtın müddəti calaq komponentlərinin təbiətindən, yaşıdan və digər xüsusiyyətlərdən asılı olaraq müxtəlif ola bilər. Eyni zamanda calaq komponentlərinin qarşılıqlı təsiri nəticəsində yaranan şəraitin dəyişməsinə, uyğunlaşmaların da təsiri vardır.

Fransız alimi L.Daniel müxtəlif ekoloji tələbata malik olan bitkiləri calaq etməyə müvəffəq olmuşdur. Bunun üçün o, rütubət sevən bitkini tədricən az rütubətli həyata öyrətməyə başlamışdır.

Calaq tingin daimi yerinə əkildikdən sonra inkişaf xarakteri, onun uzunömürlüyü, calaq komponentlərinin uyğunluq səviyyəsini qiymətləndirmək üçün ən vacib şərtlərdəndir. A.Q.Mışurenko, L.M. Maltabar, S.A.Melnik, J.D.Xanın, P.İ.Bukatar və başqalarının tədqiqatları göstərmişdir ki, bu və ya digər kombinasiyanın uyğunluq səviyyəsinin kifayət qədər olmaması, əkiləndən 1 il sonra adətən kolların məhv olmasına səbəb olur.

Calaqaltı və calaqüstü arasında qarşılıqlı təsir zamanı daimi olaraq 2 meyl müşahidə olunur: 1. – calaqdan sonra bitkinin öz xüsusiyyətlərini saxlaması; 2. – hər 2 calaq komponentində bu xüsusiyyətlərin dəyişməsi.

Calaqüstü sortların nisbi konservativizmi, yəni mühafizə etmək qabiliyyəti ümumilikdə yararlıdır. Gilənin əsas xüsusiyyətləri çoxalma zamanı (xarici görkəmi, dad və texnoloji keyfiyyətləri) saxlanılmasa, üzüm bitkisinin müxtəlif calaqaltılaraya calanmaqla çoxaldılması, üsul kimi özünü doğrultmazdı. Eyni zamanda calaqaltıının calaqüstüyə müxtəlif formada təsiri, üzüm bitkisinin əsas bioloji xüsusiyyətlərinin (böyümə, məhsula düşmə, uzunömürlülük, məhsuldarlıq) arzu olunan istiqamətdə dəyişdirilməsinə imkan verir.

Hal hazırda calaqaltıının calaq bitkinin böyümə enerjisində, məhsula düşməsinə, məhsuldarlığa, gilənin keyfiyyətinə, calaq komponentlərinin ömrünə, xarici mühitin əlverişsiz şəraitinə dözümlüyünə təsiri barədə kifayət qədər məlumat toplanmışdır. Ancaq bu təsirin xarakteri müxtəlif torpaq-ekoloji becərmə şəraitində dəyişir. Görünür ki, calaqaltı

və calaqüstü arasında olan affinitetin çatışmazlığı da tək genetik xüsusiyyətlərlə, biokimyəvi təbiətin müxtəlifliyi ilə əlaqədar deyil, eyni zamanda calaqla birləşmiş komponentlərin fərqli adaptiv reaksiyası və calaqaltıların ekoloji uyğunsuzluğu ilə də izah olunmalıdır.

A.Q.Müşurenkonun, L.M.Maltabarin, S.A.Melnikin, J.D.Xaninin və başqalarının tədqiqatları göstərmışdır ki, bu və ya digər kombinasiyaların uyğunluq gərcəsinin kifayət qədər olmaması nəticəsində daimi yerinə əkildikdən sonra ilk illər ərzində kolların xeyli hissəsi məhv olmuşdur. Digər kolların və ya onların əksər hissənin zəif inkişafı, üzümlüklərin məhsuldarlığının xeyli azalmasına və becərilməyə çəkilən xərclərinitməsinə səbəb olur.

Bu səbəbdən respublikamızın hər bir üzümçülük bölgəsi üçün yüksək məhsuldar üzümlüklərin yaradılması ilə əlaqədar olaraq calaqaltı və calaqüstünün affiniteti də nəzərə alınmaqla ən yaxşı kombinasiyalar barədə tövsiyyə olmalıdır.

Bununla əlaqədar olaraq calaqaltının üzümlüklərin məhsuldarlığına (böyümə, birillik zoqların inkişafı, kök sistemi, məhsuldarlıq və məhsulun keyfiyyəti) təsirini öyrənmək məqsədilə müxtəlif calaqaltı və calaqüstü kombinasiyalı tinglər, Gəncə üzümçülük və şərabçılıq təcrübə stansiyasının yardımçı təsərrüfatında daimi yerinə əkilmişdir. Calaq komponentlərinin seçilməsinin tədqiqatı üçün calaqüstü kimi respublikamızda yayılmış Bayanşırə və Xindoqnı sortları, calaqaltı kimi isə 10 introduksiya olunmuş fillokseraya davamlı calaqaltı sortları götürülmüşdür.

Calaq tinglərin daimi yerinə əkildikdən sonrakı inkişaf xarakteri, uzunömürlüyü calaq komponentlərinin uyğunluq dərəcəsini müəyyənləşdirmək üçün əsas amillərdəndir.

F.N.Cəfərov öz tədqiqatları ilə müəyyən etmişdir ki, calaq komponentlərinin uyğunluğundan asılı olaraq Bayanşırə üzüm sortunun kollarının ən yüksək bitiş verməsi, Berlandiyeri x Ripariya calaqaltıları ilə olan kombinasiyalarda olmuş və 91,1-96,7% təşkil etmişdir (cədvəl 4). Bu zaman ən

yüksək bitiş B.xR. Kreçunel 2 və Kober 5 BB (nəzarət 2) – calaqaltı kombinasiyalarında 96,7-96% olmuşdur. Digər kombinasiyalarda bir qədər az olmuşdur. R.xR. 101-14 (nəzarət 1), 3309, B.xRixter 110 və \$.xB. 41B calaqaltı kombinasiyalarında isə bu göstərici eyni torpaq və aqrotexniki qulluq şəraitində olmasına baxmayaraq ən az 72,7 və 69,4; 72,2 və 73,5% olmuşdur.

Müşahidələrin nəticəsi göstərmışdır ki, Bayanşırə sortunun tənəklərində ən güclü inkişaf B.xR. Kreçunel 2 calaqaltısında olmuş və bu variantda zəif inkişaf edən kolların miqdarı 3,9% təşkil etmişdir. R.xR. 101-14 (nəzarət 1) və 3309 calaqaltıları variantında isə zəif inkişaf edən kolların sayı xeyli çox 17,5-16,7% olmuşdur.

Xindoqnı üzüm sortunda bu göstərici nisbətən bir qədər yaxşıdır. Beləki, Berlandiyeri x Ripariya qrupu calaqaltılarda bitiş faizi 91,8-97,7% olmuşdur. Bu göstərici ən yüksək B. x R. qrup calaqaltılarında: B.xR. Kreçunel 2-də 97,7%, Teleki 5 C-də 96,7%, CO 4-də 96,1% və Kober 5 BB-də (nəzarət 2) 95,1% təşkil etmişdir (cədvəl 4).

Xeyli az bitiş Ripariya x Rupestris 101-14-də (nəzarət 1) 76,5%; 3309-da 62,8% və \$.xB. 41 B-də isə 71,5% olmuşdur.

Xindoqnı sortunun zəif inkişaf edən kollarının sayı, calaq kombinasiyalarından asılı olaraq xeyli müxtəlifdir. Beləki, ən çox zəif inkişaf edən kolların sayı Riparia x Rupestris 101-14-də (nəzarət 1) - 14,4%; 3309 – 13,9%; \$.xB. 41 B-də – 12,3% və B.xR. Draqoşan 37-də - 12,6% olmuşdur. Ən az zəif kollara malik olan variantlar isə B.xR. CO·4 – 4,4%; Kreçunel 2 – 4,5% və Kober 5 BB (nəzarət 2) - 4,9% olmuşdur.

Bizim müşahidələr göstərir ki, calaq komponentlərinin arasında uyğunluğun kifayət qədər olmaması kolların qeyri-normal inkişafına və üzümlüklərdə yüksək seyrəklik əmələ gəlməsinə səbəb olur.

Cədvəl 4

Bayanşırə və Xindoqni üzüm sortlarının calaq tinglərinin daimi yerinə əkildikdən sonra bitiş verməsinə və vegetativ inkişaf xarakterinə calaq komponentlərinin uyğunluğunun təsiri

Calaq kombinasiyaları	Ting əkil- mişdir, ədədlə	Bitiş verən kol- lar		O cümlədən	
		ədədlə	%-lə	Zəif, ədədlə	Ümu- mi saya görə, %-lə

B a y a n ş i r ə

R.xR. 101-14 (nəzarət 1)	183	133	72,7	32	17,5
R.xR. 3309	186	129	69,4	31	16,7
B.xR. Kober 5 BB (nəza- rət 2)	176	169	96,0	10	5,7
B.xR. CO 4	181	172	95,0	8	4,4
B.xR. Kreçunel 2	180	174	96,7	7	3,9
B.xR. Draqoşan 37	180	164	91,1	17	9,4
B.xR. Teleki 5 C	191	178	93,2	19	9,9
B.xR. Rixter 57	179	170	94,9	11	6,1
B.xR. Rixter 110	187	135	72,2	15	8,0
Ş.xB. 41B	185	136	73,5	15	8,1

X i n d o q n i

R.xR. 101-14 (nəzarət 1)	187	143	76,5	27	14,4
R.xR. 3309	180	113	62,8	25	13,9
B.xR. Kober 5 BB (nəza- rət2)	182	173	95,1	9	4,9
B.xR. CO 4	181	174	96,1	8	4,4
B.xR. Kreçunel 2	179	175	97,7	8	4,5
B.xR. Draqoşan 37	183	168	91,8	23	12,6
B.xR. Teleki 5 C	184	178	96,7	12	6,5
B.xR. Rixter 57	190	167	87,9	16	8,4
B.xR. Rixter 110	190	151	79,5	12	6,3
Ş.xB. 41B	179	128	71,5	22	12,3

Tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, Gəncə-Qazax bölgəsi şəraitində Bayanşırə və Xindoqni üzüm sort-

ları üçün ən yaxşı calaqaltılar Berlandiyeri x Ripariya, Kreçunel 2, Teleki 5 B, Kober 5 BB, Draqoşan 37 və SO·4-dür.

Budama üsulu, mineral qidalanma səviyyəsi, temperatur, becərilmə şəraiti və s. ilə yanaşı eyni zamanda yarpaq səthinin böyüklüğünə calaqaltı sortunun təsiri vardır.

Daimi yerinə əkildikdən sonra yarpaq səthinin sahəsinin ölçülüməsi göstərmişdir ki, həm birinci və həm də ikinci vegetasiya illərində calaq komponentlərinin uyğunluğundan asılı olaraq xeyli müxtəliflik müşahidə olunmuşdur. Bayanşırə sortunda ən böyük yarpaq səthi birinci vegetasiya ilində Berlandiyeri x Ripariya qrup calaqaltıları ilə olan kombinasiyalarda Kober 5 BB-də (nəzarət 2) - 65,1 dm²; Kreçunel 2-də 53,7 dm² və Teleki 5 S-də 49,7 dm² olmuşdur. Ən az Ripariya x Rupestris calaqaltılarından 101-14-də (nəzarət 1) 31,4 dm², 3309-da 32,7 dm² və Ş.xB. 41 B-də – 34,3 dm² olmuşdur (cədvəl 4).

İkinci vegetasiya ilində də analoji qanuna uyğunluq müşahidə olunmuşdur. Yarpaq səthinin sahəsinə görə ən yaxşı calaq kombinasiyaları Berlandiyeri x Ripariya Kober 5 BB-də (nəzarət 2) - 239 dm², Kreçunel 2-də 215,6 dm² və Teleki 5 C-də -200,4 dm² olmuşdur.

Aşağı nəticə Ripariya x Rupestris 101-14-də (nəzarət 1) - 119,3 dm² və 3309-da - 126,4 dm² müşahidə olunmuşdur.

Ən az göstərici isə Berlandiyeri x Rupestris Rixter 110, Rixter 57 və Şasla x Berlandiyeri 41 B calaqaltılarında olmuşdur.

Xindoqnı sortunda da yarpaq səthində calaqaltı və calaqüstü kombinasiyalarından asılı olaraq xeyli fərq müşahidə olunmuşdur. Ümumilikdə Xindoqnı sortunda Bayanşırə sortuna nisbətən yarpaq səthi az olmuşdur ki, bu da sorta məxsus olan xüsusiyyətdir.

Yarpaq səthinə görə ən güclü kollar Berlandiyeri x Ripariya qrup calaqaltılarından Teleki 5 C-də - 54,4 dm², Kober 5 BB-də - 51,4 dm², CO 4-də - 45,0 dm² və Kreçunel 2-də - 42,5 dm² olmuşdur.

Bir qədər az Berlandiyeri x Ripariya Draqoşan 37-də - 39,7 dm² və Berlandiyeri x Rupestris Rixter 57-də 40,4 dm² olmuşdur. Ən az yarpaq səthi Ripariya x Rupestris 101-14-də (nəzarət 1) 29,6 dm², 3309-da 34,1 dm və Şasla x Berlandiyeri 41 B-də 37,2 dm² olmuşdur.

Kollar daimi yerinə əkildikdən sonra, ikinci ili də bu qanuna uyğunluq müşahidə olunmuşdur.

Beləliklə əldə olan ədəbiyyat materiallarına və aparılan tədqiqatların nəticələrinə görə belə qərara gəlmək olar ki, üzüm bitkisinin calaq komponentlərinin bitişməsi daxili və xarici amillərin mürəkkəb kompleksindən asılıdır.

Affinitet məhfumu adı altında tək, calaqaltı və calaqüstü arasında olan qohumluq yox, eyni zamanda xarici mühit şəraiti (iqlim, torpaq və s.) həmçinin calaq komponentlərinin qarşılıqlı təsiri nəticəsində yaşama mühitinin dəyişilməsi nəzərdə tutulur. Üzüm bitkisində calaqaltı və calaqüstü arasında olan affinitet hər hansı sort üçün daimi olmayıb, xarici mühit şəraitində asılı olaraq dəyişə bilər. O, bu və ya digər sortun eyni calaqaltı üzərində becərilmə müddətindən, ekoloji şəraitdən və tətbiq olunan aqrotexnikadan asılıdır.

Hal-hazırda affinitetin öyrənilməsi və calaqaltının konkret şərait üçün seçilməsi, ancaq eksperiment yolu ilə, yəni müxtəlif calaq kombinasiyalarının öyrənilməsilə, calaq komponentlərinin bioloji xüsusiyyətləri və təbii şərait nəzərə alınmaqla həyata keçirilməlidir.

Calaq komponentlərinin genetik cəhətdən eyni cinsli olmaması, onların uygunluğunun müxtəlif səviyyədə olması və calaqaltıların düzgün seçilməməsi təkcə ting çıxımını 25-30% aşağı salmir, eyni zamanda üzüm bağlarının məhsuldarlığını ən azı 2-3 dəfə azalır. Fillokseraya davamlı perspektiv calaqaltıların eksperiment yolu ilə rayonlaşmış süfrə və texniki üzüm sortları ilə uyğunluğu bizim tərəfimizdən (N.Q.Talıblı, F.N.Cəfərov) öyrənilərək calaq komponentlərinin aşağıdakı kombinasiyaları məsləhət görülmüşdür:

Cədvəl 5

**Azərbaycanda məsləhət görülən calaqüstü-calaqaltı kombinasiyaları
(Gəncə-Qazax bölgəsi timsalında)**

Calaqüstü sortları	Calaqaltı sortları (ən yaxşıdan başlamaqla)
Təbrizi	Berlandiyeri x Ripariya CO-4, Teleki 5 C, Draqoşan 37
Kardinal	Berlandiyeri x Ripariya Teleki 5 C, Kreçunel 2
Ağadayı	Berlandiyeri x Ripariya Kreçunel 2, CO-4 və Berlandiyeri x Rupestris Rixter 57
Qaraburnu	Berlandiyeri x Ripariya CO-4, Teleki 5 C, Draqoşan 37
Çəhrayı Tayfi	Berlandiyeri x Rupestris Rixter 57, Berlandiyeri x Ripariya Kreçunel 2, Kober 5 BB və Draqoşan 37
Qara Asma	Berlandiyeri x Ripariya Kreçunel 2, CO-4 və Rixter 57
Qara Kişmiş	Berlandiyeri x Ripariya Draqoşan 37 və Kober 5 BB
Bayanşırə	Berlandiyeri x Ripariya Teleki 5 C, Kreçunel 2 və Draqoşan 37
Rkasiteli	Berlandiyeri x Ripariya Kreçunel 2, Teleki 5 C, CO-4 və Kober 5 BB
Xindoqnı	Teleki 5 C, Kober 5 BB, Kreçunel 2 və CO-4

Sahənin seçilməsi və torpağın əkinə hazırlanması

Anachlıq üçün yer seçiləndə torpaq-iqlim şəraiti ilə yanaşı sosial-iqtisadi amillər də nəzərə alınmalıdır. İqlim şəraiti calaqaltı sortlarının bioloji tələbatına uyğun olmalı, yəni vegetasiya dövrləri 180-190 gün, aktiv temperaturların cəmi $2900-3000^{\circ}\text{C}$ təşkil etməlidir.

Azərbaycanın torpaq-iqlim şəraiti və torpaq örtüyü çox qeyri-adi müxtəlifliyi ilə seçilir. Respublikamızın ərazisində bir çox torpaq tipləri olmaqla, öz münbitliyi və aqrokimyəvi xüsusiyyətlərinə görə kəskin fərqlənir. Azərbaycanın iqlim şəraitinin analizi göstərir ki, Naxçıvan bölgəsindən başqa digər üzümçülük bölgələrinin hamısında calaqaltıbecərmək mümkündür. Çünkü, bu zonalarda aktiv temperaturun miqdarı birillik zoğların yaxşı yetişməsinə imkan verir. Azərbaycan şəraitində calaqaltı və calaqüstü anachlıqların becərilməsi ilə bağlı əsas məsələlər N.Q.Talıblı tərəfindən ətraflı öyrənilmişdir.

Calaqaltı anachlığı şimal yamaclarında, küləkli, ensiz vadilərdə və qrunt suları üzdə olan yerlərdə salmaq olmaz.

Calaqaltı anachlıq salmaq üçün torpaq yeri seçdikdə torpaq şəraitinə xüsusi fikir verilməlidir. Çünkü, əksər calaqaltı sortlar torpağa tələbkar və xüsusilə onda kalsiumun miqdərinə həssasdır.

Azərbaycanın əsas üzüm becərilən bölgələri açıq-şabablıdı, şabalıdı, boz-qonur, açıq-boz, subtropik-boz, çəmən-boz torpaqlarından ibarətdir.

Üzüm bitkisinin calaq əkin materialı ilə becərilməsinə keçilməsi, kompleks texnoloji üsulların diqqətli öyrənilməsini tələb edir. Azərbaycanın əsas üzümçülük bölgələrində torpaqlarda karbonatlığın artıqlığı Ripariya x Rupestris qrupu calaqaltılarının istifadəsini çətinləşdirir. Karbonatın artıqlığı və fillokseraya davamlı calaqaltıların adaptasiya dərəcəsinin fərqli olması, hətta onların müxtəlif avropa üzüm sortları ilə yaxşı uyğunluğu olsa belə, rayonlaşmaları üçün böyük maneələr yaradır. Buna görə də calaqaltıların düzgün seçiləməsi üçün onların hansının karbonatın miqdərinə daha davamlı olmasını bilmək lazımdır.

Bütün bu tədbirlərin əsasını ən çətin və mürəkkəb məsələ kimi müxtəlif torpaq tiplərinə yararlı olan calaqaltıların seçilməsi təşkil edir.

Calaqaltı anacılıqların salınması üçün ən yaxşı torpaq 3-4% humusa malik, fiziki gilinin miqdarı 60%-dək olan, yaxşı hava və su keçirən güclü qara torpaqlardır. Zəngin humuslu (4%-dən çox), rütubəti çox olan torpaqlar calaqaltılar üçün yaramır. Çünkü belə torpaqlarda calaqaltı kolları güclü vegetativ inkişafa malik olur, pis yetişir ki, bu da calaq ting çıxımının azalmasına səbəb olur.

Calaqaltı çubuqların tədarükü böyük əl əməyi və nəql olunma tələb etdiyindən, calaqaltı anacılıqlar yaşayış mən-təqələrinin və asfalt yolun yaxınlığında salınmalıdır.

Yaradılacaq calaqaltı anacığın sahəsi, calağın istehsal planından və hektardan standart calaqaltı çubuq çıxımından asılıdır. 1 mln. calaq ting istehsalı üçün 1,2 mln. calaqaltı qələm tələb olunur. Hektardan standart calaqaltı çubuq çıxımı 50-60 min olan halda, 1 mln. calağı təmin etmək üçün 20-25 ha calaqaltı anacılıq lazımdır.

Calaqaltı anacılıq üçün ayrılmış sahədə aşağıdakı hazırlıq işləri görülür: ağacların, kolların köklənməsi, iri daşların çıxarılması və sahənin hamarlanması.

Calaqaltı anacılıqda, calaqaltı kolların optimal qidalanma rejiminin yaradılmasında əsas rolü, torpağa əkindən qabaq üzvi və mineral gübrələrin verilməsi oynayır. Plantaj şumunun altına 30-40 ton çürümüş peyin; 1,2-1,5 t dənəvər superfosfat və 0,5-0,7 t kalium duzu verilməlidir. Üzvi və mineral gübrələr, bərabər vəziyyətdə torpaq səthinə səpilir və plantaj şumu aparılır. Anacılıq salmaq üçün plantaj 60 sm dərinlikdə aparılır. Plantaj şumunu avqust-sentyabr aylarında orta nəmlilik olanda aparmaq vacibdir. Payızda aparılan şum hamarlanmır. Yazda torpaq hazırlanarkən planlanır və hamarlanır.

Ərazinin təşkili və anacığın salınması

Anaclığın ərazisinin təşkili zamanı maksimum dərəcədə mexanikləşdirilmə imkanı nəzərə alınmalıdır. Buna görə də cərgələrin düzgün istiqamətlənməsinə, cərgələrin eninə, cərgədə bitki arası məsafəyə, sərnələrin, qurşaqların və yolların münasib qaydada salınmasına ciddi fikir verilməlidir.

Düzenlik yerlərdə cərgələrin istiqaməti şimaldan cənuba, yamaclarda isə köndələn istiqamətdə olmalıdır.

Calaqaltı üçün ayrılmış sahələr 25-30 ha-lıq sərnələrə, sərnələr isə düzbucaqlı formalı qurşaqlara bölünür. Anaclığda işləri asanlaşdırmaq məqsədilə, xüsusilə cubuqların tədarükü və çıxarılması üçün qurşaqların eni 100 m-dən artıq olmamalıdır. Cərgəaraları 2,5 m-dən 3 m-dək, kolların böyümə gücündən asılı olaraq cərgələrdə kollararası məsafə 1,0-1,5 m, güclü böyükən sortlarda isə 1,5-1,75 m məsləhət görülür.

Cərgələrə bölünmə və cərgələrdə bitkilərin yeri calaq üzümlüklərdə olduğu kimi aparılır.

Tinglər əkildikdən sonra onların yaxşı köklənməsi və inkişafi üçün yaxşı şərait yaradılmalıdır. Azərbaycan şəraitində calaqaltı anaclığın salınmasının ən optimal aqrotexniki vaxtı erkən yaz – martın əvvəlindən aprelin ortalarına dəkdir. Payız əkinini də etməyə icazə verilir. Standartın tələblərinə uyğun gələn rayonlaşmış sortların birillik və ya ikiillik tinglərinin əkilməsi məqsədə uyğundur.

Əkinə bir neçə gün qalmış tinglərin əkindən qabaq hazırlanlığı həyata keçirilir. Bunun üçün tingin birillik zoqları gödəldilir və 2-3 gözcük saxlanılır. Payız əkinini zamanı birillik zoqların gödəldilməsi yazda həyata keçirilir. Yeraltı gövdədə orta və yuxarı bugumlardan və bugumaralarından çıxan bütün köklər kənar edilir. Ancaq daban kökləri saxlanılır və 10-12 sm-dək gödəldilir.

Saxlanılma, həmçinin tinglərin nəqli zamanı rütubətin müəyyən hissəsi itirildiyindən əkindən qabaq onları təmiz suda 1-2 gün islatmaq tələb olunur.

Əkindən qabaq tinglərin yuxarı hissəsi (10-12 sm) parafinlənməlidir. Parafinin temperaturu $85-90^{\circ}\text{C}$ olmalıdır.

Əkin günü tinglərin kökü gil, peyin və sudan ibarət olan hörrəyə salınmalıdır. Calaqaltı tinginin əkilməsi texnikası da calaq tingin əkilməsində olduğu kimidir.

Cavan bitkilərə qulluq işləri

Birinci ili calaqaltı anaclığa qulluq işləri əsasən cavan üzümlükdə olduğu kimidir. Sahənin bölünməsi və əkini zamanı anaclıqda torpaq xeyli tapdalanaraq bərkiyir və tingin yaxşı kökatması və böyüməsinə maneçilik törədir. Buna görə də anaclıqda əkin aparıldığdan sonra dərhal dərin (10-12 sm) kultivasiya və malalama həyata keçirilməlidir. Yağışdan sonra əmələ gələn qaysağı və yay ərzində alaq otlarını ləğv etmək üçün 5-6 dəfə kultivasiya aparılır.

İyunun əvvəlində yağışdan sonra və yaqmurlu günlərdə kollarda 12-15 sm dərinlikdə katarovka aparılmalı və eyni zamanda artıq zoqlar qoparıllaraq hər kolda 2-3 zoğ saxlanılmalıdır.


Yayda calaqaltı sortların yarpaqlarının morfoloji nişanları özünü tam biruzə verdikdə, calaqaltı anaclıqda aprobasiya aparılaraq digər sort qarışıığı kənar edilir. Payızda və ya gələn ilin yazında əkmələrin təmiri aparılır.

Oktyabr ayı ərzində anaclıqda 22-25 sm dərinlikdə şum aparılır. Bu aqrotexniki tədbirin aparılmasında məqsəd torpaqda nəmlilik ehtiyatının artırılması və torpağın hava rejiminin yaxşılaşdırılmasıdır.

Calaqaltı anaclıqda kolların budanması və forma verilməsi

Calaqaltı sortların budanma sistemi və forması calaqaltı çıxımını və onun keyfiyyətini müəyyən edir. Düzgün forma vermə kolların yaxşı inkişaf etməsinə və uzun ömürlüyünə səbəb olur. Kolların ən səmərəli forması qısaqollu formadır. Qısaqollu forma (şəkil 13) aşağıdakı qaydada yaradılır:

Əkilmə zamanı tingdə 2-3 gözcük saxlanılır. Vegetasiyanın birinci ilində cavan bitkidə 2-3 ən güclü zoğ saxlanıla-raq qalanları qoparılır. İkinci ilin yazından bu zoqlardan hər biri 3-4 gözcük yə kəsilir ki, ikinci vegetasiya ilində kolda 3-4 çilik və 4-6 zoğ olsun. Üçüncü ilin yazında hər zoğ qısa, 2-3 gözcük yə kəsilir. Vegetasiya dövrü ərzində yaşılı hissədən, yatmış tumurcuqdan, küng tumurcuqlarından və ciliyin ilkin gözcüklərindən inkişaf etmiş zoqlar qoparılır. Yuxarı gözcüklərdən inkişaf edən 2 zoğ saxlanılır. Üçüncü ilin sonunda kol formalaşır və 4-6 buynuzcuğa malik olur. Onların hərəsində hər il 2-3 çilik saxlanılır. Qocalmış və həddən artıq uzanmış buynuzcuğu əvəz etmək üçün kolun çoxillik hissəsindən inkişaf etmiş yaxşı zoqlardan istifadə olunur.




Şəkil 13. Calaqlı kolunda qısaqollu formanın yaradılması:

- a) əkilmiş ting;
- b) cavan kol payızda budamaya qədər;
- c) budamadan sonra; q) kol II ili budamaya qədər;
- d) budamadan sonra; e) III ili kol payızda budamaya qədər;
- j) formalaşmış kol

Kollara verilən səmərəli formalardan biri də xüsusilə Berlandiyeri x Ripariya CO-4 calaqlı sortu üçün kiçik ştamblı, qısaqollu formadır. Kiçik ştamblı (15-20 sm), qısaqollu formaların (şəkil 14) yaradılması qaydası aşağıdakı kimidir: ting əkildikdən sonra 2-3 gözcük saxlanılır. Birinci vegetasiya ilində heft zamanı aşağı gözcüklərdən inkişaf edən zoqlar qoparılır və kolun yuxarı hissəsində olan 2 zoğ

saxlanılır. İkinci ilin yazında budama zamanı kolda 1 yaxşı inkişaf etmiş zoğ saxlanılır və 4 gözə kəsilir. Yayda heft zamanı aşağı gözcükdən inkişaf edən zoğlar kənar edilir ki, kiçik ştamb formalaşdırıla bilinsin. Heft zamanı hər kolda 3 zoğ qalır. Üçüncü ilin yazında budama zamanı kolda qollar formalaşdırılır. Bunun üçün hər zoğ, 3 gözcüyə kəsilir. Vegetasiya dövrü ərzində hər kolda 7-8 zoğ inkişaf edir. Bu zoğlar bic zoğlardan təmizlənir və bağlanır. Payızda hər koldan 18-20 standart çubuq almaq mümkündür. Vaxtında aparılan yaşıl əməliyyat nəticəsində üçüncü ili 35-40 min ədəd calağa yararlı standart çubuq əldə etmək olur.



Şəkil 14. Berlandiyeri x
Ripariya CO 4 calaqlı
koluna verilən forma

Dördüncü ili budama zamanı qollarda buynuzcuqlar formalaşdırılır. Bunun üçün hər qolda 2-3 zoğ saxlanılır və hər biri 2 gözcüyə kəsilir. Vegetasiya dövrü ərzində 10-12

qiymətli zoğ inkişaf edir. Sonrakı illərdə budama zamanı hər buynuzcuqda, qısa 1-2 gözcüklü əvəzedici çiliklər saxlanılır.

Kiçik ştamblı, qısaqollu kol forması torpağın yüksək dərəcədə işlənməsi prosesinə, xüsusilə cərgələrdə işlərin mexanikləşdirilməsinə imkan verir. Bundan başqa bu formada kollara qulluq zamanı, bir sıra aqrotexniki əməliyyatların həyata keçirilməsində əmək məhsuldarlığı artır.

Kolların zoğlarla yükü

Kolların yükünün yaşıl zoğlarla düzgün verilməsi, calaqtingbecərilməsi üçün yararlı olan calaqaltı çubuq almaq üçün əsas şərtlərdən biridir.

Yaşıl əməliyyat zamanı artıq yaşıl zoğların qoparılması, kolda saxlanılan digər zoğların böyüməsi üçün əlverişli şərait yaradır. Kolun başçıından çıxan ekiz zoğlar və böyüümədən qalan zəif zoğlar artıq sayılır.

Calaqaltı kollarında düzgün yükün müəyyən edilməsi vacib faktorlardan biridir. Çünkü bu zaman yeraltı və yerüstü hissələr arasında optimal tarazlıq yaranır. Əgər kolda kifayət qədər zoğ saxlanılmayıbsa, onda bitki özü bu çatışmazlığı aradan qaldırmaq üçün məcburən yatmış və bic tumurcuqlardan yeni zoğların inkişaf etməsinə çalışır. Nəticədə belə zoğların çoxsaylı qoparılması kolun inkişaf gücünə mənfi təsir edir. Eyni zamanda haramı və bic zoğların qoparılmmasına əmək və məsarif xərcinin artmasına səbəb olur. Eyni zamanda kolda artıq miqdarda zoğ saxlamaq da məsləhət deyil, çünkü bu halda da onlar çox zəif olurlar.

Tənəyin yükünü o vaxt optimal hesab etmək olar ki, inkişaf edən, diametri 7 mm-dən artıq olan yetişmiş zoğların sayı artıq olsun.

Kolların optimal yüklerini zoğlarla müəyyən edərkən bioloji metoddan istifadə etmək məsləhət görülür. Yəni, heft zamanı ilk inkişaf edən zoğların nisbətən zəif olan koldan 40%-i, orta güclü koldan 50%-i və güclülərdən isə 60%-i qo-

parılmalıdır. Zoğları qoparmazdan əvvəl mütəxəssis anacli-qda bütün kolları nəzərdən keçirir və onları zəif (20 zoğa qədər), orta (30 zoğadək) və güclü (30-dan çox) olmaqla 3 kateqoriyaya böлür.

Sonra hər kateqoriyanın 10 tənəyində faktiki inkişaf edən zoğları sayıb, 1 kola düşən zoğların orta sayını bildik-dən sonra qoparılacaq zoğların sayı müəyyən edilir.

Ən yüksək keyfiyyətli calaq ting çıxımı, yükü 8-10 zoğ-dan ibarət olan calaqaltı tənəklərdə yetişdirilən calaqaltı çubuqlardan istifadə olunduqda alınır.

Əgər bəzi güclü tənəklərdə zoğların qoparılma dövründə az zoğ inkişaf edibsə və ya onların böyük eksəriyyətini dolu və ya külək məhv edibsə, torpağı becərərkən mexaniki vasi-tələr qırıbsa, heft zamanı kompensasiya metodundan isti-fadə edilir. Bu metoda görə 2-3 ən yaxşı inkişaf edən zoğla-rın ucu vurulur. Neticədə böyümə tənzimlənir və bu zoğla-rın hər birində, yuxarı hissədə 2-3 bic zoğ inkişaf edir və vegetasiyanın sonuna kimi onlar əsas zoğa uyğun qalınlıqda və uzunluqda olur. Beləliklə, güclü kollarda zoğların lazımi minimum sayı kompensasiya olunur.

Yaşıl zoğların qoparılmasının optimal vaxtı, zoğlar 40-50 sm uzunluğa çatdıqdadır. Çünkü bu zaman zoğların key-fiyyət müxtəlifliyi dəqiqlik müşahidə olunur. Əgər təsərrüfatda işçi qüvvəsi problem deyilsə, 2 dəfə qoparma aparmaq məq-sədəuyğundur. Birinci qoparma zoğlar 25-30 sm, ikincisi isə 40-50 sm uzunluğa çatdıqda aparılmalıdır.

Yaşıl zoğların 2 dəfə qoparılması kolda saxlanılan zoğların böyüməsinə yaxşı təsir göstərir.

Kolların optimal yükünü müəyyən etməklə yanaşı, eyni zamanda kolda saxlanılan yaşıl zoğların bağlanması əmə-liyyatı da həyata keçirilir ki, bu da zoğların külək tərəfindən zədələnməsinin qarşısını alır. Zoğların inkişafı ilə əlaqədar hər 60-70 sm inkişafdan bir bağlama aparılır. Vegetasiya dövrü ərzində yaşıl zoğları 4-5 dəfə bağlamaq lazımlı gəlir.

Yaşıl zoğların biclərdən təmizlənməsi və ucunun vurulması

Yaşıl zoğların qoparılmasından sonra, qalan yaşıl zoğlarda yarpaq qoltuğunda bic zoğlar əmələ gəlir ki, bunnar da əsas zoğların inkişafını ləngidir və onların keyfiyyətini azaldır.

Bicvurma ilə əsas zoğların yarpaqlarının kölçələnməsi azalır və nəticədə onlarda fotosintezin məhsuldarlığı artır, ehtiyat qida maddələrinin, xüsusilə də karbohidratların toplanması çıxalır. Buna görə də bicvurma, əsas zoğların da-ha yaxşı inkişaf etdirilməsi və yetişdirilməsi məqsədilə aparılır. Bic zoğların qoparılması, onlar inkişaf etdikcə aparılmalı və onların uzunluğunun 10-12 sm-dən artıq olmasına icazə vermək olmaz. Vegetasiya dövrü ərzində 4-5 bicvurma əməliyyati aparılması vacibdir.

Birinci bicvurma adətən, artıq zoğların qoparılması ilə, axırıncını isə iyulun ortalarında zoğların ucunun vurulması ilə eyni vaxtda aparırlar. Biclərlə yanaşı çiçək topası və böğciqların da vurulması məsləhət görülür.

Vegetasiya dövründə həyata keçirilən yaşıl əməliyyatlardan biri də yaşıl zoğların ucunun vurulmasıdır.

Bu əməliyyatlar ona görə aparılır ki, əsas zoğların ucunun vurulması nəticəsində böyümə ləngiyir, kölgələnmə azalır, yetişmə prosesi sürətlənir, bütün zoğ boyu qida maddələrinin bərabər paylanması və toplanması baş verir. Zoğların ucunu vurarkən əsas zoğun ucu yuxarı 5-6 buğumarası vurulur və yuxarı 2-3 bic zoğ saxlanılır. Bu biclərin böyüməsi yeni biclərin inkişafına mane olur və zoğların yaxşı qidalanmasını təmin edir.

Zoğların ucunun vurulması üçün ən əlverişli vaxt iyulun axırı, yəni zoğların böyümə intensivliyinin azaldığı dövr hesab olunur.

Calaqaltı anachılıqda dayaq sistemi

Calaqaltı anachılıqda becərilmə sistemi çubuq çıxımına və keyfiyyətinə böyük təsir göstərir.

Əsas dayaq növü şaquli şpaler hesab olunur. Müxtəlif növ şpalerlər mövcuddur. Bunlardan təkməftilli çəp şpaleri, alçaq üfiqi yarımmettrlik və nəhayət şaquli məftilli şpaleri göstərmək olar.

Ən effektlişti şaquli məftilli şpaler, 2 m hündürlükdə 4 üfüqi və bir-birindən 50 sm aralı çəkilmiş məftildən ibarətdir.

Şpalerdə zoqlar 45⁰ altında qom şəklində bağlanır. Hər qomda 4-dən artıq zoğ ola bilməz. Qom bir tərəfə istiqamətlənir. Zoqların bu vəziyyətində bicvurma, biğciqların kənar edilməsi, bağlanma və zoqların ucunun vurulması və həmçinin çubuq tədarükü əməliyyatlarını həyata keçirmək çox əlverişli olur.

Digər dayaq növlərindən biri Moldovada tətbiq olunan üfüqi Π və T şəkilli şpalerdir. Üfüqi şpaler cərgə araları 2,5 m-dən az olmayan anacliqlarda istifadə oluna bilər.

Üfüqi şpalerdə zoqlar, üç tarım çəkilmiş üfüqi məftildə yerləşdirilir ki, bunlar da torpaq səthindən 0,5-0,6 m hündürlükdə yerləşir. Vegetasiya dövrü ərzində inkişaf edən zoqlar bir istiqamətdə bağlanır. Bağlamaların sayını azaltmaq məqsədilə, şpaler məftillərinin içərisinə quraşdırılır. Bu məftillərin sonluğu əyilərək ciyin şəklində 10 sm yuxarı qaldırılır. Belə karkasda yaşıł zoqların yalnız bir dəfə bağlanması həyata keçirilir. Belə şəraitdə zoqlar eyni temperatur şəraitində olur və zoqların bütün hissələri torpaqyanı isti havanı bərabər miqdarda istifadə edirlər. Üfüqi şpalerdə əmək məhsuldarlığı yaşıł əməliyyatların aparılması və çubuq tədarükünün hesabına artır.

Anaclığın təmiri

Calaqaltı anaclıqda seyrəkliyin aradan qaldırılması vacib məsələlərdəndir. Cavan, 1-3 yaşlı əkinlər tinglərlə təmir olunur, 4 illiklərdən başlayaraq təmir, yaşıl və oduncاقlaşmış zoğların basma edilməsi ilə həyata keçirilir.

Oduncاقlaşmış basmaları mütləq erkən yazda və ya payızda yarpaqlar töküldən sonra həyata keçirmək lazımdır. Ən əvvəl ana bitkinin yanında eni 25-30 sm və dərinliyi 30 sm olan xəndək qazılır. Tədricən onun dərinliyi kolun yaxınlığında 50 sm-ə çatdırılır. Xəndəyin sonunda basmanın torpağın üstünə çıxdığı yerdə 50x50x50 sm ölçüdə çala qazılır. Hər çalaya 3-5 kq çürümüş peyinlə qarışdırılmış torpaq töküür. Bundan sonra zoğ xəndəyə uzadıb payaya bağlanır. Zoğun üzərində olan gözcüklerin əvvəlcədən hamisi kənar edilir, yalnız ucdakı 2 gözcük saxlanılır.

Yaşıl zoğların basmasını iyunun ortasında həyata keçirmək məsləhətdir. Bunun üçün ən yaxşı inkişaf etmiş zoğ seçilir, onun üzərindəki bütün yarpaqlar kənar edilir. Yalnız zoğun torpaq səthinə çıxarılan hissəsində olan 2-3 yarpaq saxlanılır. Sonra hər basmaya 2-3 vedrə hesabı ilə su verilir. Növbəti ildə istər yaşıl və istərsə də oduncاقlaşmış zoğ ana bitkidən ayrılır.

Calaqaltı anaclıqda standart çubuq çıxımının müəyyən edilməsi

Calaqaltı anaclıqdan çubuq çıxımını əvvəlcədən bilmək çox vacibdir. Çünkü bu məsələ bəzi işlərin əvvəlcədən planlaşdırılmasını, yəni çubuqların tədarükünü, saxlanılmasını, artıq çubuqların realizə edilməsini təşkil etməyə imkan verir.

Əvvəlcədən anaclıqdan calaqaltı çubuq çıxımının müəyyən edilməsi sentyabrda aparılır. Hektardan orta çubuq çıxımını təyin etmək üçün hektarda kolların sayını, kolda zoğların orta sayını, həmçinin zoğun orta uzunluğunu

bilmək lazımdır. Kolda zoğun orta sayı, sahənin dioqanalı üzrə 30-40 kolda zoğları saymaqla müəyyən edilir. Calaq ting becərmək üçün 7-13 mm qalınlığında olan, özkökü üzərində ting becərmək üçün isə diametri 5,5 mm olan zoğlar seçilir.

Adətən çubuq tədarükündə yararlı zoğun uzunluğu 2,5-3 m olur. Təxmini hektardan çubuq çıxımını müəyyən etdikdə zoğun orta sayını, orta uzunluğuna (2,5-3 m) və hektarda olan məhsuldar kolların sayına vurmaq lazımdır. Sənra bu rəqəm standart qələmin (0,4 m) uzunluğuna bölünür.

Kəsim zamanı 18-20% çubuq çıxdaş edilir. Çünkü onların bəzilərində çoxlu yara və zədə olur və ya standarta uyğun gəlmir. Deməli, hektardan hesablama yolu ilə müəyyən edilən çubuq çıxımı 20%-dək azalır. Çubuq çıxımı aşağıdakı formul ilə müəyyənləşdirilir:

$$X = \frac{A \cdot B \cdot v}{0,4} \cdot 20\%$$

burada: X – hektardan çubuq çıxımı;

A – hektardan məhsuldar kolların sayı;

B – kolda zoğların orta sayı;

v – calağa yararlı zoğun orta uzunluğu;

0,4 – bir standart qələmin uzunluğu;


20% - yararsız çubuqların miqdarı.

Calaqaltı çubuqların tədarük vaxtı

Calaqaltı çubuqların optimal tədarük vaxtı noyabr ayıdır. Calaq üçün ancaq sağlam, yaxşı yetişmiş, qalınlığı 7,0-13,0 mm olan calaqaltı zoğları, tinglikdə kökləndirilmək üçün isə qalınlığı 5,5 mm-dən az olmayan zoğlar yararlıdır. 5,5 mm-dən nazik olan zoğlar tədarük olunmur.

Yetişmiş birillik zoğların qabığının rəngi sorta məxsus bir qərarda olmaqla parlaqlığı ilə seçilir. Buğumları isə daha intensiv rəngli və tünd-yaşıl, ləkəsiz olmalıdır. Yetişmiş zoğ əyilərkən qırılmır, çirtildiyir. Bu mantar təbəqəsinin yaxşı

inkışaf etdiyini gösterir (şəkil 15). Əymə zamanı mantar hüceyrələri parçalandığından səslər çıxarır. Yaxşı yetişmiş zoqlarda diafragma sıx, oduncaq rəngli, kifayət qədər yaxşı yetişməyən zoqlarda isə seyrək, daha açıq-yaşıl rəngli, bəzən isə yüngülcə qonurlaşmış olur.



Şəkil 15. a) yaxşı yetişmiş birillik zoğ; b) pis yetişmiş zoğ

Xəstəliklə sirayətlənmiş çubuqlardan əkin materialı tədarük olunmur. Yiğım zamanı bütün zoqlar kəsilərək, hər birinin əsasında 3-4 gözcük saxlanılır. Kəsimdən qabaq zoqlar, biclər və biğciqlar məftildən açılır. Sonra onlar sortlaşdırılır və qom halında bağlanılır. Qısa zoqlar 100 ədəd, uzun zoqlar isə 200 ədəd olmaqla qom şəklində bağlanır. Hər qoma etiket asılıraq sortun ampeloqrafik adı, çubuqların sayı, təsərrüfatın adı, becərildiyi yer yazılır. Həmin gün calaqaltı çubuqlar saxlanılmağa qoyulmalıdır. Çünkü küləyin, havanın aşağı temperaturun təsirindən, o, nəmliyinin bir hissəsini itirir və bu da onun regenerasiya qabiliyyətinin azalmasına səbəb olur. Calaqaltı çubuqda saxlanılmağa qoyulmadan əvvəl rütubətin miqdarı 46%-dən az olmamalıdır. Əgər tədarük zamanı çubuqlarda nəmlilik optimal həddən azdırsa, onda o, suda 6-8 saat ərzində isladılmalıdır.

Azərbaycan şəraitində calaqaltının tədarükü calaq qabağı həyata keçirilərək, çubuq birbaşa calağa verilə bilər. Bu vaxt yiğim günləri şaxtasız günlərə təsadüf etməlidir. Calaqaltının bu qayda ilə yiğilib istifadə edilməsi həm işçi qüvvəsindən səmərəli istifadə olunmasına, həm saxlayıcılarda saxlanılma prosesinə çəkilən xərcin azalmasına və həm də əkin materialının xəstəliyə tutulmaq imkanının aradan qaldırılmasına şərait yaradır.

Calaqaltı çubuqların saxlanması

Calaqaltı çubuqlar elə bir şəraitdə saxlanılmalıdır ki, onların tədarük olunduğu vaxtdan calaq olunma dövrünə kimi və tingliyə əkilənədək təzəliyi və sağlam vəziyyəti təmin olunsun.

Calaqaltida saxlanılma zamanı baş verən həyati proseslər üzvü maddələrin, xüsusilə də vegetasiya dövründə toxumalarda toplanan karbohidratların hesabına baş verir.

Çubuqlarda saxlanılmadan sonra nə qədər çox karbohidrat qalırsa, o zaman qələmin regenerasiya qabiliyyəti bir o qədər yüksək olur. Buna görə də saxlanılma zamanı elə şərait yaradılmalıdır ki, qida maddələrinin itkisini az yol verilsin. Üzüm bitkisinin çubuqlarının optimal saxlanılma temperaturu 1-4°C, havanın nisbi rütubəti isə 85%-dən az olmamalıdır.

Calaqaltı çubuqlar nizamlanan mühit şəraitinə malik olan binalarda, yəni soyuducu kameralarda daha yaxşı saxlanılır.

Calaqaltı çubuqlar soyuducu kameralar olmadıqda xüsusi saxlayıcılarda, zirzəmilərdə, tranşeylərdə, çardaqların altında və yerüstü burtlarda saxlanılır. Calaqaltını uzun çubuqlar və ya standart qələmlər şəklində saxlamaq olar. Uzun çubuq şəklində saxladıqda yaxşı nəticə alınır.

Soyuducu kameralarda saxlanılan zaman calaqaltı çubuqların qomları ştabelə yiğilir, sintetik pərdə ilə örtülür və belə şəraitdə onlar qurumaqdan yaxşı qorunur. Bundan

başqa çubuqların tənəffüs etməsi nəticəsində torbalarda müəyyən miqdarda karbon qazı yığılır ki, bu da qida maddələrinin sərf olunmasının qarşısını alır.

Calaqaltı çubuqların saxlanması üçün zirzəmilər, yaxşı havalanan və qış dövründə 6°C -dək temperatura malik olmalıdır. Qələmləri zirzəmilərdə saxlamaq üçün ştabeldə qomlar bir-birinə sıx şəkildə yığılır, üstünə və yan tərəflərinə 10-12 sm hündürlüyündə ağaç kəpəyi tokülür. Sonra şabel sintetik pərdə ilə örtülür.

Çubuqların saxlanması üçün tranşeylər qrunt sularının dərin olduğu yerlərdə qazılır. Tranşeyin ölçüsü aşağıdakı kimidir: dərinliyi – 1,0-1,5 m, eni – 1,5-2,0 m, uzunluğu – lazım olan qədər. Tranşeyin dibinə 15-20 sm qalınlığında ağaç kəpəyi tökülməlidir. Onun üzərinə calaqaltı qomları yığılır və üstü polietilen pərdə ilə örtülür. Pərdənin üstündən ağaç kəpəyi və ya nəm qum tökülməlidir. Tranşeyin içərisinə doğru hər 2-3 m-dən bir nəfəslək düzəldilir. Çardaq altında calaqaltı qomları burtlara yığılır. Bu burtların ölçüləri aşağıdakı kimidir: hündürlüyü 1,5 m, eni – 2 m, uzunluğu – lazım olan qədər.

Burtlar yuxarıdan və yanlardan 30-40 sm qalınlığında ağaç kəpəyi ilə örtülür. Ağaç kəpəyini küləkdən qorumaq üçün burtlar qamış qabığı və ya digər materiallarla örtülür.

II FƏSİL. CALAQÜSTÜ ANACLIQ

Əlverişli iqlim şəraitinin olmasına baxmayaraq ixtisaslaşmış tinglik təsərrüfatları əkin materialına olan tələbatı ödəmir. Bunun əsas səbəbi tinglikdə əsas amillərdən biri olan calaqüstü anaclığın olmamasıdır. Uzun illər ərzində calaq üçün yararsız, tullantı zoğlardan (budama zamanı əmələ gələn) istifadə edilmişdir ki, bunlar da ehtiyat qida maddələri ilə kasad (salxım məhsulunun hesabına) və yarıtmaz qulluğun nəticəsində calağa yararsız olmuşdur. Lazımı miqdarda calaqüstü çubuq istehsal etmək üçün calaqaltı kimi calaqüstünün də anaclığı olmalıdır. Calaqüstü anaclıq üzüm tingliyinin ayrılmaz hissəsidir. İri, sənaye əhəmiyyətli üzümlüklər yaratmaq üçün lazım olan qiymətli sortların, əkin materialına olan tələbatın, yeni və az yayılmış sortların sürətli çoxaldılması və istehsalata yayılmasının vacibliyi, fitosanitar və seleksiya keyfiyyətlərinə görə əkin materialına olan yüksək tələbat, əkin materialı istehsalının ayrı-ayrı proseslərinin təşkilinin təkmilləşdirilməsi zərurəti, bütün bunlar indiyə qədər köhnə metod kimi mövcud olan, calaqüstünün adı üzümlüklərdən tədarük edilməsi üsulundan imtina edilməsini günün vacib məsələsi kimi gündəlikdə qoyur. Yaxın illərdə daha mütərəqqi üsul olan, calaqüstünün xüsusi əkmələrdən, intensiv tipli üzümlüklərdən tədarükünə keçilməsi vacibdir. Belə anacılıqlar əsas məhsul kimi calaqüstü çubuq istehsal etmək üçün yaradılır. Tətbiq olunan bütün aqrotexniki tədbirlər yaxşı yetişmiş çubuq istehsalına yönəldilir. Salxım məhsulu bu zaman minimum (hektardan 30-40 sentner) olmalıdır. Calaqüstü anacılıqda yaxşı zoğlar və gözcüklər çoxaldılma üçün seçilməlidir. Bu yüksək keyfiyyətli, təmiz sortlu üzümlüklərin başlanğıcı deməkdir. Calaqüstü anaclığın 1 hektarından 8 gözcüklü 50 mindən çox yüksək keyfiyyətli çubuq almaq mümkündür (Talibli N.Q.).

Yaradılan calaqüstü anacılıqların əsas məhsulu çubuq olmalıdır. Müasir calaqüstü anacılıqlara göstərilən əsas tələ-

bat ondan ibarətdir ki, onlar təmiz sortlu olmalı, eyni becərilmə və aqrotexniki qulluq şəraitində olmalıdır. Anaclıqların sort tərkibində rayonlaşmış sortlarla, konkret calaqaltı sortların uyğunluğu nəzərə alınmalıdır. Bar verən üzümlüklərdən calaq üçün istifadə olunması, aşağı keyfiyyətli və az ting çıxımının əmələ gəlməsinə səbəb olan əsas amillərdən biridir. Ən əsası odur ki, zoğların kifayət qədər yetişməməsi, qida maddələrinin az toplanması ilə müşayət olunur və bu da bir qayda olaraq zəif kallus əmələ gəlməsinə və calaqların tam birləşməməsinə səbəb olur. Nəticədə tinglikdə bitiş və ting çıxımı kəskin surətdə azalır. Buna görə də calaqüstü anaclığın tərkibində, nəinki yüksək çubuq çıxımını artırıran, eyni zamanda onun eynicinsliyini və tam yetişməsini təmin edən bütün amillər nəzərə alınmalıdır.

A.Q.Mışurenko Ukraynanın tinglik təsərrüfatları üçün 1 hektar tingliyi təmin etmək üçün 2,0-2,5 ha calaqaltı anaclıq və 3,5-4 ha calaqüstü anaclıq (1:2:4 nisbətində) salınmasını məsləhət görmüşdür. Təxminən analoji tövsiyyəyə görə Moldovada tingliyin strukturu üçün, yəni 1 ha tingliyə – 4-5 ha calaqüstü anaclıq (hər hektardan 4-5 min çubuq) tələb olunur. Qeyd edilməlidir ki, bu zaman calaqüstü anaclığın sahəsini təyin edərkən adı üzüm bağları nəzərdə tutulmuş və əsas məhsul salxım, ikinci məhsul isə çilik olmuşdur. Calaqüstü əkin materialı tədarükü üçün adı üzümlükdən istifadə olunması yaritmazdır. Çünkü maksimum üzüm məhsulu həm yüksək vegetativ inkişafı, eyni zamanda keyfiyyətli calaqüstü əkin materialının əldə edilməsini təmin etmir.

Əgər aqrotexniki əməliyyatlar kompleksi, o cümlədən adı üzümlüklərin budanması, böyümə gücünün və məhsuldarlığın saxlanılmasına yönəldilirsə, anaclığın budanması isə əsas etibarilə kolların illik vegetativ gücünün saxlanılmasını nəzərdə tutur. Calaqüstü çubuqların istiqamətli becərilməsi prinsipi ilk dəfə L.M.Maltabar tərəfindən işlənmiş və məhsuldarlığın süni yolla azaldılması üçün qısa budama-dan istifadə olunmuşdur. Qısa budama intensiv böyüməyə

və zoğların yetişmə prosesinə müsbət təsir göstərərək calağa yararlı standart çubuq çıxımını artırır. Çoxalma əmsali bu zaman 8-10 dəfədən də çox artır.

Sahənin seçilməsi və torpağın əkin üçün hazırlanması

Calağa yararlı, keyfiyyətli çubuq istehsalı üçün əsas şərtlər calaqüstü anaclıq üçün yerin düzgün seçilməsi, sahənin ekspozisiyası, relyefi, torpağın tipi və sairdir.

İntensiv tipli calaqüstü anaclıq da fillokseraya davamlı calaqaltıların analığı kimi əlverişli temperatur rejimi olan rayonlarda salınır. Calaqüstü anaclıq üçün cənub, cənub-qərb, cənub-şərq ekspozisiyalı yamaclar seçilir. Belə şəraitdə anaclıqların gec yaz və payız şaxtalarından zədələnmə təhlükəsi azalır.

Anaclıq üçün kifayət qədər münbit, yaxşı drenajlaşdırılmış, yüngül gillicəli torpaqlar məqsədə uyğundur. Rütubəti artıq, qrunt sularının səviyyəsi torpaq səthinə yaxın olan torpaqlardan istifadə etmək olmaz.

Anaclıqda torpağının münbitliyinin yüksək səviyyədə olması əsas həllədici şərtlərdən biri olub, bütün aqrotexniki tədbirlər fonunda yüksək səmərəyə nail olmağa şərait yaradır. Torpağı hazırlayarkən mütləq möhkəm strukturu təmin etmək lazımdır ki, yüksək münbitliyə nail olunsun.

Çoxillik paxlalı bitkilərin səpini möhkəm, kəsəkli (nahamar) strukturlu torpaq yaratmağa imkan verir. Anaclığın istismarı uzun müddətli olduğundan bu hökmən vacibdir.

Torpağın strukturunun daha yaxşı bərpa edilməsi üçün torpaqda 2-3 il ərzində çoxillik otların bacərilməsi vacibdir. Plantaj edilməzdən əvvəl axırıncı dəfə ot biçilmir, şumlanaraq torpağa qarışdırılır.

Şumdan əvvəl hektara 10-12 sentner dənəvər superfosfat və 4-5 sentner kalium sulfat gübrələri verilməlidir. Plantaj şumunun dərinliyi 60-70 sm-dən az olmamalıdır. Plantajın əlverişli vaxtı payız (sentyabr-oktyabr) aylarıdır. Şumlanmadan sonra sahənin təpəli yerləri işlənmir, çünki o,

rütubəti yaxşı saxlayır. Yazda əkin qabağı torpağın yetişməsi ilə əlaqədar olaraq sahə hamarlanır. Torpağın üst qatı bərkidiyindən hamarlama ilə birgə 25-30 sm dərinlikdə yumşaldılma da aparılır. İşləmə əvvəl əsas şum istiqamətində, sonra isə köndələninə aparılır.

Torpağın seçilməsinə, hazırlanmasına və sahənin planlaşma işlərinə ən ciddi diqqət yetirilməlidir. Sahənin hər hansı bir nahamarlığı orada suvarma işinin pozulmasına, suyun bir yerdə artıqlıq yaratmasına, digər bir hissədə isə çatışmazlığına səbəb olur. Bunun nəticəsində kolların qeyribərabər inkişafı yarandığından, eynicinsli olmayan, keyfiyyətinə görə fərqlənən zoğların yaranmasına səbəb olur. Bu da calaq zamanı arzuolunmaz halların əmələ gəlməsinə gətirib çıxarır.

Qida sahəsinin müəyyən edilməsi

Cərgə arası məsafə müasir əkin sistemlərində yalnız, əkinlər sortlarının bioloji xüsusiyyətləri ilə yox, eyni zamanda torpaq və kollara qulluq işləri ilə də müəyyən olunur. Son illərdə üzümlüklərdə ağır texnikanın tətbiqi ilə əlaqədar olaraq cərgə araları əsasən 3 m götürülür.

Əkin sxemi kolun boyatma qüvvəsindən asılı olaraq müəyyənləşir, orta və zəif boy atan sortlar üçün bitki arası məsafə 1,5-1,7 m; güclü boy atan sortlar üçün isə 2,0 m olmalıdır (Talibli N.Q.).

Anaçığın tinglərlə salınması yazda aparılır. Payızda da əkin aparmaq mümkündür. Yazda əkin apardıqda torpaqda nəmliyin miqdarı çox olur. Bu da tingin yaxşı tutmasına və sonralar cavan kolun normal inkişafına səbəb olur.

Əkinin, üzümçülükdə ümumi qəbul olunmuş qayda və vasitələrlə həyata keçirirlər. Calaq, torpaq səthindən 3-5 sm hündürlükdə yerləşməlidir ki, səthi köklərin əmələ gəlməsi azalsın və katarovka əməliyyatlarının aparılması asanlaşsın.

Tinglərin əkildiyi birinci ilində anaçığa qulluq işləri cavan bağlarda olduğu kimidir. Bütün aqrotexniki tədbirlər,

cavan bitkilərə qulluq işləri, normal inkişafi təmin etməyə yönəldilməlidir. Birinci 2 ili seyrəklik aradan qaldırılır, təmiz sortluluq yoxlanılır, lazıim gəldikdə qarışq sortlar əsas sortlarla əvəz olunur. Bü dövrdə həm də şpaler qurulur.

Anaclığın bacarılmə sistemi

Calaqüstü anacliqda həyata keçirilən aqrotexniki tədbirlərin bəzi elementləri dəyişdirildiyindən prinsip etibarı ilə adi üzümlüklerinkindən fərqlənir.

Anaclıqda həyata keçirilən aqrotexniki tədbirlərin vaciblərindən biri kollara forma verilməsidir. Azərbaycanda calaqüstü anacliqlarda ən perspektiv formalardan alçaq ştamblı kordon formasını göstərmək olar (Taliblı N.Q.). Bunun üçün orta güclü sortlarda kollar arası məsafə 1,5-1,7 m olmaqla, birtərəfli, 25-30 sm hündürlükdə ştambi olan kordon yaradılmalıdır.

Şpalerin hündürlüyü 2,5 m-dən az olmamalı, 4 cərgəli cüt məftillərdən ibarət olmalıdır. Şpaler dirəklərinin ara məsafəsi 6 m-dən artıq olmamalıdır.

Budama zamanı tənək 3-6 gözcüklü çiliyə kəsilməlidir. Kolun yükü konkret şəraitdə kolun vəziyyətindən, qabaqkı illərin qulluq səviyyəsindən asılı olaraq müəyyənləşir. Yaşıl zoğların qoparılması may ayının birinci ongönlüyünə kimi qurtarmalıdır. Kolun gücündən asılı olaraq yaşıl zoğların qoparılması zamanı orta böyüyən sortlarda 20-25, güclü böyüyən sortlarda isə 27-32 zoğ saxlanılmalıdır.

Yaşıl zoğların ucunun vurulması əsas əməliyyatlardan sayılır. Çünkü bu əməliyyatla zoğların inkişafi dayandırılır və yetişmə prosesi üçün əlverişli şərait yaranır.

Bu əməliyyatı həyata keçirmək üçün zoğların təpə hissəsində 5-7 ədəd zəif inkişafa malik olan yarpaqlar kənar edilir. Axırıncı suvarmanı mütləq gecikdirmək və avqustun ikinci ongönlüyünün sonunda aparmaq lazımdır. Ucvurma əməliyyatının aparılma vaxtını düzgün müəyyən etməyin də əhəmiyyəti çoxdur. Müləyim iqlimli yerli şəraitdə bu əmə-

liyyatın həyata keçirilməsi üçün ən optimal vaxt sentyabrın birinci ongönlüyünün sonudur.

Anaclıqda kolların budanması və forma verilməsi

Üzüm bitkisinin istiqamətli aqrotexnikasının əsas elementlərindən biri tənəyə forma verilməsidir. Çünkü tənəyə düzgün verilən forma onun həyat fəaliyyətinə və məhsuldarlığına böyük təsir edir. Üzüm bitkisinin budanmasına və forma verilməsinə bir çox alımlar öz tədqiqatçılarını həsr etmişlər. Bunlardan S.A.Melniki, P.P.Blaqonravovu, P.T.Bolqarevi, N.P.Buzini, L.N.Makarov-Kojuxovu, E.İ.Zaxarovani, M.İ.Maqeri, A.İ.Qukasovu, F.B.Bəşirov, İ.V.Mixayluku, Q.F.Turyanskini, Q.A.Sarneskini, K.P.Skuini, L.P.Maşinskayanı, L.Mozeri, A.Uinkleri, J.Brananı keçən əsrdən isə D.Qüyo, Q.Foeks, L.Ravaz və başqalarını xüsusi qeyd etmək olar. Onların tədqiqatları və uzun illərin təcrübəsi nəticəsində bir çox formalar təklif olunmuş və ya mövcud olanlar təbii-iqlim və yerli torpaq şəraitini, becəriləmə üsulu, sortların bioloji xüsusiyyəti, tətbiq olunan aqrotexnikanın səviyyəsi, mexanikləşdirilmə vasitələri və s. nəzərə alınmaqla təkmilləşdirilmişdir.

Məlum olduğu kimi Moldovada yaxın dövrlərə qədər üzüm bitkisiancaq qışda basdırılmaqla becərilirdi. Buna görə də tənəklərə qışda basdırılmağa uyğun gələn, torpaq səthinə yaxın yerləşən formalar verilirdi. Son dövrlərdə tədqiqatçıların apardıqları tədqiqatların nəticəsində qışda basdırılmayan formalar geniş yayılmağa başlamışdır. Bu sistem öz üstünlük'ləri ilə seçilir və müasir üzümçülüyün bütün tələbatlarına cavab verir.

Müşahidələr göstərir ki, adı üzümlüklər üçün tövsiyə edilən formalar yüksək keyfiyyətli calaqüstü əkin materialı əldə etmək üçün az yararlıdır. Bununla əlaqədar xüsusi tədqiqatlar (Maltabar, Ursu, Stratu) aparılmış və müəyyən edilmişdir ki, intensiv tipli calaqüstü anaclıqda kollar aşağıdakı tələbatlara cavab verməlidir: keyfiyyətli və yüksək çu-

buq çıxmını, torpağın və kolların becərilməsi üçün həyata keçirilən bütün aqrotexniki tədbirlərin rahatlığını və şpaler müstəvisində zoğların bərabər paylanması təmin etməlidir.

Azərbaycan şəraitində calaqüstü anachlıqda kollara forma verilməsinə əsasən II vegetasiya ilinin əvvəlindən başlanmalıdır. Bunun üçün payızdan və ya erkən yazdan şpalerin qurulması vacibdir.

Kordonun qollarının bərkidilməsi üçün birinci tək məftil torpaqdan 30 sm hündürlükdə çəkilməlidir. Sonrakı 3-4 cüt məftillər dirəyin hündürlüğünə münasib çəkilməlidir.

II vegetasiya ilinin əvvəlində yaz bellənməsi zamanı torpaqda olan bitkinin calaq yeri açılmalı və calaqüstüdən çıxan köklər kəsilməlidir. Sonra katarovka budama ilə birgə aparılmalıdır. Zoğlarının uzunluğundan asılı olmayaraq onları 2-3 gözcüyə kəsmək lazımdır.


Sonralar may ayının birinci ongönlüyüün sonu, ikinci ongönlüyüün əvvəlində yaşıl zoğların qoparılması əməliyyatı aparılaraq, hər kolda 2-3 zoğ saxlanılmalıdır. II vegetasiya ilində əsas, vacib aqrotexniki əməliyyatlardan biri zoğların daimi məftillərin arasına salınmasıdır. Lazım olsa onları hətta bağlamaq da olar.

Vegetasiyanın III ili kordon formasının yaradılması prosesi başa çatır. Orta boy atan sortlarda qeyd olunduğu kimi 2 zoğ saxlanılır. Onların hər ikisi qonşu tənəyə qədər olan məsafənin yarısı qədər, yəni 70-75 sm uzunluğunda kəsilir. Sonra bu zoğlar bir-birinin əksinə, birinci məftilə (30 sm hündürlükdə) bağlanır. Ştamb hündürlüyündə aparılan əymə yaxşı olar ki, düzbucaq altında həyata keçirilsin. Bu qütblüyün qarşısını almaq üçündür, əks halda güclü zoğlar kordonun qolunun qurtaracabında inkişaf edə bilər.

Güclü boyatan sortlar üçün kollar arası məsafə 2 m olduğundan budama zamanı ən yaxşı inkişaf etmiş zoğ, kollar arası məsafə uzunluğunda kəsilir. Beləliklə zoğlar birinci məftilə bağlandıqdan sonra kordonun qolunun qurtaracağı,

növbəti kolun qolunun başlanğıcına toxunmalıdır. Bu qayda ilə bütün məftil boyu qollar düzülmüş olur (şəkil 16).

Kordon formasının başa çatması ilə əlaqədar olaraq yaşıl zoğların qoparılmasını çox diqqətlə həyata keçirmək lazımdır. Gələcək kordonun buynuzcuqlarını formalasdırmaq üçün, yaşıl əməliyyatı may ayının birinci ongünüluğunun ortalarında başlamaq məqsədə uyğundur. Bunun üçün gələcək kordonun qolunun aşağı hissəsindən inkişaf edən zoğlar mütləq qoparılmalıdır. Buğumarası məsafədən asılı olaraq zoğların qoparılmasını elə aparmaq lazımdır ki, qalan zoğlar arasındakı məsafə 18-22 sm olsun. Bu zoğlar vaxtaşırı məftillərin arasına salınmalıdır.



Şəkil 16. Calaqüstü anaclıqda tənəyə verilən ştamblı üfüqi kordon forması

III vegetasiyanın əvvəlində budama zamanı zoğlar adı kordonda olduğu kimi – əvəzedici ciliyə kəsilməlidir. Orta boy atan sortlarda zoğları 3-4 gözə, güclü boy atan sortlarda isə 5-6 gözə kəsmək lazımdır. Sonra qollar məftilə bağlanmalıdır.

Yaşıl əməliyyat zamanı hər cilikdə 2-3 zoğdan artıq saxlanılmamalıdır. Bununla da kordon formaşır.

Calaqüstünün tədarük vaxtı

Gözcüklərin məhv olması ehtimalını aradan qaldırmaq üçün indiyədək calaqüstü əkin materialını payızda şaxtalara qədər tədarük etmək məsləhət görüldür. Bununla əlaqədar olaraq hətta optimal şəraitdə saxlanıldıqda belə tənəffüs hesabına zoğların tərkibindəki karbohidratların miqdarının 4-5%-dək azalması müşahidə olunur. Rütubətin də azalması gözcüklərin sağlamlığına mənfi təsir göstərir. Gəncə üzümçülük və şərabçılıq təcrübə stansiyasında Talıblı N.Q. tərəfindən aparılan tədqiqatlarla müəyyən edilmişdir ki, calaqüstünün tədarükünü yazda həyata keçirmək daha əlverişlidir. Calaq ting çıxımının aşağı düşmə səbəblərindən biri də budur. Calaqüstü zoğların tənəyin üzərində təbii şəraitdə saxlanılması o zaman mümkündür ki, payız-qış dövründə aqrotexniki tədbirlərin hamısı həyata keçirilsin. Calaq prosesi yaxınlaşdırıqca çubuq tədarükünün həyata keçirmək lazımdır. Havaların isinməsi və tənəyin ağlaması zamanı zoğların tənəyin üzərində saxlanılması məqsədə uyğun deyildir. Bu dövrdə zoğlar yiğilib tranşeylərdə sadə üsulla, qısa müddətdə saxlanıla bilər. Bu üsul calaqaltı anacliğə da aid edilə bilər.

III FƏSİL. CALAQ

Calağın anatomiyası və fiziologiyası


Calaq üçün adətən oduncaqlaşmış və müəyyən uzunluqda kəsilmiş birillik yetişmiş zoqlardan istifadə olunur. Məlumdur ki, oduncaqlaşmış çubuqlar kallusun hesabına bitişirlər. Kallusun əmələ gəlməsi üçün birinci şərt yaranın olmasıdır. Ancaq Q.A.Borovikovun və digər alımların fikrincə yara qıcıqlanmasına qarşı reaksiya birillik zoğun hüceyrələrinin hamısında olmur. Ən yüksək kallus əmələ gətirmə qabiliyyətinə kambi hüceyrələri, sonra qabıq parenximi və özək şüası hüceyrələri və ən az isə felloderma və fellogen hüceyrələri malikdir. Digər ikinci canlı qabıq elementləri kallusun birbaşa əmələ gəlməsində iştirak etmirlər. Yaranın olması ilə yanaşı xarici mühit amillər kompleksindən: uyğun temperatur, havanın nəmliyi və oksigenin daxil olması da vacibdir. Kallusun əmələ gəlmə sürəti həmçinin onun əmələgəlmə yeri və vaxtı təkcə qeyd olunanlardan deyil, eyni zamanda daxili amillərdən də asılıdır.

Çubuğun müxtəlif tərəflərində kallusun əmələ gəlməsi və inkişafi calaq kəsiyinin müxtəlif yerlərində qeyri-bərabər gedir ki, bu da zoğun asimmetrik quruluşundan, qütbülüyündən asılıdır.

Üzüm bitkisinin zoğunun qarın, bel, hamar və növvari tərəfləri olmaqla, əla morfoloji, anatomik və fizioloji xüsusiyyətlərə malikdir.


Müəyyən edilmişdir ki, eninə kəsikdə kallus əvvəlcə qarın və bel tərəflərdə, sonra hamar, ən axırda isə növvari tərəfdə əmələ gəlir.

Çəpinə kəsiklərdə kallus əmələ gəlməsinin ardıcılığı kopulyasiya kəsiyinin istiqamətindən (təpəciklikdən) asılı olaraq dəyişir (Şəkil 17). Təpəcikliyin (kəsiyin istiqaməti) təsirindən kallus, kəsiyin iti olan hissəsində tez, küt olan hissəsində isə gec əmələ gəlir.



Şəkil 17. Zoğun təpə hissəsinin kallusun əmələ gəlməsinə təsiri. Kallus ən əvvəl kəsiyin iti ucunda əmələ gəlir (Q.A.Borovikova görə)

Dorziventralligin və kəsim istiqamətinin bircə təsirindən aslı olaraq kəsiyin müxtəlif hissələrində kallusun əmələ gəlməsi güclənib və ya zəifləyə bilər. Buna görə də kəsimdə kallusun eyni vaxtda əmələ gəlməsi üçün kəsimin istiqaməti, zoğun tərəfləri nəzərə alınmaqla müəyyən edilir (şəkil 18).



Şəkil 18. Zoğun dorziventral quruluşunun kallusun inkişafına təsiri (Q.A.Borovikova görə).

1-kallus əvvəlcə qarın tərəfdə əmələ gəlmışdır, 2-kallusun bel tərəfdə əmələ gəlməsi, 3-qarın və bel tərəfdə kallusun artması, 4-kallus hamar tərəfdə, 5-kallus novvari tərəfdə, 6-7-kallusun sonrakı inkişafı.

Kallusun əmələ gəlməsinə həmçinin qütbülüük də təsir göstərir. Qütbülüyün təsirindən kallus əvvəlcə morfoloji aşağı, sonra isə yuxarı hissədə əmələ gəlir. Buna görə də kallusun əmələ gəlməsi calaqaltıda calaqüstüyə nisbətən gec əmələ gəlir. Bundan başqa calaqaltıda kallusun əmələ gəlməsinin gecikməsi onun kallusəmələgətirmə qabiliyyətinin aşağı olması ilə əlaqədardır.

Kallusəmələgətirmə qabiliyyətinə ən cox təsir edən amil zoğun asimmetrik quruluşudur. Güclü asimmetrik quruluşun təsirindən kəsim istiqamətinin təsiri zəif olur.

L.V.Kolesnik öz tədqiqatları və ədəbiyyat məlumatlarına görə belə nəticəyə gəlmışdır ki, calağın bitişməsi müəyyən ardıcılıqla gedir. Əvvəlcə kəsiyin səthində qoruyucu təbəqə əmələ gəlir. O, tənəffüs xromogenlərinin oksidləşərək piqmentlərə çevrilməsi nəticəsində və kəsilmiş hüceyrələrdən əmələ gəlir. Izolədici təbəqə kambidə, qabıq parenximində, fellodermdə və fellogendə çox güclü əmələ gəlir. Izolə təbəqəsi mantar hüceyrələrində və bərk lub təbəqəsində də müşahidə olunur. Daha sonra əlverişli temperatur, rütubət, aerasiya və qidalanma şəraitində kallus əmələ gəlir. O, əvvəlcə kəsik səthindən bir qədər aralı kambi təbəqəsinin və qabığın digər canlı hüceyrələrinin fəaliyyəti nəticəsində əmələ gəlir. Kallus qabığın kəsikdən aşağı nazikləşməsinə səbəb olur. Calaq kəsiyində kallusun əmələ gəlməsi izolə təbəqəsi ilə ləngidilir.

Kallusun calaqaltı və calaqüstünün calaq kəsiyində əmələgəlmə intensivliyi eyni deyildir. Kallus hüceyrələrinin daha tez əmələ gəlməsi, qütbülüük nəticəsində calaqüstündə baş verir. Ona görə də calaqüstü, calaqaltıya nisbətən tez yoğunlaşır və qabığın tam üst-üstə düşməsi müşahidə olunmur.

Kallus hüceyrələrinin əmələ gəlməsi ilə yanaşı, ötürüçü toxumaların da inkişafı baş verir. Əksər hallarda xeyli əvvəl toxumalar calaqüstüyə yaxın olan hüceyrələrdən, sonra isə calaqaltından inkişaf etməyə başlayır. Calaqaltı və calaqüstü

çubuqların keyfiyyətindən asılı olaraq bu prosesin ardıcılılığı pozulur.

Növvari tərəfdə qabığın zəif inkişafı ilə əlaqədar olaraq calaqaltıda kallus əmələ gəlmir. Calaqaltı və calaqüstünün kallus hüceyrələrinin fasiləsiz artımının təzyiqi altında izolə edici təbəqə yırtılır və kallusların birləşməsi baş verir.

Ötürücü toxumaların calaqaltı və calaqüstü arasındaki kallus calağın kəsiyindən aralı yaranır. Calaqaltı və calaqüstü birləşdirən kallusda ötürücü toxumalar əyri yol qət etməklə bir-biri ilə birləşirlər. Kallusun az olduğu hallarda ötürücü toxumaların birləşməsi çox tez baş verir, yüksək temperaturun təsirindən kallusun güclü əmələ gəldiyi halda isə ötürücü toxumalar xaricə çıxır və bitişmə ləngiyir. Q.A.Borovikovun məlumatlarına görə calaq yerində ksilema elementlərinin əmələ gəlməsi həmişə floyema elementlərinin əmələ gəlməsini qabaqlayır. Floyema əmələ gəldikdən sonra ondan fellogen əmələ gəlir sonra ondan da mantar və felloderma törəyir.

Xarici mühit şəraitinin regenerasiya (bərpa) prosesinə təsiri

Üzüm əkin materialının becərilməsində yüksək nəticələrə nail olmaq məqsədilə calaq qələmlərdə birinci vegetasiya dövrü ərzində biokimyəvi və fizioloji proseslərin normal getməsi üçün optimal şərait tələb olunur.

Belə şərait, kallusun və kök başlanğıclarının vaxtında əmələ gəlməsinə və yaxşı inkişaf etməsinə, daha sonra calaqaltı və calaqüstü arasında ötürücü sistemin, daha güclü kök sisteminin və birillik hissənin əmələ gəlməsinə səbəb olur.

Kallusun əmələ gəlmə intensivliyi, onun differensiasiyası, calaq komponentlərinin bitişməsi, tək daxili amillərdən yox, eyni zamanda xarici mühit amilləri olan temperaturdan, nəmlikdən, havanın oksigeninin daxil olmasından, işıqlanmadan və s. asılıdır.

N.P.Krenkeyə görə kallusun əmələ gəlməsi üçün ən vacib şərtlərdən biri yaranın olmasıdır. Buna görə onu çox vaxt «yara» toxuması adlandırırlar.

Müəyyən edilmişdir ki, üzüm bitkisinin zoğunun bütün canlı toxumaları kallus əmələ gətirmə qabiliyyətinə malikdir. Ancaq ən yaxşı kallus əmələ gətirən kombi, qabıq parənximi və özək şüalarının hüceyrələridir. E.A.Makarevskaya qeyd edir ki, üzüm calağının, zoğlarının, kökünün və kallusunun bir-birindən asılı olan korrelyativ inkişafı barədə fikir müxtəlifliyi mövcuddur. Kökəmələgəlmə prosesini çox vaxt kallusəmələgəlmə prosesi ilə çox əlaqəli hesab edirlər. Ancaq heç də həmişə kallusəmələgəlmə, intensiv kökəmələgəlmə ilə müşahidə olunmur.

Tədqiqatlarla müəyyən edilmişdir ki, üzüm calaqlarının stratifikasiyasını keçirərkən (Qromakovski, Tixvinski) kallusun, kökün, zoğların əmələ gəlməsinə və tənəffüs prosesinə xeyli miqdarda qida maddələri sərf olunur.

A.Q.Mışurenko müəyyən etmişdir ki, kallusun 1 q quru maddəsi 30° temperaturda 1 saat ərzində 2,5 ml oksigen udur və buna 3,2 q şəkər sərf olunur. Ancaq inkişaf edən kökün 1 q quru maddəsinə 3 ml-dən çox oksigen və 4 q-a yaxın şəkər sərf olunur.

Temperatur, calaq və çubuqlarda kallus, zoğ və kök əmələgəlməsinə yüksək təsir göstərir.

A.Q.Mışurenko calaqların stratifikasiya və möhkəm-ləndirilmə rejimini öyrənərək müəyyən etmişdir ki, tinglikdə pis kök vermənin əsas səbəbi calaqaltının əsasında (aşağı hissəsində) stratifikasiya temperaturunun həddən artıq yüksək olmasıdır ki, bu, calaqlatının dabanında böyük kallus axımı, yoğun və ətli köklərin əmələ gəlməsinə səbəb olur. Tingliyə əkilərkən bu köklər qırılır və məhv olur. Bütün bunlar calaqların ehtiyat qida maddələri ilə kasadlaşmasına gətirib çıxarır və çubuqlarda köklərin təkrar regenerasiyasına bu makddələr çatmır. Bununla əlaqədar olaraq calaq yesiklərinin içində calağın qaynaq yerində (calaqüstü və ca-

laqlatının bitişmə yeri) $24-26^{\circ}\text{C}$ və calaqaltının əsasında $15-18^{\circ}\text{C}$ diferensial temperatur rejimi olmalıdır.

N.N.Romanenko və İ.N.Tixvinski tərəfindən avtomat-elektrostrafikasiya qurğusu işlənib hazırlanmışdır. Bu məsələ ilə əlaqədar sonrakı tədqiqatlar (İ.N.Tixvinski, L.M.Malstabar, İ.K.Qromakovski və başqları) göstərmişdir ki, komponentlər arasında, bitişmə yerində və calaqların bazal hissəsində həlqəvi kallusun əmələ gəlməsi tək temperaturdan deyil, eyni zamanda stratifikasiyanın davametmə müddətindən də aslidir.

Yüksək stratifikasiya temperaturunda, bitişmə yerində intensiv kallusəmələgəlmə prosesi gedir. Nəticədə böyük kallus axımları özü ilə birgə xaricə hidrosid kütləsi çıxarır. Məlum olduğu kimi su saxlayan elementlərə aid olan hidrosidlərin köməyiylə əvvəlcə calaqaltı və calaqüstü arasında burlular əmələ gəlir. Hidrosid kütləsinin xaricə çıxması calaq komponentlərinin bitişməsinə maneçilik törədir. Stratifikasiya prosesində nisbətən aşağı temperaturda kallus əmələgəlməsi tədricən gedir və onun axımları nazik olur. Kallus xaricə az miqdarda çıxır, nəticədə əmələ gələn hidrosidin əksəriyyəti qırılmır və bu calaqaltı və calaqüstü arasında yaranan boru sisteminin daha tez əmələ gəlməsinə və yaxşı bitişməsinə səbəb olur.

Müəyyən edilmişdir ki, stratifikasiya prosesi $20-23^{\circ}\text{C}$ temperaturda və 18-22 gün müddətində davam etdikdə calaq komponentləri arasında daha çox həlqəvi kallus əmələ gəlir.

Elektroqızdırıcıda stratifikasiya prosesini keçən calaq qələmlər, uzunluğu 3-5 sm olan, çox inkişaf etməmiş zoğlara malik olur. Calaqların bazal (əsasında) hissəsində kallus və inkişaf etmiş köklər olmur. Ancaq burada çoxlu kök başlanğıcları olan qabarıqlar müşahidə olunur.

Ümumi isidilmədə stratifikasiyadan keçmiş nəzarət calaqlarının calaqüstü hissəsində artıq inkişaf etmiş zoğlar, kütləvi səthi köklər, calaqaltının əsasında isə böyük kallus axımları və uzun, zərif köklər olur. Bütün bunlar birinci sort

ting çıxımına güclü təsir edir. Nəticə aşağıdakı cədvəldə öz əksini tapmışdır (cədvəl 6).

15°C temperaturda calaqların bazal hissəsində çoxlu miqdarda kök başlanğıclarına malik olan qabarıqlar, 20°C-də böyük kallus axımı, 25°C-də isə güclü kök sistemi inkişaf edir.

Cədvəl 6

Calaqların stratifikasiya temperaturunun ting çıxımına təsiri

(Sovinyon /R.X.R. 101-14)

Təcrübənin variantı	Nəzarət (26°C temperaturda stratifikasiya)	Bitiş zonasında elektroisidilmə stratifikasiyasının temperaturu					
		20°	22°	24°	26°	28°	30°
Calaqların sayı, ədədlə	1675	1650	1650	1640	1650	1665	1670
Stratifikasiyanın müddəti, günlə	17	19	18	16	14	12	11
Tingliyə əkilmiş calaqların sayı, ədədlə	1631	1608	1603	1568	1553	1590	1598
Cəmi edilmiş calaqlara görə I sort ting çıxımı, %-lə	43,3	50,1	45,0	46,1	43,8	38,0	43,4

Beləliklə, elektroisidicidə stratifikasiyanın optimal temperaturu bitiş zonasında 20-23°C və calaqaltının əsasında isə 15-17°C-dir.

Qeyd etmək lazımdır ki, çubuğun və calaq qələmlərin kök əmələ gəlmə prosesinin temperatur rejimini öyrənən alımların fikrincə, son zamanlaradək bazal hissədə tələb olunan rejimi saxlamaq üçün lazımi şərait olmamışdır. Bu imkan ancaq elektriklə qızdırılan qurğuların istehsalından sonra əldə edilmiş və bundan sonra calaqların əsasında və bitişmə zonasında istənilən temperaturu yaratmaq mümkün olmuşdur. İ.N.Tixvinskinin, N.N.Pomanenkonun,

L.M.Maltabarın, A.F.Stepanovanın tədqiqatları göstərmişdir ki, calaqların köklərinin regenerasiyası və torpaq şəraitində böyüməsi üçün optimal temperatur $20\text{-}25^{\circ}\text{C}$ -dir.

L.M.Maltabarın tədqiqatları ilə müəyyən edilmişdir ki, suya qoyulmuş qələmin hissələrində kök qabarıqları əmələ gəlir, lakin köklərin inkişafı tormozlanır. Həmçinin müəyyən olunmuşdur ki, suyun nisbətən yüksək temperaturunda ($28\text{-}30^{\circ}$) köklərin inkişafı $20\text{-}22^{\circ}$ temperaturdakına nisbətən daha artıq tormozlanır.

L.M.Maltabar qələmin bazal hissəsində kallusun əmələ gəlməməsi faktını müşahidə edərək müəyyən etmişdir ki, kallusəmələgəlmə prosesi üçün kompleks amillər içərisində əsas rolu bu və ya digər miqdarda havanın ilk növbədə isə sərbəst oksigenin olması oynayır.

L.M.Maltabar qeyd edir ki, bazal hissəsi suya qoyulmuş qələmlərdə kökün əmələ gəlməsi müxtəlif vaxtda və sürətdə gedir. Dekabr-yanvar aylarında köklərin əmələ gəlməsi üçün 52-55 gün, yanvar-fevralda 42-49 gün, fevral-martda 35-39 gün tələb olunur. Eyni zamanda ağaç kəpəyində köklər 3-4 dəfə tez əmələ gəlir.

P.İ.Bukatarın sonrakı tədqiqatları göstərmişdir ki, çilik və ya calaq qələmlərin bazal hissəsini 3-5 sm suya qoyaraq, polietilenlə örtükdən sonra orada $28\text{-}30^{\circ}$ temperaturda 98-100% nisbi rütubətin yaradılması, ciliklərin apikal kəsiklərində və calaqların qaynaq yerində normal kallus həlqəsi əmələ gətirir. Suda olan bazal hissədə kallus əmələ gəlmir. Köklərancaq 30-40-ci gün əmələ gəlir.

Bununla yanaşı, P.İ.Bukatarın tədqiqatları göstərir ki, 5 sm-dən artıq suya salınmış calaqlarda və ya qələmlərdə köklər su ilə havanın kəsişdiyi səviyyədə, bugumlarda və bugumaralarında inkişaf edir. Bütün bunlar sübut edir ki, su, kallusun və kökün əmələ gəlməsi üçün inqibitordur.

Tədqiqatlar və ədəbiyyat məlumatlarına görə L.M.Maltabar hesab edir ki, mühit şəraitini və xüsusilə də ən əvvəl rütubəti, temperaturu və aerasiyani dəyişməklə qələmlərdə kök və kallus əmələ gəlməsinə ilin istənilən

dövründə nail olmaq olar. Ancaq calaqüstü və calaqaltı sortları öz-özlüyündə kallusəmələgəlmə və kökəmələgəlmə enerjisinə görə bir-birindən fərqlənirlər. Beləki, payız-qış dövründə daha intensiv kallus əmələ gəlməsinə görə Kober 5BB və Riparia Qluar, kökəmələgəlməsinə görə Riparia Qluar və 101-14 calaqaltılarının qələmləri başqalarından seçilirlər.

L.M.Malabar, İ.K.Qromakovski, İ.N.Tixvinski, P.İ.Bukatar və A.P.Filipp öz tədqiqatlarında calaq qələmlərin ağac kəpəyində stratifikasiyadan sonra möhkəmlənmə mərhələsini yaxşı keçirmək üçün bir neçə günlüyə aşağı hissəsini suya qoumuşlar. Nəticədə bir neçə gündən sonra calaqların bir hissəsində calaqüstünün inkişaf etmiş zoqları soluxmağa başlamışdır. Soluxmanın səbəbləri öyrənilərək müəyyən edilmişdir ki, bu hal, calaqaltının aşağı qurta-racağında kallus axımı çox olan calaqlarda müşahidə olunmuşdur. Kökcükleri də olan calaqlarda isə, calaqüstünün yeni əmələ gələn zoqlarının soluxması nəzərə çarpmayıacaq dərəcədə olmuşdur. Kallusu olmayan və ya calaqaltının aşağı (daban) kəsiyi kallusla tam örtülməyən calaqlarda isə zoqların soluxması ümumiyyətcə müşahidə olunmamışdır.

Bu müşahidələr nəticəsində müəyyən edilmişdir ki, kallusun parenximli quruluşu və onun səthində mantarlaşmış hüceyrə təbəqəsinin olması, calaşa suyun daxil olmasını çətinləşdirir. Nəticədə məlum olur ki, kallusdan keçən su calaqla transpirasiya nəticəsində yaranan defisiti aradan qaldıra bilmir.

Calaqlara suyun daxil olması prosesinə kallusun güclü tormozlayıcı təsirini müəyyənləşdirdikdən sonra yeni fizioloji üsul axtarışına başlandı.

Bu məqsədlə calaqaltının dabanında tam kallus əmələ gəlmiş və gəlməmiş calaqlarda, tam kallusla birgə həm də kökcükleri olan, həmçinin güclü kallus axımı olan və kallusu kənar edilən calaqlar üzərində təcrübələr aparılmışdır. Bütün bu kateqoriyadan olan calaqlar qabda flyüorensiya xassəli maddə olan rodaminə qoyulmuşdur. Sonra bu qab

vakum aparata qoyularaq calaqlarının dabanından rodamin məhlulu verilmişdir.

Aparılan təcrübələrlə müəyyən edilmişdir ki, calaqlarının dabanında kallus axımı çox olan calaqlarda rodanın calağa daxil olmamışdır. Kallus və kök əmələ gətirən qələmlərdə o, calağa az daxil olmuş, calaqlarının dabanında kallus axımı tam kənar edilmişsə rodamin calaqlara maneəsiz daxil olmuşdur.

Analoji hal calaq qələmi tinglikdə becərdikdə də müşahidə edilir.

Qeyd olunan təcrübələr təsdiq edir ki, calaqların dabanında olan kallus suyun bitkiyə daxil olmasına mane olur.

Bələliklə, calaqların adı stratifikasiyasında əksər calaqlarda calaqlarının dabanında kallus əmələ gəlir və o da suyun daxil olmasının qarşısını az və ya çox dərəcədə alır.

Calaqlar suda stratifikasiya edilərkən calaqlarının dabanında kallus əmələ gəlmir, ancaq onun aşağı, suda olan hissəsində till əmələ gəlir ki, bu da ötürüçü boruların tixaclarmasına və calaqların su ilə təminatının çətinləşməsinə səbəb olur.

Calaqlar rütubət saxlayan materialda və ya suda stratifikasiya edildikdən sonra torpağa əkilməyə gedən birinci sort calaqların qələmlərin çıxımı adətən 90-95%, ancaq tinglikdə isə bitişи yaxşı halda 60-65%, birinci sort ting çıxımı 45-50%, bəzən isə 20-25% təşkil edir.

Görünür tinglikdə calaqların məhv olmasının səbəblərindən biri dabanda kallus axımının əmələ gəlməsi və suda stratifikasiya zamanı calaqlarının aşağı hissəsində ötürüçü toxumaların dolaraq tutulmasıdır. Bu iki amil nəinki bitkiyə suyun və suda həll olan mineral maddələrin daxil olmasına, eyni zamanda kökün əmələ gəlməsinə də maneçilik törədir. Son nəticədə yüksək ting çıxımı əldə etmək mümkün olmur. Ona görə də su ilə təminat digər amillərlə yanaşı böyük əhəmiyyətə malikdir. Beləki, torpağa əkilən calaqların qələmlərinin, calaqları və calaqlarının ötürüçü elementləri arasında yaranan əlaqə bu məsələdə həllədici rol oynayır.

Calaqaltı və calaqüstü toxumalarının calaqdan əvvəl su ilə təmin olunma dərəcəsi zoğların böyüməsinə, inkişafına, kallus və kök əmələ gətirməsinə böyük təsir göstərir.

Tədqiqatlar və təcrübə göstərir ki, əkin materialının yüksək ting çıxımı o vaxt əldə olunur ki, calaqlarda əkin qabağı zoğların və köküն əmələ gəlməsi ləngisin və calaq komponentləri arasında kallus əmələgəlmə prosesi bitişmənin ilkin mərhələsində normal getsin.

A.A.Potebnya, V.J.Skrobişevski qeyd edirlər ki, calaqlar o vaxt yaxşı alınır ki, calaqaltıının nəmlik dərəcəsi calaqüstüyə nisbətən artıq olsun.

E.A.Makarevskaya qeyd edir ki, qələmlərdə rütubətin miqdarının müəyyən həddə qədər azalması kallus əmələ gəlməsini stimullaşdırır.

İ.K.Qromakovski, İ.N.Tixvinski apardıqları tədqiqatlarla müəyyən etmişlər ki, isladılmayan, nəmliyi 48-49% olan calaqüstü ilə, isladılan və nəmliyi 54-55% olan calaqaltıların calaq edilməsi ən yaxşı nəticə vermiş və belə nəmlik nisbəti calaqüstü və calaqaltıda yaxşı kallus əmələ gəlməsinə səbəb olmuşdur. Bununla yanaşı müəyyən olunmuşdur ki, qələmlərin belə nəmlik faizi calaqüstünün stratifikasiya və möhkəmləndirmə mərhələsində yeni əmələ gələn zoğların böyümə və inkişafını ləngidir.

İşıqlanma, kallusun əmələ gəlməsinə, həmçinin calaq komponentləri arasında ötürüçü boruların yarandığı dövrə, toxumaların differensiasiyasına, calaqüstü zoğların böyümə və inkişafına təsir edir. Qaranlıqda, məsələn, rütubət saxlayan materialda stratifikasiya və möhkəmlənmə zamanı kallus və zoğlar etiollaşır, yüksək nəmliyə malik olmaqla, xarici mühit şəraitinə davamsız olur. Buna görə də calaqların stratifikasiyasının işiqda aparılması, karbohidratların itkisinin müəyyən qədər qarşısının alınması, keyfiyyətli və yüksək ting çıxımı alınması üçün çox mühüm şərtlərdəndir.

Stratifikasiya və möhkəmlənmə zamanı işıqlanmanın üstünlüyü, tumurcuqların eyni vaxtda açılması, yaşıl, möh-

kəmlənmiş, normal inkişaf etmiş zoğların əmələ gəlməsin-dən ibarətdir.

Bu vaxta qədər ağırlıq qüvvəsinin dəyişməsinin calaq qələmlərin inkişafına təsiri öyrənilməmişdir. Son zamanlar İ.K.Qromakovski, İ.N.Tixvinski, F.V.Kaysının apardıqları tədqiqatlarla calaq qələmlərin stratifikasiya zamanı yesikdə yerləşmə vəziyyətinin calaqların regenerasiya prosesinə təsiri müəyyən edilmişdir. Məlum olmuşdur ki, calaqların stratifikasiya zamanı ağırlıq qüvvəsinin təsir istiqamətinin dəyişməsi regenerasiya prosesinə təsir göstərir. Bu dəyişmələr calaqların üfüqi vəziyyətində daha çox nəzərə çarpır. Bu zaman tam həlqəvi kallusa malik olan calaqların miqdarı 16% artmışdır. Açılmış gözcüklü calaqların miqdarı 12-18% azalmış, calaqüstündə zoğların uzunluğu 0,5-2 sm az olmuşdur.

Üfiqi vəziyyətdə stratifikasiya olunmuş calaqlarda qüt-blüün, kallus əmələ gəlməsinə, zoğların və kökün inkişafına təsiri müşahidə olunmuşdur. Fizioloji və biokimyəvi proseslərin intensivləşməsi, ehtiyat qida maddəlerinin qənaətlə sərf olunması, calaq komponentlərində kallusun və qaynaqlaşmanın yaxşı əmələ gəlməsinə və son nəticədə calaq əkin materialının keyfiyyətli olmasına və ting çıxımının artmasına səbəb olur.

Bu tədqiqat calaqların stratifikasiyasının istilik ekranları vasitəsilə aparılmasına imkan verir.

Calaqaltı və calaqüstünün calaqdan əvvəl hazırlanması

Calaq komponentlərinin yaxşı bitişməsi üçün calaqaltı və calaqüstü əvvəlcədən hazırlanmalıdır. Yara toxumlarının tez sağalması üçün istilik, rütubətli atmosfer və kifayət qədər oksigen tələb olunur. Kallus əmələgəlmə prosesini sürətləndirmək üçün bəzi fizioloji-biokimyəvi prosesləri müxtəlif üsullarla aktivləşdirmək lazımdır.

Bu üsullara, calaqların suda isladılması, istilik vannalarının tətbiqi, calaqaltı və calaqüstünün calaqdan qabaq stra-

tifikasiya edilməsi və həmçinin calaq komponentlərinin calaqlardan əvvəl boy maddələri ilə işlənməsi aiddir.

Oqləmlərin calaqlardan əvvəl isladılması. Su, canlı orqanizmin ayrılmaz hissəsidir. A.Sent-Derdi təsdiq edir ki, həyatın bütün təzahürləri su ilə möhkəm əlaqəlidir. Həyat suda əmələ gəlmış və ancaq suyun iştirakı ilə davam edə bilər. Buna görə də son zamanlar tədqiqatçıların diqqəti suyun bitki orqanizmlərinin həyat fəaliyyətindəki roluna cəlb olunmuşdur.

Üzümçülüyə aid xüsusi ədəbiyyatda qələmlərin suda isladılmasına aid xeyli işlərə rast gəlinir. Burada müəlliflər suda isladılmanın müxtəlif vaxt və üsulları haqqında məlumat verirlər. A.A.Potebnya və V.Y.Skrobişevski çubuqların aşağı hissəsini 5-6 düyüm dərinlikdə suya salmağı və 10 gün saxlamağı məsləhət görülür. Q.A.Barberon belə bir nəticəyə gəlmişdir ki, çubuqların kökverməsini asanlaşdırmaq məqsədilə onların suya salınması 1 həftədən artıq olmamalıdır. Çünkü bu zaman onlardan qida maddələri yuyulur və ya çox zəif köklər əmələ gələ bilər ki, bunlar da əkilən zaman qırıla bilər.

K.Soeligerin məlumatlarına görə calaqüstü qələmləri calaqlardan əvvəl, 1-2 saat ərzində suda islatmaq vacibdir. Calaqaltı qələmlər isə isti vannada 30°C temperaturda 1-5 gün saxlanılmalıdır.

F.Calabrese müəyyən etmişdir ki, qələmlərin 24-72 saat ərzində 30°C temperaturlu suda tam isladılması nəticəsində ting çıxımı (67%) yüksəlmişdir. Müəllif qeyd edir ki, su, yəqin ki, kök əmələgəlməsinə manecilik yaranan hormonların həll olmasına səbəb olur.

S.A.Melnik calaq komponentlərinin $30\text{-}35^{\circ}\text{C}$ temperaturda suda isladılmasının calaqların bitiş faizinə mənfi təsirini müşahidə etmişdir. Müəllif hesab edir ki, yüksək temperaturun təsirindən tənəffüs güclənir və tumurcuqlar oksigen çatışmazlığından əziyyət çəkir.

P.A.Bolqarev qeyd edir ki, qələmlərin nəzərə çarpmayı-açaq dərəcədə quruması zamanı onları 24-48 saat ərzində

islatmaq, güclü quruma olduqda isə 3-4 gün suda saxlamaq lazımdır. İsladılma zamanı qələmlərin aşağı hissəsini, uzunluğunun 1/3 hissəsi qədər suya salmaq lazımdır. Calaq komponentlərinin isladılmasına aid belə tövsiyələrə M.S.İvanovun, M.B.Kolomeysanın işlərində də rast gəlinir.

Ədəbiyyatda üzüm bitkisinin qələmlərinin isladılması müddətinin, onun kimyəvi tərkibinə təsiri barədə müxtəlif əks fikirlər mövcuddur. Belə ki, Q.A.Barberon, P.A.Bolqarev, İ.K.Qromakovski, P.Lonescu, M.Marsuleski, Gh.Bleotu və başqaları təsdiq edirlər ki, calaqaltı və calaqüstünün uzun müddətli isladılması zamanı, qida maddələrinin güclü yuyulması baş verir ki, bu da tinglikdə ting çıxımının xeyli azalmasına səbəb olur.

F.L Şaşaşvili qeyd edir ki, hətta calaqaltı və calaqüstüün 3-6 saatlıq isladılması belə, onların qida maddələri ilə kasadlaşmasına və qələmlərin kambi toxumalarının zədələnməsinə səbəb olur.

Tədqiqatlarla müəyyən edilmişdir ki, qələmlərin calaqdan qabaq suda isladılma müddəti, qələmlərin fizioloji və ziyyətindən, onların yaşından, calaqaltı və calaqüstünün sortundan, çubuqların tədarük olunma vaxtından, saxlanılma şəraitindən, zoğun diametrindən, tərkibində olan başlangıç rütubətdən və suyun temperaturundan asılıdır.

Qələmlərin isladılmasının 2 üsulu vardır: xüsusi qablardada isladılma və vakuum-filtrləmə. Tədqiqatlar nəticəsində aşkar olunmuşdur ki, qələmlərin isladılmasından sonra, onlarda 53-55% nəmlik olmalıdır. Qələmlər nəmliyi birinci 2-3 gün ərzində özlərinə çəkirlər. Qələmlərin en kəsiyində damciların müşahidə olunması onların su ilə doymasını göstərir. Yüksək ting çıxımı, qələmlərin yumşaq suda, 18-20°C temperaturda yağış, bulaq və çay suyunda isladılması nəticəsində alınır.

Bir qayda olaraq calaqaltının isladılması ümumi texnologiyaya əsasən, calaq emalatxanalarında qurulmuş xüsusi qablardada 48 saat müddətində aparılır. Ancaq bu texnologiya calaq binalarında xeyli yer tələb edir və eyni za-

manda uzun müddətli isladılma bəzi xəstəliklərin inkişafına, bir qələmin digər qələm tərəfindən sirayətlənməsinə səbəb olur. Buna görə də calaqaltının adı isladılmasının, vakumfiltrəmə ilə əvəz olunması imkanları öyrənilmişdir. Tədqiqatlara müəyyən edilmişdir ki, calaqaltının vakumlaşdırılması, onun 55-60% su ilə dolmasına səbəb olur ki, bu da calaq qələmlərdə bütün fizioloji və biokimyəvi proseslərin normal getməsinə imkan verir.

Calaqaltının qələmlərinin vakumlaşdırılması üçün onlar kameraya yiğilaraq su ilə doldurulur. Su, qələmlərin üstünü 10-15 sm hündürlüyündə örtməlidir. Suyun səviyyəsi ilə üst qapağın arasında 5-10 sm boş fəza saxlanılır. Sonra qapaq, rezin, aralıq qat qoyulmaqla hermetik bağlanır və bu kaməra vakum-nasosla birləşdirilir. Vakumlaşdırma 10-12 dəqiqə çəkir. Bu zaman oduncağın toxumaları su ilə dolur. Qələmlərin bütün toxumalarının su ilə dolmasını təmin etmək üçün o, başlangıç nəmlikdən asılı olaraq təkrar işlənir. 46% və daha artıq nəmliyə malik olan calaqaltı qələmlər ilkən vakumlaşmadan sonra ştabellərə yiğilir və su keçirməyən pərdə ilə örtülür. Bu şəraitdə onlar 6 saat saxlanılır və sonra calağa verilir. 46%-dən az nəmliyə malik olan qələmlər isə iki dəfə vakumlaşdırılır. Birinci vakumlaşdırma-dan 6 saat sonra ikinci dəfə vakumlaşdırma və ya 6-12 saat əlavə isladılma aparılır. Calaqdan əvvəl vakumlaşdırma üsulu, qələmlərin makro və mikroelementlərlə, boy maddələri ilə zənginləşdirilməsində də müvəffəqiyətlə istifadə oluna bilər. Qeyd etmək lazımdır ki, stratifikasiya zamanı bütün fizioloji proseslər (kallusun əmələ gəlməsi, gözcüyün inkişafı) adı isladılmada olduğu kimi heç bir kənarlaşma olmadan keçir.

Eni 80 sm, hündürlüyü 70 sm, uzunluğu 100 sm olan iki kameralı qurğuda 7 saat ərzində 0,5 m-lik 65-75 min calaqaltı çubuğu vakumlaşdırılmasını həyata keçirmək olur.

Calaqaltı və calaqüstünün calaqdan əvvəl stratifikasiyası. İlk dəfə bu üsul Q.A.Borovikov tərəfindən irəli sürülmüşdür. Sonra bu məsələ ilə bağlı tədqiqatlar A.Q.Mışurenko

və R.İ.Presler tərəfindən də aparılmışdır. Calaqaltının yuxarı (apikal) hissəsində kallusəmələgəlmə prosesini sürətləndirmək, aşağı hissəsində isə köklərin əmələ gəlməsini ləngitmək və qida maddələrinin sərfini azaltmaq məqsədilə müəlliflər, calaqaltı qələmlərin stratifikasiyasını apikal hissədə yüksək, bazal hissədə isə aşağı temperaturda aparmağı məsləhət görmüşlər.

Calaqaltının calaqdan əvvəl hazırlanması üçün ən səmərəli üsul, onların $20-22^{\circ}\text{C}$ -də isidilməsidir. İsidilmənin müdətli calaqaltıda kallus əmələ gəlməsinin calaqüstüyə nisbətən nə qədər gecikməsindən asılıdır.

Təsərrüfat şəraitində calaqdan əvvəl, erkən calaq zamanı calaqaltının uc hissəsinin isidilməsi 22°C temperaturda 7-8 gün ərzində aparılır. Bir az gec aparılan calaqlarda isə bu proses 5-6 gün aparılır. Bu zaman calaqaltının daban hissəsində kök əmələ gəlməsini stimullaşdırılmamaq üçün qələmlərinancaq yuxarı hissəi qızdırılır, onların aşağı hissəsində isə $8-10^{\circ}$ həddində temperatur yaradılır. Belə texnologiyaya riayət olunması, calaqaltının apikal hissəsində (yuxarı kəsiyində) kallusun intensiv əmələ gəlməsinə, qütbilik xüsusiyyətinin yumşalmasına, dabanda kök sisteminin əmələ gəlməsinin ləngiməsinə və qida maddəsinin sərfinin azalmasına səbəb olur. Calaqaltının apikal hissəsində temperaturun aşağı salınmasını ESQ (elektrik-stratifikasiya qurğusu) ilə asanlıqla həyata keçirmək olar. Bunu İ.N.Tixvinski, N.N.Romanenko və A.F.Stepanova öz tədqiqatları ilə işləyib hazırlamış və müəyyən etmişlər ki, kəsilmiş və kor edilmiş calaqaltı qələmlər 100 və ya 200 ədəd olmaqla qom halında bağlanaraq müxtəlif göbələklərlə sırayətlənməmək üçün $0,5\%$ -li xinozol məhlulunda $18-20^{\circ}\text{C}$ -də isladılır və əvvəlcədən hazırlanmış meydançaya yiğilir. Bu meydançanın kənarları 60-65 sm-lik taxtalarla əhatələnmiş olur. Meydançanın döşəməsinə 5-6 sm qalınlığında buxara verilmiş, nəm ağac kəpəyi töküür. Hovuzdan isladılaraq çıxarılmış qələm qomları bu ağac kəpəyinin üzərinə (bazal hissəsi aşağı) qoyulur və dərhal üzərinə nəm ağac kə-

pəyi tökülür. Qələmlərlə kənar taxtaların arasına da 5-6 sm qalınlığında ağac kəpəyi tökülür və yaxşı, istilik izolyasiya edici təbəqə yaradılır. Xüsusilə fikir vermək lazımdır ki, qələmlərin uc hissəsi eyni səviyyədə olsun. Sonra elektrik isidiciləri qrup şəklində onların üzərinə qoyulur və üstünə 7-8 sm qalınlığında ağac kəpəyi tökülür.

Calaqaltı qələmlərin yuxarı hissəsinin calaqdan əvvəl stratifikasiya olunması $27-28^{\circ}\text{C}$ temperaturda 5-6 gün çəkir. Buna görə də hər elektrik qızdırıcısı calaq mövsümü ərzində 3-4 dəfə istifadə oluna bilər. Yəni 300-400 min calaqaltı qələmin calaqdan əvvəl stratifikasiyasını keçirə bilər.

Calaqdan əvvəl calaqlatı qələmlərin stratifikasiya olunması prosesini o vaxt başa çatmış hesab etmək olar ki, qələmin yuxarı hissəsinin qabığı oduncaqdan asanlıqla ayrılsın və gözcükler şışmiş olsun. Calaqaltının aşağı hissəsi isidilmir və aşağı temperaturda saxlanılır ki, ehtiyat qida maddələri az sərf olunsun. Bizim apardığımız (Cəfərov F.N.) tədqiqatlarla müəyyən olunmuşdur ki, calaqaltı qələmlərin yuxarı (apikal) hissəsinin calaqdan əvvəl stratifikasiya olunması, ting çıxımına və əkin materialının keyfiyyətinə çox böyük təsir göstərir (cədvəl 7).

Cədvəl 7

Calaqaltı qələmlərin calaqdan əvvəl stratifikasiya olunmasının calaq ting çıxımına və tingin keyfiyyətinə təsiri
(Bayansırə /B.xB.Kober 5 BB)

Variantlar	I sort ting çıxımı (edilən calağaya görə), %-lə	Tam bitişmiş calaq tinglərin faizi	Bir tingə görə					
			Birillik hissənin ümumi uzunluğu, sm	Zoğun orta diametri, mm	Birillik hissənin həcmi, sm^3	o cümlədən diametri 1 mm-dən artıq olan köklərin sayı		
Nəzarət	34,5	45,7	80,4	4,5	12,78	10,3	2,0	12,3
Calaqaltı qələmlərin calaqdan qabaq elektrik isidicisində stratifikasiya edilməsi	54,2	68,1	141,7	6,5	47,00	11,7	3,8	15,3

Cədveldən göründüyü kimi calaqdan əvvəl calaqaltı qələmlərin yuxarı hissəsinin stratifikasiya olunması ting çıxımının, tingin keyfiyyət göstəriciləri olan birillik zoğların ümumi uzunluğunun, diametrinin artmasına, eləcə də kök sisteminin güclü inkişaf etməsinə səbəb olur.

Özkökü üzərində olan qələmlərin kilçələnməsi. Fillokseradan azad olan ərazilərdə, həyətyanı sahələrdə və fillokseraya davamlı sortları (İzabella, lidiya) becərmək üçün özkökü üzərində olan qələmlərin kilçələnməsi əməliyyatı aparılmalıdır. Çünkü qələmlər adı halda tingliyə əkildikdə yuxarı gözcüklərdən zoğların inkişafı, köklərə nisbətən tez başlayır və bitkidə ehtiyat qida maddələrinin kasadlığı yanar. Buna görə də inkişaf edən zoğlar tədricən qurumağa başlayır. Bununla əlaqədar olaraq zoğ və kök əmələ gəlməsi prosesləri arasında olan bu qarşılıqlı asılılığı aradan qaldırmaq və qələmləri tingliyə əkdikdən sonra kök əmələ gəlməsini stimullaşdırmaq üçün qələmlərin mütləq əvvəlcədən kilçələnməsi vacibdir.

Kilçələməni rütubətli mühitdə, yaxşı havalanma şəraitində və nisbətən aşağı – 20-22°C temperaturda aparmaq lazımdır. Məlumdur ki, rütubətli mühitdə 30-32°C temperaturda qələmlərdə kök əmələ gəlməsini, sürətlə baş verir. Buna görə də bir çox müəlliflər kilçələməni 30°C-yə yaxın temperaturda aparmağı məsləhət görürler.

Ancaq son zamanlar aparılan bir çox tədqiqatlarla müəyən edilmişdir ki, kilçələmənin yüksək temperaturda aparılması zamanı kök başlanğıclarının tez əmələ gəlməsinə baxmayaraq, onların sayı çox az olur. Bu, ona görə belə olur ki, yüksək temperaturun təsirindən ilk əmələ gələn kök başlanğıcları qonşu toxumaların ehtiyat qida maddələrinin əsas hissəsini istifadə edərək sürətlə inkişaf edir və bununla da digər kök başlanğıclarının əmələ gəlməsi üçün əlverişsiz şərait yaradır. Yüksək temperaturda xeyli böyük, lazımsız kallus axımları əmələ gəlir ki, bunlar da rütubət və qida maddələrinin artıq sərf olunması hesabına baş verir. Kilçə-

ləməni yüksək temperaturda həyata keçirmək məsləhət görülmür.

Ədəbiyyat mənbələrində kilçələmənin bir çox müxtəlif üsulları haqqında məlumat vardır. Bunlardan, torpaq xəndəklərində, bioloji isidilmə üsulu ilə, istixanalarda qələmlərin yuxarı hissəsinin süni soyudulması ilə aparılan kilçələmə üsullarını göstərmək olar. Ancaq bu üsulların heç biri geniş inkişaf tapmamışdır. Çünkü çox mürəkkəb olmaqla, qələmlərin bazal hissəsində kilçələmə üçün lazım olan optimal temperatur rejimini yaratmağa imkan vermir.

Hal-hazırda təsərrüfatlarda ən geniş yayılmış kilçələmə üsulu elektrik isidicidən istifadə etməklə həyata keçirilən üsuldur (Tixvinski, Romanenko, Stepanova). Bu üsulda, yaxşı yetişmiş zoğları lazımı uzunluqda kəsərək, tingliyə əkməzdən 18-20 gün əvvəl gözcük'ləri kor edilir, yuxarıda 2 gözcük saxlanılaraq 100-200 ədəd olmaqla, qom şəklində bağlanır və 2-3 gün ərzində 18-20⁰ temperaturda saxlanılır. Kilçələmə üçün hazırlanmış meydança 60-65 sm-lik taxtlarla əhatələnir və isladılmadan sonra qələm qomları bazal hissəsi yuxarı olmaq şərtilə oraya yiğilir və üstünə yaşı ağac kəpəyi töküür. Qələmlərin üstü 3-4 sm hündürlüyündə ağac kəpəyi ilə örtülməlidir. Onun da üstündən elektrik qızdırıcı qurğusu qoyulur və izolə edilməsi üçün üstü 7-8 sm qalınlığında ağac kəpəyi ilə örtülür. Kontakt termometri ilə temperaturu 20-22⁰C-yə nizamlayıb, qələmlərin bazal hissəsinə quraşdırılır. Qələmlərin 70%-də bazal hissədə kök başlangıclarının əmələ gəlməsi kilçələmənin qurtardığını göstərir. 20-22⁰C-də kilçələmə prosesi adətən 16-18 gün çəkir.

Köklərin çox inkişaf etməsinə və dabanda həlqəvi kallusun əmələ gəlməsinə yol verilmir, çünki bu zaman ehtiyat qida maddələrinin sərfi artır və onlar tingliyə əkildikdən sonra bitiş faizi çox aşağı olur. Kilçələmədən sonra qələmlər dərhal tingliyə əkilməlidir.

Qələmlərin boy maddələri ilə işlənməsi. Hal-hazırda üzüm tingliyində kallus və kökəmələgətirmə proseslərini sürətləndirmək üçün boy maddələri çox geniş istifadə olu-

nur. Bir sıra tədqiqatçılar müəyyən etmişlər ki, boy maddələri fermentlərin sintezinə, tənəffüsə, kökdən qidalanmaya, fotosintezə, qida maddələrinin hərəkəti və səfərbərliyinə, yeni bütün əsas həyatı proseslərə müsbət təsir edir. Sintetik stimulyatorlardan ən geniş yayılanı indolil sirkə turşusu (İST) – heteroauksindir.

Calaqaltıların və özkökü üzərində olan qələmlərin işlənməsi üçün heteroauksinin işçi məhlulu hazırlanır.

Belə məhlulun optimal qatılığı 0,005% olub, isladılma müddəti 48 saatdır. Heteroauksinin sulu məhlulu mərhələ ilə hazırlanır. Heteroauksin suda pis həll olduğuna görə o, əvvəlcə az miqdarda 96%-li spirtdə (10 q heteroauksin 0,5 l etil spirtdə) həll edilir və sonra hissə-hissə ona su əlavə edilir. Əgər məhlulda bulanma müşahidə olunarsa, o zaman məhlula mütləq spirt əlavə olunur və məhlul lazımı ölçüyə çatdırılaraq möhkəm qarışdırılır. 0,005%-li 1 t məhlul üçün 50 q heteroauksin tələb olunur. Sonra əvvəlcədən hazırlanmış calaqlı və ya özkökü üstündə olan qələmlər, qom həlində 15-18°C temperaturda olan işçi heteroauksin məhluluna salınır və 2 gün ərzində isladılır.

Calağın aparılma vaxtı

Calağın aparılma vaxtının düzgün müəyyən edilməsi üçün bir sıra elmi-tədqiqat işləri aparılmışdır. Bu tədqiqatlarla calağın aparılma vaxtının və stratifikasiyadan sonra aparılan möhkəmlənmə prosesinin ting çıxımına təsiri öyrənilmişdir. Bu məqsədlə calaqlı, 4 müddətdə – martın ortasında və sonunda, aprelin ortasında və sonunda aparılmışdır. Birinci 3 müddətin stratifikasiya prosesi 24-26°C temperaturda, 80-90% nisbi rütubətdə 15-18 gün, 4-cü müddətinki isə 13-14 gün ərzində aparılmışdır. Stratifikasiyadan sonra möhkəmlənmə prosesi, calaqlı yerində 13-16°C temperatur və calaqlıların əsasında 8-10°C olmaqla yaxşı işıqlanan binada keçirilmişdir (Maltabar L.M.).

Birinci variantda möhkəmləndirilmə 30 gün, ikincidə 27 gün, üçündə 9 gün, dördüncüdə isə 3 gün çəkmişdir. Ümumiyyətlə, calaq edildikdən sonra, calaq qələmin tingliyə əkilməsinə qədər birinci variantda 52 gün, ikincidə 33 gün, üçündə 23 gün, dördüncüdə isə 17 gün vaxt keçmişdir. Təcrübənin nəticələrinə görə müəyyən edilmişdir ki, martın ortalarında edilən calağa (I variant) nisbətən digər variantlarda xüsusilə də aprelin ortasında edilən calaqla ting çıxımı (17,3-36,8%) yüksək olmuşdur.

Tədqiqatlarla müəyyən edilmişdir ki, ting çıxımının yüksək olması üçün qələmlərin tərkibində calaqlan qabaq 10-12%-dən az olmamaq şərti ilə, stratifikasiyadan sonra isə 5-7%-dən artıq karbohidrat olmalıdır.

Calağın aparılma vaxtı ilə ting çıxımı arasında olan asılılığa görə erkən aparılan calaqlar, stratifikasiyadan sonra möhkəmləndirilmədə çox qaldığına görə, onlarda ehtiyat qida maddələrinin miqdarı azalır və onlar tingliyə əkildikdə bu ehtiyat qida maddələri kasadlaşmış vəziyyətdə olur. Bu da ting çıxımının kəskin surətdə azalmasına götərib çıxarır.

Tədqiqatlar və qabaqcıl tinglik təsərrüfatlarının təcrübəsi göstərir ki, calağın başlanmasından torpağa əkilənədək mövcud olan texnologiyaya görə 25-30 gün keçməlidir.

Moldova şəraitində calağa martın üçüncü ongönlüyündə başlamaq və aprelin sonunda qurtarmaq lazımdır.

Azərbaycan şəraitində isə bu işi 20-25 gün tez və hətta əlverişli illərdə fevral ayından başlamaq lazımdır. Şirə hərəkətinin başlanması, calaq vurma vaxtının çatdığını göstərir.

Stratifikasiyاسız ting becərilməsində calaq, torpağın isinməsindən asılı olaraq, martın birinci ongönlüyündə həyata keçirilməlidir (Taliblı N.Q.).

Calağın keyfiyyətinə nəzarət

Hazır calaq qələmləri, calaqçıdan qəbul edən şəxs onun keyfiyyətinə xüsusi fikir verməli və aşağıdakı şərtlərə nəzər etməlidir:

1. Calaqüstü və calaqaltı eyni qalınlıqda olmalıdır və ya calaqüstü calaqältidən 0,15 mm-ə qədər nazik olan bilər;
2. Calaqaltı calaqüstü ilə möhkəm birləşməli, silkələndikdə qopmamalıdır;
3. Calaqüstü və calaqaltıda mexaniki zədə olmamalıdır;
4. Calaqüstünün gözcükleri açılmış olmamalıdır.

Bu tələblərə cavab verməyən bütün calaqlar çıxdaş edilməlidir. Calaqçıya çıxdaş edilmənin səbəbləri aydınlaşdırılmalı və o, yenidən calaq etməlidir.

Calaq qələmlərin stratifikasiyası və möhkəmləndirilməsi

Stratifikasiya – calaqların həyatında ən məsuliyyətli dövrdür. Bu zaman calaqlarda vacib fizioloji proseslər: kallusun, ötürüçü boruların əmələ gəlməsi, bitişmənin ilkin mərhələsi, calaqüstü zoğunun inkişafı və kökəmələgəlməsi baş verir. Məlum olmuşdur ki, kallusun əmələ gəlməsi üçün minimum temperatur $+16^{\circ}$, maksimum isə $+35^{\circ}\text{C}$ -dir. Yüksək temperaturda kallusun əmələ gəlməsi çox sürətlə gedir, ancaq o, çox boş və davamsız olur.

Tədqiqatlar göstərmişdir ki, tinglikdən birinci sort yüksək ting çıxımını $22\text{-}23^{\circ}\text{C}$ temperaturda stratifikasiya keçmiş calaq qələmlərdən almaq olur. Belə temperatur rejimində kallus yavaş-yavaş əmələ gəlir və quruluşuna görə daha sıx olur. Müəyyən edilmişdir ki, calaq qələmlər əgər stratifikasiyasız aprelin sonu – mayın əvvəlində torpağa əkilərsə, onlar xeyli müddət kallus əmələ gətirmir və nəticədə calaqaltı ilə calaqüstü arasında olan canlı hüceyrələr ölürlər. Kəsiyin səthində qalın izolə edici təbəqə əmələ gəlir, bitişmə çətinləşir və ting çıxımı xeyli azalır. Təbii şəraitdə temperatur və rütubət rejimini nizamlamaq mümkün olmadığından, normal kallus əmələgəlməsi üçün hal-hazırda calaq qələmləri tingliyə stratifikasiyadan keçməmiş əkmirlər. Stratifikasiyaya gəlincə, calaq əkin materialının istehsalının birinci mərhələsində stratifikasiya və möhkəmlənmə zamanı calaqaltı və calaqüstünün birləşmə yerində kallusun əmələ

gelməsi ilə yanaşı eyni zamanda calaqaltının əsasında kökün əmələ gelməsinə də nail olmaq lazımdır.

Bunun üçün müxtəlif mikroelementlər və digər stimulyatorlardan istifadə edilir.

Tairov adına Ukrayna Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu, Moldova Elmi Tədqiqat Bağçılıq, Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutu və baş-qalarının tədqiqatları göstərmişdir ki, yaxşı ting çıxımı, o zaman alınır ki, stratifikasiya və möhkəmlətmə zamanı calaqaltının əsasında yaxşı inkişaf etmiş köklər torpağa əkil-dikdə zədələnməsin.

Ancaq təsərrüfat şəraitində belə əkinin həyata keçirmək olduqca çətin, bəzən isə işçi qüvvəsinin çatışmazlığından mümkün də olmur. Buna görə də calaqaltıda stratifikasiya və möhkəmlənmə zamanı əmələ gəlmış köklər adı əkilmədə zədələnir və onların çox hissəsi məhv olur. Calaqaltının əsasında yeni köklərin əmələ gelməsi, ilkin istixana şəraitində əmələ gəlmış köklərə sərf olunan üzvi maddələrin çatışmazlığından çətinləşir. Bunun nticəsində baxmayaraq ki, stratifikasiyadan sonra həlqəvi kalluslu və inkişaf etmiş köklü calaq qələm çıxımı 90-95% olduğu halda, bir çox təsərrüfatlarda tinglikdə calaq qələmlərin bitiş faizi aşağı olur. Tinglikdə ancaq ehtiyat qida maddəsi çox olan calaqaltılarla malik olan calaq qələmlərin bitiş faizi yüksək olur. Ona görə də əsas məqsəd ondan ibarət olur ki, stratifikasiya və möhkəmləndirmə zamanı calaqaltı və calaqüstüdə həlqəvi kallus əmələ gəlməli və calaq qələmin aşağı hissəsində üzvi maddələrin sərfi minimum dərəcədə olmalıdır.

A.Q.Müşurenko, İ.N.Tixvinskinin və digər müəlliflərin tədqiqatları və həmçinin qabaqcıl təsərrüfatların təcrübəsi ilə müəyyən olunmuşdur ki, tinglikdən yüksək ting çıxımı o zaman alınır ki, calaqların stratifikasiya və möhkəmlənməsi prosesi zamanı calaqaltı və calaqüstünün bitişmə yerində normal kallus axımı əmələ gəlsin və calaqaltının əsasında kökün əmələ gəlməsi ləngisin. Bu, stratifikasiya prosesinin calağın bitişmə yerində yüksək və calaqaltının əsasında isə

aşağı temperatur rejimində aparılması ilə əldə edilir. Stratifikasiya zamanı calaqaltıların əsasında aşağı temperaturun olması nəinki ehtiyat üzvi maddələrin miqdarının azalmasının qarşısını alır, eyni zamanda kök başlanğıclarının xeyli miqdarda əmələ gəlməsinə şərait yaradır.

Məlumdur ki, üzüm bitkisinin zoğunda digər bitkilər kimi (söyüd, qara qarağat və s.) kök başlanğıcları yoxdur. Onlarancaq o vaxt əmələ gəlir ki, çubuqlar yüksək temperaturda rütubətli mühitə qoyulur və kifayət qədər oksigenlə təmin olunur. Kökün normal inkişafı üçün ən əlverişli temperatur $20-25^{\circ}\text{C}$ -dir. Müşahidələr göstərir ki, üzüm bitkisinin çubuqlarında kök başlanğıclarının təməli eyni vaxtda qoyulmur. Stratifikasiyanın yüksək temperatur rejimində calaqaltı qələmlərin əsasında güclü kallus və bir qədər də boş, istixana kökcükleri əmələ gəlir ki, bunlar da təbii şəraitdə yaşamaq qabiliyyətinə malik olmur və calaq qələmlər tingliyə əkildikdə məhv olur. Aşağı temperaturda kök başlanğıclarının yaranması ləngisə də ilkin əmələ gələn kökcüklerin də böyüməsi azalır. Buna görə də stratifikasiya zamanı, xüsusilə də uzun müddətli möhkəmləndirmə zamanı calaqaltının əsasında xeyli miqdarda az qida maddəsi sərf olunmaqla kök başlanğıcları əmələ gəlir.


Belə stratifikasiya rejimini, qızdırılmayan istixanalarda asanlıqla elektriklə işləyən stratifikasiya qurğuları ilə (ESU-2m və UES-6) yaratmaq olur.

Ədəbiyyat məlumatlarında calağın bir sıra stratifikasiya üsulları təsvir olunmuşdur. Hal-hazırda üzüm tingçiliyi təcrübəsində aşağıdakı stratifikasiya üsulları geniş yayılmışdır:

- calaqların istixana şəraitində ağac kəpəyində stratifikasiyası;
- calaqların qızdırılmayan binalarda lokal elektrik qızdırıcısı ilə stratifikasiyası;
- calaqların suda stratifikasiyası;
- calaqların avtomat nizamlanan mühitdə stratifikasiyası.

Calaqların ağac kəpəyində ümumi isidilmə ilə stratifikasiyası. İlk dəfə bu üsul 1890-ci ildə Fransada tinglik sahibi Rixter tərəfindən istifadə edilmişdir. Bu stratifikasiya üsulu, qablama materialının, temperatur rejiminin və digər faktorların məlum dəyişmələri ilə indiki dövrə qədər saxlanılmışdır. Qablama materialı kimi yumşaq ağac cinslərinin iri dənəli kəpəyindən istifadə olunur. Qablama materialının nəmliyi kallusun əmələgəlmə prosesinə böyük təsir göstərir. Rütubətin çatışmazlığından istixanada yüksək temperaturda calaqlar quruyur və zəif kallus axımı əmələ gətirir. Qablama materialının artıq rütubəti calağın bitişmə yerinə oksigenin daxil olmasını çətinləşdirir, bu da calaqüstünün kiflənməsinə, böyümənin zəifləməsinə səbəb olur.

Rütubətin yaxşı saxlanması və çürümə mikroorqanizmlərinin inkişafının qarşısını almaq üçün istifadədən qabaq ağac kəpəyini şadəradan keçirmək və qaynar buxarla işləmək lazımdır. Normal nəmlənmiş ağac kəpəyi bərk sıxıldıqda ondan damcı halında su çıxmalıdır. Calaqların qablanması üçün istifadə olunan ağac kəpəyinin temperaturu $25-30^{\circ}$ -dən artıq olmamalıdır. Standart yaşıkların ölçüsü $670 \times 480 \times 600$ mm-dir. Stratifikasiya yaşıkları eni 50 mm, qalınlığı 12 mm olan taxta lövhələrdən düzəldilir. Yeşiyin bir divarı siyirtməli olur. belə yeşiyə orta hesabla 700-800 calaq qələm yığılı bilir (şəkil 19).



Şəkil 19. Calaq qələmləri rütubət saxlayan materialda stratifikasiya etmək üçün yaşık

Calaqları yeşiyə yiğmaq üçün yeşiyin siyrlən tərəfi çıxarılır, yeşik mailli, açıq tərəfi yuxarı baxmaq şərtilə yana yırılır. Yeşiyin dibinə 5-6 sm hündürlükdə ağaç kəpəyi töküür. Sol tərəfdən başlamaqla yeşiyə calaq qələmlər yığılırlar. Kənar calaqlar yeşiyin divarından 5-6 sm aralı yığılmalıdır. Hər calaq qələm sırası nəm ağaç kəpəyi ilə örtülür. Sonra çıxarılmış yeşik divarı yerinə taxılır və yeşik qaldırıllaraq yerinə qoyulur. Calaqların üstü 7-8 sm qalınlığında ağaç kəpəyi ilə örtülür. Qablama zamanı yeşiyin ağaç kəpəyi ilə tam örtülməsinə diqqət vermək lazımdır ki, rütubətinitməsinə yol verilməsin. Yeşiklər nömrələnir, xüsusi jurnalda yazılır. Orada calaqüstü və calaqaltının adları, calağın sayı, stratifikasiyaya yığılma tarixi, calaqının adı, soyadı qeyd olunur.


Calağın stratifikasiyası, daxilində 25-26°C temperatur olan yeşiklərdə aparılır. Calağın stratifikasiyasının kamerada bir yarusda (mərtəbədə) aparılması məqsədə uyğundur. Stratifikasiya prosesi ərzində istixanada havanın nisbi rütubətini 85-90%-də saxlamaq məsləhət görülür. İstixana yaxşı isidilməli və havalandırılmalıdır. Havanın nisbi rütubətini daimi saxlamaq üçün istixanada döşəmə və tavan vaxtaşırı su ilə islادılmalıdır. Yeşiyin üst, açıq tərəfini islatmaq olmaz, çünki bu kiflənməyə, kallusun, calaqüstünün cavan cüccətilərinin çürüməsinə səbəb olur. 60-70% calağın bitişmə yerində həlqəvi, böyük olmayan kallus axını əmələ gəldikdə stratifikasiyanı qurtarmaq lazımdır. Belə şəraitdə stratifikasiya adətən 12-14 gün çəkir.

Yuxarıda təsvir olunan stratifikasiya üsulu aradan qaldırılması mümkün olmayan bir sıra nöqsanlara malikdir. Əvvəla yeşiklərin içərisində (24-25° və calaqaltının əsasında 14-15°) bitişmə yerində diferensiallaşmış temperatur rejimi yaratmaq praktiki olaraq mümkün deyil. İkincisi stratifikasiya dövrü ərzində stratifikasiya yeşiyində və kamerada temperaturun kəskin tərəddüb etməsi müşahidə olunur. Üçüncüsü kamerada havanın nisbi rütubətini lazımı səviyyədə saxlamaq çox çətin olur. Bu çatışmazlıqlar calaqla-

rın stratifikasiyası zamanı onların regenerasiyasına mənfi təsir göstərir və nəticədə tinglikdən ting çıxımını azaldır.

Ağac kəpəyində calaqların lokal-elektrik üsulu ilə qızdırılmaqla stratifikasiyası. Moldova ETBÜŞİ-nun tinglik şöbəsi Moldova EA-nın energetik kibernetika şöbəsi ilə birgə, üzüm tinginin yesiklərdə daxili lokal elektroqızdırıcısı ilə stratifikasiya texnologiyası işlənib hazırlanmış və geniş yayılmağa məsləhət görmüşlər.

Elektrostratifikasiya qurğusunun əsas işçi orqanı elektroisidici elementdir. Elektroisidici elementin istifadəsi calaqların stratifikasiya yesiyinə yığılma texnologiyasını mürəkkəbləşdirmir. Adı stratifikasiya üsulunda olduğu kimi calaqlar yesiyə yığılarkən nəmlənmiş və buxara verilmiş ağac kəpəyindən istifadə edilir. Bu zaman yesiyin dibində və divarlarında ağac kəpəyində 5-6 sm qalınlığında isti izolə edən təbəqə yaradılır (şəkil 20).



Şəkil 20. Lokal elektrik isidici ilə stratifikasiya üçün calaq qələmlərin yesikdə yerləşdirilməsi

Yesiyi üfiqi vəziyyətə gətirdikdən sonra calaqların təpəsi buxarlaşdırılmış ağac kəpəyi ilə 4 sm hündürlüyündə doldurulur. Qızdırıcı element gəvə şəklində (700x900 mm) kənarları içəri 10-12 sm dərinliyə qatlanmaqla salınır. Elementin üstünə 7-8 sm hündürlüyündə isti izolədici ağac kəpəyi tökülr. Qızdırıcı elementlərin köməyi ilə calaqüstü və cala-

qaltının bitişmə zonasında temperatur lazımı səviyyəsinə (25-26⁰) çatdırılır və eyni zamanda yeşiyin dibi isidilmədiyindən soyuq qalır. Qızdırıcı element polietilen əsaslı olduğuna görə, o, isitmə ilə yanaşı eyni zamanda ağaç kəpəyinin buxarlanması nəticəsində alınan buxarın yolunu da kəsir. Beləliklə, calaqlı və calaqüstünün bitişmə yerində bütün stratifikasiya dövrü ərzində kallus əmələ gəlməsi üçün əlverişli temperatur və rütubət mikrorejimi əmələ gəlir və saxlanılır.


Calaqların rütubət saxlayan materialdan istifadə edilmədən stratifikasiyası. Son vaxtlar alimlərin tədqiqatları calaqların rütubət saxlayan materialdan (ağaç kəpəyi, torf, mamır və s.) istifadə edilmədən stratifikasiyası texnologiyasının və üsullarının işlənilməsinə həsr edilmişdir. Beləki, V.Q.Nikolenko calaqların paket üsulu ilə işıqda rütubət saxlayan materialdan istifadə etməməklə, istixanaya 100% nəmliyi olan kondision hava vurmaqla həyata keçirilən stratifikasiya üsulunu təklif etmişdir.

Sonra Gürcüstan ETÜŞ və Bağçılıq İnstitutu, Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutu ilə birlikdə xüsusi dibliyi olan səbətlərdə aparılan substratsız stratifikasiya metodunu işləyib hazırlamışlar.

Açıq üsulla aparılan stratifikasiyanı adı binalarda da aparmaq olar. İ.N.Tixvinski və P.S.Budak qabsız stratifikasiya üsulunu işləyib hazırlamışlar. Bu üsul ilə calaqların stratifikasiyası ağaç kəpəyi olmadan, polietilen pərdə altında, işıqda aparılmış və müsbət nəticə əldə etmişlər. Bunu üçün yaxşı işıqlanan binalarda, sementdən 1,5 m enində novdanlar düzəldilmiş, içərisinə (2-3 sm) xırda çinqıl tökülmüş, üstündən isə 5-6 sm çay qumu tökülmüşdür. Stratifikasiyadan əvvəl calaqların uc hissəsi parafinlənmış, sonra 4-5 sm dərinlikdə quma əkilmiş və su ilə tam doldurulmuşdur. Sonra calaqlar 60 sm hündürlükdə taxta karkasa çəkilmiş polietilen pərdə ilə örtülmüşdür. Stratifikasiya zamanı 28-30°C temperatur saxlanılmış, buxarlanması hesabına havanın nisbi rütubəti 96-98% təşkil etmişdir. 8-10-cu

gün calaq yerində kallus əmələ gəlmışdır. Onların qurumasına yol vermək olmaz. Kiflənmənin qarşısı havalandırma ilə alınır. Stratifikasiyadan sonra 15-18°C-də möhkəmlənmə aparılır.

Calagların suda stratifikasiyası. Stratifikasiyaya qədər calaqların parafinlənməsi və kameralarda havanın nəmliyini 98%-ə çatdırmağa imkan verən polietilen pərdənin tətbiqi calaqların suda stratifikasiya üsulunu işləyib hazırlamağa imkan verdi (şəkil 21).



Şəkil 21. Suda stratifikasiya:
a) calaqların bərkidilməsi üçün məftil karkası;
b) suda stratifikasiyadan sonra calaq qələmlər paketi üçün qab

Bu üsulun texnologiyası ondan ibarətdir ki, calaq edəndən sonra calağın yuxarı hissəsi 8-12 sm uzunluğunda, 102-103⁰ temperaturda parafinlənir.

Parafinlənmiş calaqlar adı yesiklərə yiğilir və yeşiyin içində diblik kimi qıraqları 10 sm hündürlüyündə olan su buraxmayan pərdə salınır.

Dolmuş yeşiklər stratifikasiya kamerasına yerləşdirilir. Pərdəyə 3-5 sm hündürlüyündə su tökülür. 12-16 yeşik üstdən və yanlardan polietilen pərdə ilə örtülür. Müxtəlif göbələk xəstəliklərinin qarşısını almaq üçün profilaktika məqsədilə calaqlar 2-2,5%-li mis kuporosu məhlulu ilə çilənir. Kameralarda temperatur rejimi, stratifikasiyanın ilk günündən 28-30⁰ səviyyəsində saxlanılır. Stratifikasiya kamerası yaxşı işıqlandırılmalıdır. Yüksək temperatur və nəmlikdə yaşıl cürcətilər çürüyür. Ona görə də calaqüstünün uzunluğu 1,5-2,0 sm-ə çatdıqda yeşiklər açılır. Qida madələrinin və kök atma qabiliyyətinin yaxşı saxlanması üçün calaqlar tıngliyə dərhal stratifikasiyadan sonra və ya 2-3 gündən sonra əkilir. Bununla əlaqədar calaqların stratifikasiyasını aprelin ikinci yarısında aparırlar. Calaqların suda stratifikasiyası zamanı kök sisteminin inkişafı ləngiyir, dəbanda kallus demək olar ki, ümumiyyətlə heç əmələ gəlmir. Calaqlar torpağa əkildikdə sürətlə köklənir və yaxşı çıxış verirlər. Tıng çıxımı və onun keyfiyyəti aşağıdakı cədvəldə verilmişdir (cədvəl 8).

Cədvəl 8
Stratifikasiya üsulundan asılı olaraq tıng çıxımı
(Merlo/Kober 5 BB)

Təcrübənin vari- antları	Edilən ca- laqlara görə tıng çıxımı, %- lə	1 tıngə görə			
		Zoğun orta uzunluğu, sm	Yetiş- miş hissə, sm	Zoğun diametri, mm	Köklərin sayı, ədəd
Ağac kəpəyində stratifikasiya (nəzarət)	39,2	41,1	33,8	4,8	8,2
Suda stratifikasi- ya	41,1	40,5	32,8	4,2	11,7

Calaq qələmlərin möhkəmləndirilməsi. Bu üsul, calaq əkin materialı becərilməsində calaq qələmlərin əlverişsiz mühit şəraitinə dözümünü artırmaq, xarici mühit şəraitinə uyğunlaşmasını təmin etmək üçün istifadə olunur. İki üsul

mövcuddur: rütubət saxlayan materialda və açıq şəkildə möhkəmləndirmə.

Mövcud olan texnologiyaya əsasən, stratifikasiyadan sonra calaq qələmləri təbii şəraitə tədricən uyğunlaşdırmaq üçün onlar möhkəmləndirilmə mərhələsini keçməlidirlər. Möhkəmləndirilmə prosesi torpaq xəndəklərdə istixana çərçivələri altında (Mışurenko), açıq havada (Kolesnik) və ya çardaq altında həyata keçirilə bilər. Möhkəmləndirilmənin aparılmasında əsas məqsəd calaqüstü zoğunun, calaqaltının əsasında dabanda isə kallus və kökün inkişafını ləngitməkdir. Xəndəklərdə aparılan möhkəmləndirilmə prosesinin səmərəliyi ondan ibarətdir ki, açıq hava şəraitində, günəş şüalarının təsirindən calaqüstü zoğunun uzanması ləngiyir və bu zaman calaq komponentləri arasında bitişmə zəif də olsa davam edir. Calaqaltının əsasında kallus və kökün inkişafi ləngiyir. Xəndəyin qar və buzla doldurulması məsləhət görülür. Möhkəmləndirilmə zamanı calaqların bitişmə yerində $10-12^0$, calaqaltıların əsasında isə $10-12^0$ temperaturun saxlanması məsləhət görülür. L.V.Kolesnik və A.Q.Mışurenkonun fikrinə görə calaq qələmləri tingliyə əkməzdən əvvəl, calaq yerində yaxşı bitişə malik olmaq üçün möhkəmləndirilmə prosesini uzadaraq əlverişli temperatur şəraitinə nail olmaq lazımdır.

Açıq üsulda birinci sort calaq qələmlər stratifikasiyadan sonra parafinlənir və aşağı hissəsi 3-5 sm dərinliyində suya və ya qidalı məhlula qoyularaq möhkəmləndirilmə otağına yerləşdirilir. Burada temperatur $28-30^0\text{C}$ -dən tədricən $13-14^0\text{C}$ -yə qədər azaldılır. Nisbi rütubət 55-65%, işıqlanma isə $5-6 \text{ lk/m}^2$ səviyyəsində saxlanılır. Calaq qələmlərin möhkəmləndirilməsi 5-15 gün davam edir.

IV FƏSİL. TİNGLİK

Tinglik üçün sahənin seçilməsi və əkinə hazırlanması

Tinglik üçün ən münbit torpaqlar, mailliyi 1-2⁰ olan düzənlik, cənub və cənub-qərb yamaclı, şimal və şimal-şərqi soyuqlarından qorunan sahələr seçilir.

Şimalı-qərb və şimalı-şərqi yamacları və çökəkliklər tinglik üçün məsləhət görülmür.

Calaq qələmlərin böyümə və inkişafı üçün optimal şərait, qumlu və qumsal, yaxşı su keçirən və yüngül mexaniki tərkibli münbit torpaqlarda yaranır. Tinglik üçün plantaj şumu avqust-sentyabr aylarında 50 sm dərinlikdə aparılaraq, torpağa 50-60 ton peyin, 120-150 kq fosfor və 150-200 kq kalium (təsir edici maddə hesabı ilə) gübrələri verilir. Payızda (sentyabr-oktyabr) topraqda bazilar yaradılır. Bitkinin normal böyüməsi və inkişafı üçün üzüm tingliyində xüsusi növbəli əkin sistemi tətbiq olunur. Aşağıda qeyd olunan sistemlər ən əlverişlidir:

I. 1. Tinglik; 2. Dənli və paxlalıların qarışığı və ya yaşıl yem; 3. Tərəvəz

bitkiləri; 4. Bostan bitkiləri.

II. 1-2. Çoxillik otlar; 3. Dənli və paxlalıların qarışığı və ya yaşıl yem; 4.

Tinglik.

Bazıların yaradılmasına 2 həftə qalmış tinglik üçün ayrılmış sahə güclü surətdə suvarılır, sonra sərnə və qurşaqlara bölünür. Cərgələrin istiqaməti yerin relyefindən, konfiqurasiyasından, suvarmanın səmtindən, torpağın işlənməsindən, calaq qələmlərin əkilməsindən asılı olaraq müəyyən edilir.

Bir qayda olaraq 1 ha tingliyə 100-120 min calaq qələm əkilir və bu əkin işlədilən maşın və alətlərin hərəkət istiqamətinə uyğun aparılır. Əkin materialının açıq sahədə intensiv üsulla becəriləməsi zamanı 1 ha tingliyə 200-250 min calaq qələm əkilir. Bazılara calaq qələmlər elə əkilir ki, ca-

laqüstünün yuxarı kəsiyinin üstündə 4-5 sm torpaq, paraflinləşmiş calaq qələmlərdə isə calaqaltı və calaqüstünün bitişmə yeri, torpaq səthindən 5-7 sm hündürlükdə olsun.

Üzüm tingliyi ərazisinin təşkili zamanı birinci növbədə suvarmanın tələblərinə fikir verilməlidir. Əgər cərgələrin istiqaməti, düzənlik sahədə bitkinin maksimum işıqlanmasına görə müəyyənləşdirilirsə, yamacların ətəklərində yerləşən sahələrdə isə cərgə aralarının yuyulmasının qarşısının alınmasına və torpağın lazımı qədər rütubətlə təmin olunmasına xidmət etməlidir. Buna cərgələrin istiqamətinin, əsas istiqamətə nisbətən müəyyən bucaq altında yerləşdirilməsi ilə nail olunur. Üzüm tingliyinin sahəsi düzbucaqlı formada olmalıdır. Bu, torpağın işlənməsi və bitkilərə qulluq zamanı texnikadan maksimum istifadə olunmasına imkan verir.

Bütün sahə 1 və ya 2 hektarlıq sərnələrə bölünür. Cərgələrin uzunluğu düzənlikdə 100 m, dağ yamaclarında isə 50-75 m götürülür. Sahənin ətrafında traktor və digər kənd təsərrüfatı texnikasının dönməsinə uyğun yol qoyulur.

Calaq qələmlərin sahəyə əkilmə vaxtı və texnikası

Coxillik təcrübələr göstərir ki, calaq qələmlərin tingliyə əkilməsi üçün ən münasib vaxt torpağın 30 sm dərinliyində temperatur $11-12^{\circ}\text{C}$ -yə çatanda hesab olunur. Bu dərinlikdə köklərin əsas hissəsi yerləşir. Aşağı temperaturda torpağa əkilmiş calaq qələmlərin kök verməsi çox zəif gedir. Sonra əlverişli temperatur, nəmlik və havalanma şəraiti olsa belə normal inkişaf prosesi əldə etmək olmur. Cox gec əkilmə isə istiliyin artıqlığından qurumağa səbəb olur.

Calaq qələmlər tingliyə əkilməzdən əvvəl iqlim şəraitindən asılı olaraq, fevralın sonu, martın əvvəlində torpağın yetişmə dərəcəsi nəzərə alınmaqla, mütləq diqqətlə mələləmə və ya sahənin 15-18 sm dərinlikdə yumşaldılması aparılmalıdır. Bu zaman torpağın həddən artıq bərkiməsinə yol vermək olmaz, çünki o, torpaq kəltənlərinin əmələ gəlməsinə səbəb olur. Belə illərdə calaq qələmlərin əkinin və əkin-

dən sonra torpaqla örtülməsi, onların xeyli sayıda sınmışına səbəb olur ki, bu da ting çıxımının kəskin azalmasına gətirib çıxarır. Buna görə də torpağın hazırlanmasını tez həyata keçirmək olmaz. Eyni zamanda torpağın qurumasına da yol vermək olmaz. Çünkü əkilən calaq qələmlər üçün torpağın nəmliliyinə görə əlverişsiz mühit şəraiti yarana bilər. Bu halda calaq qələmlərin yaralı hüceyrələrinin kallusəmələgətirmə qabiliyyəti itir. Bunun üçün ən yaxşı şəraitin yaradılması, torpağın arat edilməsidir.

Bazılarda şirim açılması elə sayıda edilməlidir ki, əkilmiş calaq qələmlər həmin gün də torpaq ilə örtüle bilsin. Çünkü calaq qələm əkilmiş bazılardan uzun müddət açıq vəziyyətdə qalması bitkilərin arzuolunmaz dərəcədə qurumasına gətirib çıxarır. Əkin bazları 30-35 sm dərinlikdə kəsilir. Bunun üçün MPV-1, 2, 3 aqreqatları istifadə oluna bilər. Kultivatorun pəncəsi əvvəlcədən çıxarılmalı və ona işçi orqanı olan dayaq bərkidilməlidir. Torpağın bərkiməsinin qarşısını almaq və əmək məhsuldarlığını artırmaq məqsədilə kultivatorun çərçivəsini qaynaq etməklə uzadaraq, işçi orqanın sayını 3 dəfə artırmaq olar. Bu traktorun bir gedisində 3 bazının kəsilməsini təmin edir. Bazının mərkəzində kəsiklərin alınması və calaqların əkiləndən sonra örtülməsi üçün lazımlı olacaq torpağın əldə edilməsi məqsədilə dayaqlara 30 sm hündürlükdə dəmir künclük qaynaq edilməlidir. Bu dəmir künclüyün uzunluğu 15 sm, tərəflərin eni isə 6x6 sm olmalıdır. Bunun üçün adı ciğiraçan və ya gavahın istifadə edilməməlidir. Çünkü bu şirimin çox açılmasına səbəb olur və calaqların torpaqla normal örtülməsinə imkan vermir, calaq qələmlərin qırılması halları çoxalır.

Calaq üzüm tingi becərilməsinin aqrotexniki komplekslərindən ən vacibi kök sisteminin böyümə və inkişafının sürətləndirilməsinə yönəldilən üsullardır. Bu üsullara tinglik üçün yaxşı isinən, yüngül mexaniki tərkibə malik olan torpaqların seçilməsi, calaq qələmlərin əkilməsi üçün optimal uzunluğun müxtəlif gübrə növlərinin, normasının, aerasiya və suvarma rejiminin müəyyən edilməsidir.

Məlum olduğu kimi temperatur, rütubət və aerasiya eyni iqlim şəraitində torpağın qatından, tərkibindən asılı olaraq müxtəlif olur. Dərinlik artdıqca torpağın temperatur və aerasiyası aşağı düşür. Calaq qələmlərin və çiliklərin tingliyə əkilmə dərinliyinin ting çıxımına təsirinin öyrənilməsinə bir çox alımların tədqiqat işləri həsr olunmuşdur.

Ruminiya və Bolqarıstanda calaq qələmlərin tingliyə az dərinlikdə əkilməsi məsləhət görülür. Ruminiyada Draqoşan təcrübə stansiyasında calaq qələmlərin 13-15 sm dərinlikdə əkilməsi nəticəsində 40 sm dərinlikdə əkilənə nisbətən 10,5% artıq ting çıxımı əldə edilmişdir. Bolqarıstanda da qabaqcıl təsərrüfatlarda (Anqelov, Maqer, Pelyax, Malta-bar və başqaları) calaq qələmləri 12-15 sm dərinliyə əkməklə 50-60% ting çıxımını əldə etmişlər.

Ukrayna şəraitində qara torpaqlarda normal suvarılma şəraitində ən yaxşı nəticə (Mışurenko) 20-22 sm dərinlikdə əkildikdə, yüngül qumsal, yaxşı isinən torpaqlarda və cənub gillicəli qara torpaqlarda isə çatışmayan suvarma şəraitində 25-30 sm dərinliyə əkildikdə alınmışdır.

V.M.Roqanov öz tədqiqatları ilə müəyyən etmişdir ki, Moldova şəraitində əkilmə dərinliyinin 35 sm-ə qədər artırılması ting çıxımını və gübrə tətbiqinin səmərəsini kəskin azaldır. O, qeyd edir ki, calaqaltıda kökün əmələ gəlmə vaxtı tək əkilmə dərinliyindən yox, eyni zamanda calaqaltının bioloji xüsusiyyətindən və torpaq şəraitindən də aslidir. Bu zaman calaqların əkildikdən sonra bitiş verməsinə mənfi təsir edən amillərdən biri torpağın kök əmələ gələn zonasında aerasiyasının pis olmasıdır. O, mexaniki tərkibinə görə ağır torpaqlarda calaq qələmləri 15 sm dərinliyə əkmək və birinci suvarmanın əkindən 10-15 gün keçdikdən sonra aparmaq, mexaniki tərkibi yüngül olan torpaqlarda isə 25 sm dərinlikdə əkmək, torpağı bərkitmək, bol suvarmaq məsləhət görür.

A.S.Stratiencionun apardığı tədqiqatlarla müəyyən edilmişdir ki, Moldova şəraitində ən yüksək ting çıxımı ca-

laq qələmləri suvarılan şəraitdə 20-25 sm dərinliyə əkdikdə əldə edilmişdir.

Dərin əkinin mənfi təsiri onunla əlaqədardır ki, istiliyin və havanın çatışmazlığından calaqaltının bazal hissəsində kök ya əmələ gəlmir və ya gec əmələ gəlir və pis inkişaf edir. Nəticədə bir çox calaq qələmlər göbələk xəstəlikləri ilə sırayətlənir və kök əmələ gələnə qədər məhv olur.


Təcrübələr göstərir ki, calaq üçün istifadə olunan calaqaltıların 40 sm uzunluqda olması məsləhətdir.

Calaq qələmlərin tingliyə əkilməsi ən ağır və zəhmət tələb edən işlərdəndir. Əkin prosesinə əkin üçün şırımlın açılması, onlara suyun doldurulması, calaq qələmlərin şırıma qoyulması, torpaqla doldurulması, baziların düzəldilməsi əməliyyatları aiddir. Calaq qələmlərin əl ilə əkilməsinə xeyli əmək sərf olunduğuna görə bu işin mexanikləşdirilməsi üçün bir çox elmi tədqiqat müəssisələri məşğul olmaqdadır.

Moldova Bağçılıq, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən calaq üzüm qələmlərinin tingliyə əkilməsi üçün istifadə olunan maşın icad edilmişdir. Bu maşın (MBS) aşağıdakı əməliyyatları həyata keçirir: əkilmə üçün şırımların açılması, calaq qələmlərin oraya qoyulması və torpaq təpəciyinin yaradılması. Aşağıdakı şəkildə calaq qələm əkən maşının işçi orqanları göstərilmişdir (şəkil 22). Bu maşın iki şirim açır. Şırımların açılması şaquli frez formalı şnekli şırımaçanlarla həyata keçirilir. Bu frez torpaqda aqreqatın fasıləsiz ötürülən hərəkəti ilə daimi olaraq fırlanır. Bu zaman torpaq xirdalanır və açılmış şırımların divarlarına tökülr. Şnekin qurtaracağında fırlanan dəstəli bıçaq olur.

Onun eks tərəfində olan borudan su verilir. Bıçaq torpaqda fırlanmaqla dayağın arxasında gedir. Bu dayaq torpaqda ensiz, sıxlışmış divara malik olan yarıq əmələ gətirir. 80 mm fırlanma diametrinə malik olan bıçağın ülgücü yarığın bərkimiş divarını dağıdır və yumşalmış torpağı su ilə qarışdırır. Kəsilmiş şirim fiqurlu profilə malik olmaqla, dibindən şaquli 15 sm hündürlüyündə və 7-8 sm enində şirim


əmələ gəlir. Bu üsulla hazırlanmış əkin şırımlına çərçivənin üstündə oturan işçilər üzüm calaqlarını cərgəyə 1 metrdə 10-15 ədəd olmaqla əkirlər. Calaqlar torpaq hörrəsinə elə əkilir ki, onların dabanı şırımin dibinə toxunsun, yuxarı hissəsi isə torpaq səthindən eyni hündürlükdə və bir cərgədə olmalıdır. Calaqlar əkilərkən fikir vermək lazımdır ki, köklər və ya kök başlanğıcları zədələnməsin.



Şəkil 22. Calaq qələm əkən maşının işçi orqanları:
 a) şnekli şırımaçan; 1-konuslu şnek; 2-qələm biçağı;
 3-suyun çıxması üçün deşik; 4-suyun verilməsi üçün
 boru; 5-dayaq.
 b) torpaqda şnekli şırımaçanla açılan şırımin profili;
 1-torpaq hörrəsi; 2-yumşaldılmış torpaq;
 v) əkilmiş və torpaqla örtülmüş calaq qələmlər


Parafinlənmiş calaq qələmlər əkildikdə isə calaq əkən maşının təpəcik yaradan hissəsi sökülr. Maşının bu hissəsi eyni zamanda calaq qələmlər ağır torpağa malik olan sahələrə əkildikdə də çıxarılmalıdır. Calaq qələmlərin əkinin elə təşkil olunmalıdır ki, o, aqreqatın gedisindən sonra dərhal 15-20 dəqiqə ərzində əkilsin. Əks halda torpaq sixlaşaraq qələm ilə torpağın yaxşı təması təmin olunmayacaqdır. Parafinlənmiş qələmlər əkildikdən sonra şırımların yumşaq torpaqla örtülməsi həyata keçirilir (şəkil 23). Parafinlən-

məmiş calaq qələmlər isə diqqətlə yumşaq və nəm torpaqla calaq yerindən 5 sm hündür olmaqla örtülür.



Şəkil 23. Parafinlənmiş calaq qələmlərin tingliyə əkilməsi

Ümumiyyətlə, qələmlər şırımlara 1,0-1,2 m məsafədə olan cərgelərdə və hər cərgədə 6-8 sm-dən bir torpaq səthindən 15 sm hündürdə olmaqla əkilməlidir. Calaq yeri isə nəm torpaqla 5-6 sm örtülməlidir (şəkil 24).



Şəkil 24. Calaq qələmlərin tinglikdə əl ilə şırıma əkilməsi

Ağır torpaqlarda bolqar üsulundan istifadə olunaraq calaq qələmlər hündür təpəciklərə əkilir. Bu zaman cərgə araları artırılaraq 1,2-1,4 m götürülür. Bir çox qələmlərdə zoğun uc hissəsi və yarpağın əksəriyyəti torpağın üstündə, açıqda qalır. Yaşıl zoğların torpaq səthində açıqda qalmاسına ancaq stratifikasiya və möhkəmləndirilmə proseslərini normal keçmiş calaqlarda yol verilə bilər. Əgər stratifikasiya və möhkəmlənmə zamanı zoğlar xeyli uzanıbsa və zəif sarı rəngə çalışsa, onda onların ucunu əkinə 5-6 gün qalmış qoparmaq lazımdır.

Tinglikdə torpağa qulluq işləri

Əkin zamanı tinglikdə torpaq xeyli bərkiyir. Buna görə də əkindən sonra dərhal cərgə aralarında (20-25 sm) dərin yumşaltma aparılmalıdır.

Sonra tinglikdə yay ərzində lazım olduqca torpaqda cərgəarasında kultivatorla daha bir neçə yumşaltma aparılır ki, qaysaq və alaq otları əmələ gəlməsin. Cərgədə isə bitki araları ehtiyatla toxalanmalıdır. Hər suvarmadan və güclü yağışdan sonra cərgəaraları yumşaldırmalıdır.

Münbit və yaxşı gübrələnmiş torpaq yüksək keyfiyyətli tinc becərilməsinə şərait yaradır. Ona görə də payızda verilən üzvi və mineral gübrələrdən başqa, yay ərzində bitkilər 3 dəfədən az olmayıaraq mineral gübrələrlə yemləndirilməlidir. Gübrələmə suvarma ilə birlikdə aparıldığda daha yaxşı səmərə verir. Yay yemləməsi zamanı hər suvarmada təsir edici maddə hesabı ilə 20 kq-dan az olmamaqla azot, fosfor və kalium gübrələri verilməlidir.

Yay yemləmələri tinglikdə tingin keyfiyyətinə müsbət təsir göstərir. Gübrələnmiş tinglərin yaxşı kök sistemi və güclü inkişaf etmiş birillik zoğları olur.

Tinglikdə vegetasiya ərzində 2-3 dəfə yemləmə ting çıxımına (bor 2; manqan 0,5-1,0; sink 1-2 kq/ha t.e.m. hesabı ilə) yaxşı təsir edir.

Tinglik suvarılarkən suvarma suyunun da tərkibi nəzərə alınmalıdır. Beləki, yerli artezian sularından istifadə zamanı onun tərkibində sodium və maqnezium duzlarının artıq miqdarı torpağın duzlaşmasına və bitkinin zəifləməsinə səbəb olur. Bu təsiri aradan qaldırmaq üçün suvarma suyu ilə birgə gips verilməlidir. Gipsin norması torpağın və suyun kimyəvi tərkibindən asılı olaraq laboratoriya şəraitində müəyyən olunur.

Üzüm tingliyinin suvarılması vacib aqrotexniki əməliyyat olub, ting çıxımına və onun keyfiyyətinə böyük təsir göstərir. Tinglik sahəsi ümumiyyətlə, suvarılan olmalıdır. Tədqiqatlar göstərir ki, ting becərilməsi üçün torpağın optimal nəmliyi 80-95% olmalıdır. Suvarmanın vaxtı torpağın nəmliyindən asılı olaraq müəyyən edilir. Yəni torpağın nəmliyi 80%-ə çatdıqda o, suvarılmalıdır. Torpağın rütubət tutumu aqrokimyəvi laboratoriyalarda və ya elmi-tədqiqat müəssisələrində müəyyən edilir. Əgər torpağın nəmliyini laboratoriya üsulu ilə dəqiq müəyyənləşdirmək imkanı yoxdur, onda onu təxminini üsulla müəyyən etmək lazımdır. Bu zaman torpaq əldə sıxılandan sonra səpələnərək tökülürsə, deməli nəmlik 60%-dən aşağıdır və ya sıxılmış torpağı 1 m hündürlükdən atanda o bir neçə iri hissəyə bölünürsə, deməli onun nəmliyi təxminən 60%-ə uyğundur.

İqlim və torpaq şəraitindən asılı olaraq tingliyi 4-12 dəfə suvarmaq lazım gəlir. Qara torpaqlarda tinglik 3-4 dəfə, qumsal torpaqlarda isə 5-6 dəfə suvarılır. Suvarma norması torpağın rütubət tutumundan asılı olaraq hektara 300-dən 700 m³ arasında olur. Əsasən şırımlı üsulu ilə suvarılır.

Vegetasiya dövrü ərzində səthi köklərin kənar edilməsi vacib və zəhmət tələb edən aqrotexniki tədbirlərdən biridir. Calaq bitkilərin hamısında calaq komponentlərinin öz fərdi xüsusiyyətlərini biruzə verməsi müşahidə olunur. Bu halın müşahidə olunması stratifikasiya dövründən başlayır, tinglikdə və ting daimi yerinə əkildikdən sonra da davam edir. Calaqüstüdə və calaqaltıda əlverişsiz mühit şəraitinin təsirindən daban kökləri əvəzinə səthi köklərin inkişaf etməsi,

son nəticədə calaq bitkilərin səthi köklər üzərinə keçməsinə şərait yaradır. Buna görə də calaq tingin normal inkişafını təmin etmək üçün tinglikdə səthi köklərin vegetasiya dövrü ərzində 2-3 dəfə kəsilib kənarlaşdırılması əməliyyatı aparılır. Bu əməliyyata katarovka deyilir. Əməliyyat zamanı tingin boğaz hissəsində, calaq yerindən aşağı torpaq açılır, həm calaqüstü, həm calaq yeri və həm də calaqaltının yuxarı hissəsindən inkişaf etmiş köklər kəsilib atılır. Katarovkanı yağışdan, suvarmadan sonra, səhər tezdən və ya kölgəli havada şəraitində gün işinənədək aparmaq lazımdır. Eyni zamanda calaqaltından inkişaf edən harami zoğlar da qoparılmalıdır. Katarovka əməliyyatından sonra torpaq təpəcikləri bir qədər aşağı düşür. Torpaq təpəciklərinin əsaslı aşağı salınması avqustun ortalarında həyata keçirilir. Bu ona görə edilir ki, calaq yeri yaxşı bərkisin və yetişsin.

Birinci katarovkaya bitkidə biğciqlar əmələ gəldikdə başlanır. Biğciğin əmələ gəlməsi calaqaltıda kök sisteminin yaranmasını göstərir. İkinci katarovka isə birincidən 20-25 gün sonra aparılır və torpaq təpəcikləri nisbətən dağıdırılır.

Tinglikdə yaşıl zoğların yaxşı inkişaf etməsi üçün zoğların ucunun vurulması lazımdır. Zoğların ucunun vurulması zamanı ancaq zoğun təpə hissəsi 3-4 yarpaq olmaq şərtilə vurulur. Zoğların ucunun vurulması üçün vaxtin düzgün təyin edilməsi vacibdir. Bu, zoqlarda böyümənin zəifləməsi ilə müəyyən edilir. Əksər rayonlarda bu vaxt sentyabrın əvvəllərinə düşür. Bu əməliyyatın vaxtından əvvəl aparılması bici zoğların güclü inkişaf etməsinə səbəb olur ki, bu da tingin keyfiyyət göstəricisinə mənfi təsir göstərir. Ucvurma bağ qayçısı və ya sekatorla həyata keçirilməlidir.

Xəstəlik və zərərvericilərlə mübarizə

Tinglikdə tingə qulluq edərkən əsas diqqət yönəldilən işlərdən biri də **mildiy** xəstəliyinə qarşı mübarizənin təşkilidir. Tingin yarpaqları torpaq səthinə yaxın olduğundan bu xəstəlik ting üçün çox qorxuludur.

Çünkü torpağa yaxın hissədə havanın nisbi rütubəti həmişə yüksək olur. 1%-li bordo məhlulu ilə çiləmə yaxşı nəticə verir. Zoqlarda 2-3 yarpaq əmələ gəldikdən sonra çiləmə başlanmalıdır. Hər həftə və hər suvarmadan sonra çiləmə aparılmalıdır.

Ləkəli nekroz da çox qorxulu xəstəlikdir. Bu xəstəlik əsasən tingin kökünün gövdə hissəsini zədələyir. Ləkəli nekrozla sirayətlənmiş calaqlar tinglikdə məhv olur, zəif sirayətlənənlər isə daimi yerində, yəni üzümlüyə əkildikdən sonra məhv olur və güclü seyrəklik əmələ gətirir.

Ləkəli nekrozla mübarizə məqsədilə profilaktiki, aqrotexniki və kimyəvi tədbirlər həyata keçirilməlidir. Bunun üçün hələ calaqlıda bütün kollar dayaşa qaldırılmalı, zoqlar tədarükdən sonra saxlanıllarsa artıq nəmliyə yol verilməməlidir. Saxlanılma zamanı sirayətlənməyə yol verməmək üçün hələ tədarükdən əvvəl anacliqda 1%-li DNOK-la çiləmə aparılmalıdır.

Tingə ziyan verən həşəratlardan **may böcəyini** (mərmər) göstərmək olar. Bu böcəyin sürfələri nəinki tingin kökünü, hətta onun gövdəsini də gəmirir. Əgər 1m^2 sahədə 3-5 ədəd sürfə müşahidə olunarsa, belə sahədə calaq qələm əkilənədək torpağı heksoxloranla işləmək lazımdır. Mərmər böcəyi ilə mübarizə məqsədilə apreldə bütün torpaq sahəsini 100-125 kq 25%-li heksoxloranın forforit unu ilə qarışığından istifadə etməklə zəhərləmək lazımdır.

Üzüm tinginin digər bir zərərvericisi **məftil qurdudur**. May böcəyindən fərqli olaraq, bu zərərverici, nazik köckükleri və torpaq altında inkişafa yenicə başlamış calaqüstü gözcük'lərini zədələyir.

Məftil qurdı və yalançı məftil qurdı ilə mübarizə məqsədilə bütün aqrotexniki tədbirlərə əməl olunmalı, xüsusilə plantaji vaxtında və dərin aparmaq, alaq otlarını məhv etmək lazımdır. May böcəyinə qarşı heksoxloranın tətbiq edilməsi məftil qurdunun da qarşısının alınmasında mühüm rol oynayır.


Tingin çıxarılması, sortlaşdırılması, saxlanması və nəql etdirilməsi

Tinglər payızda şaxtalar düşənə qədər çıxarılmalıdır. Bu oktyabrın sonu noyabrin əvvelinə təsadüf edir. Köklərin zədələnməsinin qarşısını almaq üçün çıxarıcı aləti tingin daban köklərindən 15-20 sm aşağıya nizamlamaq lazımdır. Tinglik sahəsində əgər torpaq qurudursa, çıxarılmaya 8-10 gün qalmış sahə suvarılmalıdır. Tinglərin çıxarılması və sortlaşdırılması zamanı fikir verilməlidir ki, onların kökləri qurumasın və donmasın. Çıxarıldıqdan dərhal sonra tinglərin üstü brezent və ya polietilen pərdə ilə örtülərək saxlayıcıya daşınır və sortlaşdırılır.


Standartın şərtlərinə görə calaq üzüm tingləri aşağıdakı tələblərə cavab verməlidir: sortun təmizliyi 100%; tingin uzunluğu calaqaltının dabanından birillik zoğların əsasına kimi 42-45 sm; diametri 5 mm-dən az olmayan yetişmiş birlilik zoğlarının uzunluğu 18 sm; 1,5-2 mm diametri olan əsas köklərin sayı ən az 2 ədəd, sağlam hissəsi ən azı 8 sm; calaq yeri həlqəvi və möhkəm; calaqaltı və calaqüstü tamamilə sağlam; dolu, göbələk xəstəlikləri, ləkəli nekrozla, bakterial xərçənglə zədələnməmiş və calaqüstüdə yaxşı formalaşmış 3-4 ədəd gözçük olmalıdır.

Sortlaşdırılmışdan sonra calaq tinglər 25 ədəd olmaqla qom halında 3 yerindən bağlanır. Etiketlənir və etiketdə təsərrüfatın adı, ünvanı, calaqaltı və calaqüstü sortların adı qeyd olunur (şəkil 25).

Zirzəmilərdə 1,5 m-dən hündür olmamaqla yiğilir. Calağın kökləri və calaqüstünün aşağı hissəsi nəm qumla örtülür. Saxlayıcının temperaturu +2-3°C olmalıdır. Saxlayıcı vaxtaşırı havalandırılmalıdır ki, tinglərdə kiflənmə əmələ gəlməsin (şəkil 26).



Şəkil 25. Qom şəklində bağlanmış calaq tinglər



Şəkil 26. Calaq tinglərin zirzəmilərdə saxlanması

Son zamanlar tingləri saxlamaq üçün daha mütərəqqi üsuldan istifadə olunur. Bunun üçün payızda çıxarılmış tingin yerüstü birillik zoqları 3-4 gözcük saxlanılmaqla kəsilərək qısaldırılır, ştambda yan köklər kəsilir, daban kökləri 8-10 sm-ə qədər gödəldilir. Dnok və ya xinozol ilə dərmanlanır və parafinlənir. Əgər tinglər kifayət qədər nəmliyə malikdirse, o, kök sistemi ilə birlikdə 70-75°C-də parafinlənir və saxlayıcıya yiğilir. Əgər qeyd olunan şərait yoxdursa, onda onun yuxarı 2/3 hissəsi parafinlənir. Parafinləmədən sonra o, 50 ədəd olmaqla, qom şəklində bağlanır və şabelə yiğilaraq saxlanılır. Yazda tinglər əlavə hazırlıq aparılmadan daimi yerinə əkilir.

Tinglərin keyfiyyətini hər partiyada yoxlaysırlar. Nümunə qomlarından seçmə yolu ilə müxtəlif yerlərdən götürməklə ümumi miqdarın 3%-nə qədərində müəyyən edilir.

Tinglərin yararlığını müəyyən etmək zoqların yetişmiş hissəsi, tingin dabanından calaqüstünün birillik zoqlarının əsasına qədər olan hissə və daban köklərinin uzunluğu ölçülür. Calaqaltının vəziyyətini yoxlamaq üçün

qabıq hissə azca kəsilərək nekrozla sirayətlənmə müəyyən edilir.

Calaqaltı ilə calaqüstünün bitişməsi, tingin bitişmə yeri bütün tərəflərə əyməklə yoxlanılır.

Əkin materialını uzaq məsafələrə nəql etdirmək üçün tıngləri 500-600 ədəd olmaqla xüsusi bağlamalarda qablaşdırırlar. Tinglərin kökü ağac kəpəyi ilə örtülərək torbalara yiğilir. Torba yuxarıdan 2 yerindən bağlanır, etiketlənir. Yaxın yerlərə ting avtomobil lə daşınır. Bunun üçün avtomobilin kuzovunun döşəməsinə nəm ağac kəpəyi və ya saman tökülür. Köklər onun içərisinə yerləşdirilir və üstündən də həmin materialla örtülür. Onun da üstündən tinglər breszent və ya polietilen pərdə ilə örtülür. Əkin materialını axşam saatlarında nəql etdirmək məqsədə uyğundur.

ӘДӘВІYYAT

1. Алиев Г.А. Обеспечить дальнейшее динамичное развитие сельского хозяйства и всей экономики Азербайджанской ССР.
Азер.Гос.изд., Баку, 1979, с.32-35.
2. Ампелография СССР, т. I, Пищепромиздат, Москва, 1966, с.217-346.
3. Ампелография СССР (малорасп. сорта виногр.), т. III, Пищепромиздат, Москва, 1966, с.278-608.
4. Ампелография СССР (справочный том), Пищепромиздат, Москва, 1970, с.50-52, 165-166, 264.
5. Боровиков Г.А. Анатомия и физиология прививки у виноградной лозы.
Харьков, 1935, 80 с.
6. Гартман Х.Т.; Кестер Д.Е. Размножение садовых растений. Пер.с англ.,
Москва, 1963, с.165-191.
7. Джаяфаров М.И. Проблемы фосфатов в почвах и в земледелии Азербайджана.
Изд.Элм, Баку, 1982, с.21-43.
8. Джаяфаров Ф.Н. Выход и качество привитых саженцев сорта Хиндогны при прививке на различные филлоксероустойчивые подвои.
Вестник сельскохозяйственной науки, Баку, 1985, №2, с.92-94.
9. Джаяфаров Ф.Н. Особенности углеводного обмена сортов Баян ширей и Хиндогны при прививке на различные сорта филлоксероустойчивых подвоев.
Вестник сельскохозяйственной науки, Баку, 1985, №3, с.45-49.
10. Джаяфаров Ф.Н. Подбор оптимальных сочетаний прививаемых компонентов для районированных сортов Баян ширей и Хиндогны.
«Питомниководство решающий фактор развития виноградарства». Сб.тез.докл.,

- Кишинев, 1985, с.59-60.
11. Джафаров Ф.Н. Рост и развитие саженцев винограда сортов Баян ширей и Хиндогны на разных подвоях.
Информационный листок АзНИИИТИ, Баку, 1986, №3.
12. Джафаров Ф.Н. Рекомендации по подбору прививаемых компонентов у винограда. Баку, 2000, 16 стр.
13. Джанеев С.Ю. Проблемы перехода виноградарства на филлоксероустойчивые подвои.
Ж.ВиВ СССР, 1977, №7, с.35-38.
14. Колесник Л.В. Физиологические основы прививки винограда.
Тр.КСХИ, т.Х, 1956, с.5-13, 25-63.
15. Кренке Н.П. Хирургия растений (травматология), Москва, 1928.
16. Малтабар Л.М. Производство привитых виноградных саженцев в Молдавии. Карта Молдовеняскэ, Кишинев, 1971, с.148-149.
17. Малтабар Л.М. Научные основы технологии производства привитого виноградного посадочного материала в Молдавии.
Автореф.дис.на соиск.учен.степ.д-ра с.х.наук, Кишинев, 1970, 64 с.
18. Мишуренко А.Г. Выращивание привитых саженцев винограда (теория и практика).
Госсельхозиздат, Киев, 1962, с.28-48, 52-62.
19. Мишуренко А.Г. Виноградный питомник.
Москва, Колос, 1977, с.89-99.
20. Субботович А.С. Зеленые прививки винограда.
Кишинев, 1971, с. 44-72, 85-90.
21. Субботович А.С.; Новый метод выращивания привитых саженцев винограда.
Перстнев Н.Д.; Кишинев, 1977, с. 16-40.
Морошан Е.А.
22. Субботович А.С. Разнокачественность саженцев и черенков

- винограда и ее влияние на развитие кустов.
- Новое в виноградном питомниководстве ВНР и МССР. Кишинев, Картя Молдавеняскэ, 1984, 252 с.
23. Талыбыл Н.Г. Состояние и перспективы перехода на привитую культуру в Азербайджанской ССР. Современное состояние и перспективы исследования по агротехнике винограда в республиках Закавказья. Тезисы докл., Тбилиси, 1975, с.29-31.
24. Талыбыл Н.Г. Состояние питомниководства и перспективы развития привитой культуры винограда в Азер.ССР. Сб.тезисов, докладов, Питомниководство – решающий фактор развития виноградарства. Кишинев, 1985, с.31-32.
25. Талыбыл Н.Г.;
Джафаров С.М.;
Бутаева А.Ш. Перспективный способ и особенности выращивания привитых филлоксероустойчивых саженцев винограда без стратификации (рекомендации). Баку, 1989.
26. Üzümçülüyə dair aqronomik göstərişlər.
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1977, 122 səh.
27. Əliyev M.A. Calaq üzüm tinginin becərilməsi.
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1972, 48 səh.
28. Şərifov F.H. Fillokseraya davamlı analığın aqrotexnifikasi və calanmış üzüm tinginin becərilməsi.
Kirovabad, 1976.
29. Şərifov F.H. Üzümçülük.
Bakı, Maarif, 1988.
30. Həsənov S.G. Azərbaycan SSR-nin üzümçülüyə yararlı torpaqları.
Az SSR Elmlər Akademiyası Nəşriyyatı, Bakı, 1961, 64 səh.

Nəşriyyat redaktoru: Ş.N.Qənbərova
Korrektor: R.S.Kərimova
Komputer tərtibatı: M.İ.Məmmədov
Komputer operatoru: N.N.Məmmədova

© AKTA nəşriyyatı, 2008

Yığılmağa verilmişdir 12.01.2009-cu il
Çapa imzalanmışdır 15.01.2009-cu il kağız formatı 1/8
Kağız №1. uçot çap vərəqi 31.25 ç.v
Sifariş 001, tiraj 500

Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının komputer
şöbəsində yığılmış və rezografiya üsulu ilə nəşr edilmişdir

=====

Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 262
(AKTA-nın əsas binası)

Elektron ünvan: azkta@rambler.ru
mahilmi@rambler.ru

